

Harriyet Biçer-Stou

TOM DAYININ DAXMASI



Harriyet Biçer-Stou
TOM DAYININ DAXMASI

Bakı, "Altun kitab" nəşrlər evi, 2015, 128 səh

Uşaqlar üçün işləyəni:

Fəxri Uğurlu
Səadət Akifqızı
Svetlana Quliyeva
Elçin Cabarov
Səidə Eyvazova
Kəmalə Cəfərova
Rəsad Nəbiyev

Redaktor:

Rəssam:

Dizayner:

Korrektor:

Bədii tərtibat:

© "ALTUN KİTAB" MMC – 2015

www.altunkitab.az

ISBN 978-9952-24-112-9

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı bir hissəsini yenidən çap etdirmək, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

"CBS Polygraphic Production" şirkətinin mətbəəsində çap olunmuşdur. Tiraçı 500 nüsxə.

MÜNDƏRICAT

Adam alveri	5
Ana	8
Ər və ata.....	10
Tom dayının komasında axşam.....	12
Ağasının dəyişməsinə canlı mülkiyyətin münasibəti.....	14
Qaçmağın üstü açıldı	17
Ananın mübarizəsi.....	18
Xilas oldu!	22
Senator da adicə bir adammış.....	23
Mal yola salındı	25
Kölədə azad fikirlər baş qaldırır	28
Corcun gözlənilməz gəlişi	30
Yevangelina	32
Yeni sahibin evində.....	36
Yeni sahibənin əqidəsi	39
Azadlıq necə qorunur.....	42
Miss Ofeliyanın müşahidələri.....	45
Əvvəlki fəslin davamı.....	46
Topsi	49
Kentukkidə	52

“Ot quruyur, güllər solub-saralır...”	54
Enrik	56
Yevanın vəsiyyəti	57
Dərs	60
Ölüm	63
Vida	66
Aynılığın sonu	68
Kimsəsizlər	72
Kölə barakı	75
Yolda	78
Ürəksixan mənzərələr	80
Kassi	83
Kvarteron qadının tarixçəsi	87
Tilsim	90
Emmelina və Kassi	93
Azadlıq	98
Qələbə	100
Hiyləgər tədbir	103
Əzabkeş	108
Gənc sahibkar	111
Qəhrəmanı xəyal olan gerçek hadisə	117
Hekayəmiz sona yaxınlaşır	121
Xilaskar	124

Adam alveri

Soyuq fevral günlərinin birində Kentukki ştatının P. şəhərində zəngin bəzədilmiş otaqda iki centlmen yeyib-içirdi. Onlardan biri özündən razi görünürdü, danışığında ədəb-ərkan, nəzakət yox idi. Amma həmsöhbəti mister Şelbi əsl centlmen təsiri bağışlayırdı. Evinin cah-calalın-dan görünürdü ki, o, çox varlıdır.

Qonaq qul alverçisi Heyli idi. O, qızğın şəkildə mister Şelbini inandırmağa çalışırdı ki, zənci Tom onun borcları üçün azdır.

– Tom mənim ən sədaqətli qulundur, namusludur, fərasətlidir, onu başqa zəncilərə tay tutmayın, – mister Şelbi də qonağının Tomla kifayətlənməsini istəyirdi. – Bir dəfə mən onu uzağa göndərdim, mənə bes yüz dollar gətirməli idi. Gedib pulu gətirdi. Ancaq qaca da bilərdi, hətta bəzi əclaflar onu dilə tutmuşdu ki, qacib Kanadaya getsin. Amma o demişdi ki, mən ağama sadıqəm. Mən Toma hər şeyimi etibar eləyirəm: pulumu, evimi, atları-mı... Bir dəfə də olsun ondan şübhələnmək ağılıma gəlməyib. İnsafınız olsun, Tom bu qiymətə dəyər!

– Yox, siz məndən çox güzəst istəyirsiniz, – mister Heyli stolun üstündəki konyakdan badəsinə süzdü.

– Yaxşı, təklifiniz nədir?

– Sizdə oğlan olsun, qız olsun, bir cavan uşaq tapıl-mazmı?

– Hmm... xeyr, olanımız budur. Bilirsiz, öz zəncilərini satmayı mən yaxşı iş saymırıam. Amma çıxılmaz vəzi-yətdəyəm deyə, bu işə qol qoymuşam.

Bu vaxt qapı açıldı, içeri üç-bes yaşlarında qəsəng kvarteron* oğlan usağı girdi. Üz-gözündən, davranışını və ədasından qayğısız, ərköyün olduğu görünürdü. Usağın məzəli hərəkətlərinə, oxumağına qəhqəhə ilə gülən qul alverçisi ucadan dedi:

— Əhsən! — Birdən əliylə mister Şelbinin kürayini sapıldırdı. — Bilirsən nə var? Bu usağı da Tomun Üstündə ver, məsələni həll edək!

O, bir söz deməyə macəl tapmamış qapı açıldı, kvarteron bir qadın içəri boylandı. Mister Şelbi soruşdu:

— Nə istəyirsin, Eliza?

— Harrini axtarıram, ser, — taxminən iyirmi beş yaşlarında olan Eliza tərəddüdlə ağasına baxdı.

Harri anasına sarı qaçıdı. Eliza oğlunun əlindən tutub çöla çıxan kimi mister Şelbi dedi:

— Yox, onu sata bilmərəm. Mən humanist adamam, balanı anadan ayıra bilmərəm.

— Elə buna görə onu satmaq istəmirsiz? Bos seydi, — mister Heyli arxayıñ-arxayıñ dilləndi, — bunun carəsi var. Siz qadını bir neçə günlüyübaşqa yerə yollayarsınız. Qayıdır gələndə görəcək ki, iş-isdən keçib. Sonra da oğlunun yoxluğuna alışacaq. Razi olun, ser, baxın, mən qiymət üstündə çənə-boğaz eləmirəm.

— Bu barəda arvadımla məsləhətləşməmiş siza bir söz deyə bilmərəm, — mister Şelbi fikirli-fikirli cavab verdi.

Heyli ayağa durub paltosunu geyinməyə başladı.

— Yaxşı, axşam gələrsiz, siza bir cavab deyərəm.

Heyli sağollasılıb çıxdı. Mister Şelbi onun dalınca qapını örtüb öz-özünə donquydandı: — Bu yekəxana əcləfi uf demadən pilləkəndən atardım. Nə vaxtsa mənə desəydi dilər Tomu bu iyrənc alverçilərdən birinə satacam, inan-



* Kvarteron (latın sözü "kuart" dörddə bir deməkdir) — babası, ya nənəsi zənci olan adam

mazdim, deyərdim, bəyəm qul köpək-zaddır ki, onu əl-dən-ələ kecirasən? İndisə... Borca düşmək gör nə demək imis!»

Tomla Harrini satmaq istədiyini arvadına necə acıb deyəcəyini fikirləşmək Mister Şelbiyə əzab verirdi. Bilirdi ki, arvadı onun qəran ilə razılaşmayacaq.

Missis Şelbi böyük ağlı, ince qəlbə olan qeyri-adi bir qadın idi. Xeyirxahlıq, alicənablıq onda möhkəm etiqadla, möminliklə tamamlanırdı, özü də bunlara ömrü boyu dönmədən əməl eləmişdi. Mister Şelbi dina soyuq yanaşsa da, arvadının möminliyini qiymətləndirir, xidmətçiləri oxutmasına, onlann qayğısına qalmasına mane olmurdu.

Missis Şelbi ərinin maliyyə çatınılarından xəbərsiz deyildi. Amma onun öz zəncilərini sata biləcəyi qadının ağlinə da galməzdi.

Kentukki ştatı köləlik qaydalarının, bəlkə də, ən yumşaq olduğu yer sayılırdı. Burada ağalar öz zəncilərinin qayğısına qalır, onları gecə-gündüz qəddarcasına işlətmirdilər. Amma ağa öz kölələri ilə nə qədər yumşaq davransa da, bu münasibətin üstündən qanunun kölgəsi əskik deyildi. Bu qanuna görə isə zənci yalnız əsyə idi; başqasının mülkü olan, alınıb-satılan bir əsyə.

Ana

Eliza balacılığından missis Şelbinin yanında tərbiyə almışdı. Böyük boy-a-başa çatanda isə xanım onu qonşu malikanənin quluna – ağlı, qabiliyyəti, həm də gözəl-

liy ilə hamının hörmətini qazanmış Corc Harris adlı bir mulata* əra verdi.

Yiyəsi Corcu bir fabrika İsləməyə vermişdi. Corc öz bacarığı ilə İşçilərin, eləcə də fabrik sahibinin diqqətini çəkmişdi. Heç bir təhsili olmaya-olmaya o, çatənə təmizləyən maşın düzəltmişdi. Onun kəşfindən xəbər tutan ağası fabrika gəlmış, Corc işa düzəltdiyi maşını ağasına böyük fəxrlə göstərmişdi. Kölənin sərbəstliyi, cəsarəti aganı qıcıqlandırmışdı. O birdən anlaşmışdı ki, qulu ondan daha ağılli, daha bacarıqlıdır. Bu nadir, qul hər yerdə azad gəzib dolasır, onunla tay-tuş kimi söhbətə girişməyə ürək eləyir? Mister Harris Corcu malikanəyə qaytarmaq istədiyini fabrik sahibinə söyləyəndə:

— Bu nə deməkdir, mister Harris? — deyə fabrik sahibi təəccübünü gizlətməmişdi.

— Bu o deməkdir ki, o mənim köləmdir!

— Nə olsun ki! Biz onun aylığını artırıraq, ser.

— Məsələ bunda deyil. İstəyirəm o mənim öz yanında işləsin.

Mister Harris etirazlara fikir vermədən Corcu evə qaytarıb ən ağır işə qoydurmuşdu. Bundan sonra Eliza da əriyla tez-tez görüşmək imkanını itirdi. Corc fabrikda işləyən vaxt belə fırsat onların əlinə tez-tez düşürdü. Onlar birlikdə xoşbəxt olsalar da, iki körpə balanın ölümü bu seadəti yaralamışdı. Eliza cox sevdiyi körpalərin ölümüne dözə bilmirdi. Harri doğulandan sonra qadınçı gaz xeyli toxladı, uşaq get-gedə onun qəlbindəki yaraları

* Mulat - valideynlərindən biri zənci olan adam

sagaltdı. Bu xosbəxtlik mister Harris Corcu malikanəsinə qaytarana qədər çəkdi.

Ər və ata

Eliza səhər gələn qonağın qul alverçisi olmasından şübhələnmişdi, üstəlik, Harrini otaqdan çıxaranda da qu-lağı bir-iki söz almışdı. Ürəyinə dammışdı ki, bu bəla onların başında çatlayacaq. Eliza eyvanda durub bunları fikirləşməkdə ikən birdən çiyninə bir əl qonduğunu duydı. Çəvrilib qarşısında Corcu görəndə sevincdən alışbyandı.

— Nə yaxşı gəldin, Corc.

— Eliza, dirlə, çox vaxtım yoxdu. Mən artıq mister Harrisin əməllərinə döza bilmirəm. O elə hey mənlə aymak, qırmaq, alçaltmaq istəyir. Qəsdən mənlə ən ağır işlərə göndərir.

— Axı o sənin ağandır, Corc.

— Kim onu mənim üstüma ağa qoyub? Nə ixtiyarla o mənə hökm eləməlidir? Mən də onun kimi insan deyiləmmi? Bəlkə ondan da artıgam. Amma o mənimlə elə davranır, elə bil yək atıyam. Üerfgdgffdcx-

— Corc, sənə nə olub? Niya belə danışırsan?

— Uzağa getmirəm, elə dünən yək daşıyırdım. Oğlu Tom yanımıda dayanıb qırmancla atı vururdu. At da diksinib bir yerdə qərar tutmurdu. Mən ondan adam balası kimi xahiş elədim ki, dinc dayan. Neyləsa yaxşıdır? Başladı məni sallaqlamağa. Əlindən tutdum, atasının üstüne

qacıb dedi ki, guya mən onu vurmuşam. Atası da hirsənib özündən çıxdı, qısqırdı ki, hələ sən ağanı yaxşı tanımirsan. Çubuğu ogluna verib dedi ki, çubuq qırılanacaq cırp onu.

— Aman Allah! Sən nə danışırsan?

— Hələ dalına qulaq as. Mənə deyir ki, niya qıraqdan evlənmişən? Guya Şəlbilər dikbasdırılar, onunla dostluq eləmirlər. Deyirdi səni özümüzünküllərlə evləndirəcəyəm. Əvvəl fikir vermirdim, amma dünən mənə əmr elədi ki, Mina ilə evlənib onun daxmasına yiğisim.

— Axı bizim nikahımız var, Corc. Özü də ağ adamlar kimi kəbinimizi kesis kəsib, — Eliza sadəlövhəcəsinə dedi.

— Bəs sən bilmirsən ki, qul evlənə bilməz? Bizim ölkədə qanun bu işə yol vermir. Ağam bizi ayırmaq istəsə, mən səni qoruya bilməyəcəyəm. Bizim nə bədbəxt taleyi-miz var, Eliza! Yəqin bizim balaımız da belə acı günlər gözləyir.

— Ola bilməz! Mənim ağam mərhəmətlidir!

— Elədir, ancaq kim bilir, sabah nələr olacaq. Birdən o yixilib öldü? Onda Harrini satacaqlar. Biz indi necə sevi-nək ki, oğlumuz belə qasəngdir, ağıllıdır? Eliza, biz bu qıymətli xəzinəni qoruya bilməyəcəyik...

Bu sözlər Elizanın ürəyini yaraladı. İstədi şübhələrini dila gətirsin, ancaq özünü vaxtında saxladı. Ürəyində fikirləşdi: «Öz dərdi özünə bəsdir. Həm də mən mənasız yərə qorxuya düşmüşəm. Ağam hec vaxt belə iş tutmaz».

Corc Elizanın əllərindən tutdu:

— Bax belə, mənim əzizim... Əlvida, daha mən gedirəm.

- Gedirsan? Hara. Corc?
- Qacacagam, Eliza. Kanadaya gedəcəyam.
- Aman Allah! Birdən səni tutsalat?
- Tutmazlar. Ya öləcəyəm, ya da azadlığa çıxacağam!
- Corc, qacırsan qac, amma özündən muğayat ol, Tann kömeyin olsun!
- Eliza, Kanadaya gedəndən sonra pul verib səni də, oğlumuzu da qutaracağam. Sənin ağan mərhamətlidir, məni rədd eləməz. Sizi mütləq azad eləyacayam. İndisə salamat qal.

Onlar lafların dayanıb baxışıldalar. Açı göz yasları, hönkütüllər arada sükütu pozurdu. Bir də görüşmək ümidi tükəndən inca olanda mahz belə vidasız adamlar...

Ər-ərvad da bir-birindən beləcə ayrıldı.

Tom dayının komasında axşam

Tom dayı sahibkarın evinin ləp yanında, tirdən tikilmiş balaca komada yasayırdı. Komanın qarsısında qayğı ilə becarılan, nazi cəkilən bağça salınmışdı. Bağcada gül gülü, cicək cicəyi çağırırdı. Xloya xala bu bağçadan böyük zövq alırdı.

O, isinə üzəkdən həvəs göstəran, əlinin dadı-duzu olan bacarıqlı aspaz idi. Bişirdiyi kökələr, qogallar, bulkalar tacrübəsiz aspazlardan ötrü cavabsız tapmaca kimi bir sey idi. Aga evinin baş aspazı kimi bütün qonaqlıqları, macılıları böyük sövgət yola verirdi.

Sahibkarın evində sam yeməyi yeyilib qurtarandan sonra Xloya xala komasına, «qocasını yeməlməyə» getdi. Bas aspaz yeməyini bisirməkdə olsun, biz daxmaya bir nəzər salaq.

Daxmanın bir küncünə səliqa ilə yiğisdirilmiş carpayı qoyulmuş, üstüna qar kimi agappaq örtük salınmışdı. Yerə böyük xalca dösənmişdi. Daxmanın o biri divarının dibinə isə o qədər da təmtəraqlı olmayan bir ayri carpayı qoyulmuşdu.

Həmin axsam daxmanın bir küncündəki ağac skamyada qaragöz, qıvrımsaç iki oğlan uşağı oturmusdu. Onlar yenice ayaq acan qızçığaza maraqla baxırdılar.

Mister Şelbinin an yaxşı işcisi Tom dayı isə onlardan bir az aralı masa arkasında oturmusdu. Tom dayı ucaboy, enlikürək, qüvvətli, ağılli, üzündən xeyirxahlıq yağır genisürəkli bir adam idi. Onun görünüşündə başdan-ayağa layaqat, sədaqət, səmirmi bir sadalıq vardı.

Tom dayı on üç yaşlı müəllimi mister Corcun nəzarəti altında yazmayı öyrənirdi. Bir azdan Xloya xala öz dadlı kökələri ilə onları doyunca yedirdi. Sonra o, qızçığazı da yedirdib Tom dayının dizi üstündə oturdu. Qızçığaz o saatca atasının burmunu dartmağa başladı.

- Bir bu seytana bax, - Tom qızını yuxarı qaldırdı. Sonra ciyn ıə alıb atılıb-düsdü. Otagı gülüs səsləri bürüdü.

Xloya xala isə əlini belinə qoyub onları hədər yerə hadələyirdi ki, səslerini kəssinlər. Onun hədə-qorxusu sənliyə su cilamadı. Yorulub əldən düşəndən sonra Xloya xala dedi ki, bir azdan ibadət baslayacaq.

Ibadət üçün danışqal olsa da, istər mister Şelbinin, istərsə də qonşu malikanələrin zənciləri tez-tez Tom dayının daxmasına yığışib Tanrıya dua eləyirdilər. Bəzən Corc onlara müqəddəs kitabdan parçalar oxuyurdu.

Zəncilər Tom dayının daxmasında ibadət eləyəndə sahibkarın evində qul alverçisi ilə mister Şelbinin səhərki sövdələşməsi başa çatırdı. Mister Şelbi alverçinin göstərdiyi kağızlara qol çəkirdi.

— Bax belə, qurtardıq, — qul alverçisi Heyli yerindən qalxdı.

— Ha, qurtardıq, — mister Şelbi fikirli-fikirli dilləndi. O, Heylini yola salandan sonra bir sıqar yandırdı.

Ağasının dəyişməsinə canlı mülkiyyətin münasibəti

Mister və missis Şelbi öz yataq otaqlarına getdilər. Mister Şelbi kreslədə oturub səhər galən məktubları gözdən kecirməyə başladı.

Missis Şelbi işə saatlarını darayırdı. Birdən gündüz galən qonaq yadına düşdü.

— Ha, yeri galmışkən, Artur, bu gün nahara gətirdiyiniz o qanacaqsız kim idi elə?

— Onun adı Heylidir, — Şelbi başını qaldırmadan narahat-narahat yerində qurcalandı.

— Heyli? O qul alverçisi? Nə istəyirdi ki? — Missis Şelbi arının səsindəki partliyi sezib sorusdu.

Mister Şelbi fikirləşdi ki, onsuz da arvadı gec-tez həqiqəti biləcək. Ona görə də Heyli ilə söhbətini, Tomu, Harrini satdığını ondan gizlətmədi. Ərinin sözlərini eşidikcə missis Şelbinin rəngi ağarırdı:

— Necə? Bizim Tomu? Axı o sizə sədaqətli olub, usaq yaşlarından sizə qulluq eləyib. Hələ Harri! Mən Elizaya nə deyəcəyəm? Aman Allah, aman Allah!

— Başa düşmürəm məni niyə belə zalim sayırsınız? Başqaları bu işi az qala hər gün görürler.

— Axı niyə məhz onları satmaq istəyirsiniz? Adam satmaq sizdən ötrü belə vacibdirsa, basqa zəncinizmi yox idi?

— Ona görə ki, ən baha qiymətə onlar gedir. Düz deyirsən, basqalarını da seçmək olardı. Bu adam Elizaya görə mənə çoxlu pul təklif elədi. Bu sizə el verər?

— Əclaf! — Missis Şelbi qışkırdı.

— Mən ona heç qulaq əsmədim, sizin hislərinizə həmat elədim... Heç olmasa bu işdə mənə haqq qazandınn.

— Bağıslayın məni, — missis Şelbi özünü ələ aldı, — nəhaq yera əsəbiləsib özümdən çıxdım. Ancaq bu nə qədər gözlənilməzdir! Gəlin bu işə görə olub-qalanımızdan keçək. Alın, mən qızıl saatımı verirəm, vaxtında bu, çox baha idi. Heyif ki, aynı das-qasım yoxdur, qalan birçə bu saatdır.

— Gecdir, Emili, çox gecdir. Artıq mən kağızları imzalamışam. Heyli bizi vardan-yoxdan çıxara bilərdi. Biz onun əlindəydi. Mən Tomla Harrini satıb hamını qurtardım. Sabah Heyli onların dalınca gələcək. Tomla üz-üzə

galmamak üçün man sahar tezden çıxub gedəcayəm. Siz də çalışın bir yana gedin. Elizanı da özünüüzle apənn. Qoy gözü görməsin.

- Xeyr, man hec yera gedən deyiləm. Man bu amansız işə sənk olmaram. Man Tomun yanına gedib onun dərdinə sənk olacağam. Bu nə falakat idi biz düşdük?

Selbiler guman etəməzdilər ki, onların sohbətini kimsə esidə bilar.

Eliza həyacanından özünü-sözünü bilmirdi. O, yataq otagına bitişik balaca otaga gırıb qulagini qapıya dirəmisi. Ev yiyələrinin səsi kəsiləndə Eliza meyit rəngində idi. Indi o, əvvəlk Mülayim, utancaq qadına oxsamırdı. Qatıyyatla öz otagına gedib Harrini yuxudan oyadı. Qararını birçə anın icində vermişdi. qacılıb buradan uzaqlaşmaq!

Eliza Harrini qucagına alıb usağı üçün hazırladığı boxcası da alında özünü qaranlığa vurdu. Bir neçə daqiqaya özlərini Tom dayının daxmasına yetirdilər. Eliza pəncərəni yavasça döydü.

- Allah, özün saxla! Kimdir orada? - Xloya xala diksinib pardəni araladı. - Ha, bu ki bizim Lizi.

Xloya xala qapını taybatay açdı:

- Allah, özün kömək ol! Liza, adam sənə baxanda qorxur! Na olub?

- Tom dayı, Xloya xala, man qacıram. Harrini satıblar. Tom dayı, ağa səni da satıb. Sabah tezden qul alvercisi ikinizi da aparmaga gələcək.

Tom dayı elə bil dəsa döndü. Elləri göydəcə donub qalmışdı, gözən hadaqasından çıxmışdı.

- Aman Allah, günahları nə idi ki, ağa onları satıb? - Xloya xala qısqırdı.

- Hec bir günahları yoxdur. Sadəcə, mister Selbinin o alverciyə borcu var. Bunları satmasa, hər seyi alından gedəcək.

- Qoca, sən də qac. - Xloya xala dilləndi. - nə durmusan? İcaza kağızın da var, hec kim səni saxlamayacaq.

Tom ağır-agır başını qaldırdı, kədərli, ancaq arxayıñ baxısları komani süzüb dedi:

- Yox, qoy Liza getsin. Onun buna haqqı var, balasını qurtarır. Man ağama sadıqəm. Hec vaxt onu aldatmamışam. Bütün malikananın xaraba qalmağındansa, qoy manı satsınlar.

Qisa, hay-küysüz vidalasma, sassız göz yaşları... Sonra da ayrılıq.

Eliza usağı sinasına basıb dinmazca otaqdan çıxdı.

Qaçmağın üstü açıldı

Günortaya yaxın malum oldu ki, Eliza balaca Harrini də götürüb qaçılıb. Xaber mister Selbini həyacanlandırdı. O, Elizanın qaçmasına sevinən arvadına baxıb qasqabagını tökdü:

- Indi Heyli elə biləcək ki, qacısı man düzüb-qosmuşam. O görürdü ki, mən usağı satmaq istəmirəm.

Bir az keçmiş Heyli qapıda göründü. Bəd xəbəri esidəndə qul alvercisi əsdi-cosdu:

- Bu nə isdir mənim basıma gətirirsınız, Selbi!

- Ser, bu qadının usağı qacırmasına mən də təessüflənirəm. Amma bu işdə mənim də əlimin olduğunu güman elənməyiniz şərəfimə toxunur. Onların tapılması üçün siza hər cür kömək göstəracayım.

Mister Selbi zəncilərindən ikisine - Semla Endiyə atları hazırlamağı tapşırıdı.

Amma hamı duymuşdu ki, missis Selbi Elizanın tutulmasını istəmir. Ona görə də zəncillər üzdə canfaşanlıq eləyib ora-bura yürüürdülərse də, əslində işlər çox ləng gedirdi.

Ananın mübarizəsi

Eliza qarantıqda bir dəqiqa də durub-dincəlmədən előy gedir, Ohayo çayının o tayına kecməyə can atıldı.

Günün batmagına bir saat qalmış Eliza çay qırığındaki T. qəsabəsinə catdı. Bədbəxt ananın bütün fikri-zikri caya yönəlmisdi.

Yaz gəldiyindən çayın suyu həm artmış, həm gurlaşmışdı. İki buz layları üst-üstə qalaqlanıb su vurdugca yırgalanan körpü əmələ gətirmişdi. Eliza dərhal bəse düşdü ki, bərə berədə düşünməyə dəyməz. O, azca aralidakı mehmanxanaya yaxınlaşdı. Mehmanxana sahibi ona nə lazımlı olduğunu sorusdu:

- Buralarda qayıq olurmu?

- Qayıq nə gazır burda! Bir də ilin-günün bu çağında heç kim caya qayıq salmaz, - qadın Elizanın ümidsiz görkəminə zəntə baxdı. - Nə olub, xəstəniz var?

- Mənim usağı təhlükədədir. Bundan yenice xəber tutmusam.

- Bədbəxtliyə bax, - qadın yan-yörəsinə baxa-baxa dedi, - gəlin içəri. Burada bir fermer var, o taya taravəz aparmaq istəyir. Bəlkə o, bərə tapdı. Tapsa, onunla gedərsiniz.



Eliza içi keçib sahibənin göstərdiyi otaqda Harrini itirdirdi. Özü də yuxuya gedənacən əlini Harrinin ovundan çəkmədi.

Bu vaxt isə Heyli Şelbiların evindəydi. O, qacaq Elizəni axtarmaq üçün yola çıxacaqdı. Tomu özü ilə götürə bilməzdi. Ona görə də mister Şelbi Toma artıq atılmış olmasına baxmayaraq, Heyli axtarışdan lönənədək qacmamağı tapsırdı. Tom isə dedi:

— Ağa, ananız sizi mənə tapsıranda doqquz yasın cındaydım, sizinsa hec bir yasınız da olmamışdı. Budur, — dedi, — Tom, sənin kiçik ağan, qoru onu. Ndi sizdən sorusuram: Tom sizi hec bir dəfə də ildadıbm? Çıxbımi itaətinizdən?

Mister Şelbi Tomun söylədiklərindən çox təsirləndi. Missis Şelbi isə söz verdi ki, maddi vəziyyətləri düzələn kimi Tomu geri alacaqlar.

Bir az kecmis Heyli qacaqları tutmaq üçün yola çıxdı. Düzdur, Semla Endi min bir bahanəylə onu yolda da ləngidə bildilər. Amma nə qadər yubansalar da, Eliza Harrini yatıldırından qırıq dəqiqə sonra onlar T. qəsəbasına gəlib cətdilər. Mehmanxananın yanından kecəndə Sem pəncərədən baxan Elizəni gördü. Bu böhranlı dəqiqədə Sem qəsdən elə elədi ki, külək onun sıyapasını qacırdı. Bu vaxt o, bərkdan qısqırdı. Eliza tanış səsi esidən kimi otağın icinə atıldı. Fikirləsmədən Harrini qamarlayıb özünü pilləkəndən aşağı atdı.

Qui alvercisi onu çayın qırığında görəndə yəhərdən yera sıçrayıb caya səri qacırdı. Eliza əli yerdən-göydən

üzülmüş adamlar sayaq qiyıq çəkib özünü caya vurdu. O, bulanıq sudan keçib buzun üstüne çıxdı. Böyük buz parçası saqqıldayıb yana ayıldı. Eliza onun üstündə durus gətirməyib bir aynı buz parçasının üstüne tullandı. Beləcə, yaziq qız qısqıra-qısqıra dayanmadan qacır, buzdan-buza tullanır, sürüsür, yixılır, əzilir, yena ayağa durub qacırırdı. Ayaqqabilən ayağından çıxmışdı, corabları cinq-cinq otmuşdu. Buz üstündə siyrilmiş dizlərinin qanlı izləri qalırdı.

Bu minvalla çayın o tayına çatanda sahildən kimsə ona əl uzatdı. Eliza başını qaldıranda Şelbiların fermer qonşusunu tanıdı.

— Mister Simz, yalvarıram, mənə kömək eləyin. Onlar... onlar Harrini satıblar!

— Siz qocaq qadınsınız. Ancaq mən sizi hec yerdə gizlədə bilmərəm. Baxın, gedin o evə, — küçədən bir az aralidakı ağ evi göstərdi, — orada siza kömək eləyərlər.

Bu tayda isə adam ovçulan donub qalmışdır. — Bax buna deyərlər qəhrəmanlıq! — Sem basını qasıdı. — Ağa, yəqin bizi ora göndərməyəcəksiniz. Buz üstə at çapmağa meylim yoxdur.

— Lanətə gələsiniz! — Heyli bağırıb qamçısını yellədi. Onlar isə atlara doğru yürüüb qısqırdılar.

— Sağlıqla qalın, ağa!

Zəncilərin gülüs səsləri uzun müddət Heylinin qulağından getmədi.

Xilas oldu!

Eliza Ohayo statı tərəfə keçəndə artıq qas qaralırdı. Kefinə soğan doğranmış Heyli mehmanxanaya gəldi. Sahibə onu kiçik otağa buraxdı. «Bu oğlan uşağı ürəyimə yaman yatmışdı», – deyə Heyli öz-özünə donquldانırdı. Birdən mehmanxana qapısı ağızından eşidilən uca səs onu fikirdən ayırdı:

– Ax, lənətə gələsən! Bəxtim gətirdi. Doğrudanmı bu, Tom Lokkerdir!

Heyli cəld qapını açdı: piştaxtanın yanında ucaboy, enlikürək, yekəpər adam dayanmışdı. Üz-gözündən azığlıq, qəddarlıq yağırdı. Yol yoldası isə əksinə, sisqa, çəlimsiz idi; hiyləgər, ehtiyatlı adama oxşayırırdı.

Heyli Tomla görüşdü.

– Sən hara, bura hara? – Lokker soruşdu.

– Tom, mənə bədbəxtlik üz verib, kömək elə. Ümidim bircə sənədir,

Heyli başına gələnləri danışdı. Deyəsən, hekayətin axını Toma ləzzət elədi, güldü:

– Belə çıxır ki, sənə kələk gəliblər. Özü də işi təmiz görüb'lər.

Heyli Tomla sərtləşdi ki, qadını tutub oğlani ona versinlər. Elizanı isə Tom özünə götürəcəkdi.

Tom Lokker qul alverçiləri arasında qəddarlığına, zalımıliga görə ad çıxarmışdı. O, gözünü də qırpmadan, heç kimə acımadan ananı balasından, əri arvadından ayırb satırdı. Etiraz eləyən zəncini isə ölündək döyürdü. Eliza ilə Harrinin izinə bu qəddar alverci düşəcəkdi.

Senator da adicə bir adammış

Buxarının yanında oturmuş senator Berd çəkmələrini soyunurdu. Missis Berd isə həm stolun bəzənməsinə göz qoyurdu, həm də əri ilə danışındı:

– Düzdurmü ki, senat bədbəxt zəncilərə yemək, sıgnacaq verməyi yasaqlayan qanun qəbul eləyib? İnanılası deyil. Doğrudanmı belə bir qanuna imza atmaq olar?

– Senat, həqiqətən də, Kentukkidən qaçan kölələrə yardım göstərməyi qadağan edən qanun çıxarıb. Axır vaxtlar onlara əl uzadanlar elə ürəklənib ki, qonşu statda narahat olmağa başlayıblar. Biz də onların narahatlığını son qoymalıyıdış axı.

– Heç olmasa bir gecəlik daldalanacaq, yemək, paltar da vermək olmaz?

– Olmaz, əzizim. Bu elə qanunda göstərildiyi kimi, «qaçaq zəncilərə kömək və yardım göstərmək» dir.

Missis Berd həlim xasiyyətli qadın idi. Onu yalnız zalımlıq, qəddarlıq özündən çıxara bilərdi. Odur ki, ərinin cavabını eşidən kimi çılgınlıqla yerindən qalxdı:

– Düzünü de, sən də bu qanunu ədalətli sayırsan?

– Əgər «hə» desəm, məni öldürməzlər ki, Meri?

– Bax bunu səndən heç gözləməzdim. Nə qədər iyənc bir qanun! Bircə əlimə fürsət düşsün, bu qanunu birinci mən özüm pozacağam.

– Dayan, Meri, səni elə bu qayğılılığını görə çox sevirəm. Amma söhbət ciddi problemlərdən gedir...

Elə bu məqamda onların zənci qulluqçusu Kaco içəri girib xanımı mətbəxə çağırırdı. Az kecmiş xanım həyəcanla ərini səslədi:

— Con, Con! Tez bura gəl, Con!
Senator matbaxa səri ayaqlandı, astanaya çatanda
gördüyü mənzərədən heyrətə gəldi.

Bayılmış gənc qadını bir cüt stulun üstünə uzatmışdılar. Onun pal-paltarı didik-didik olmuş, bədəni buz bağlamışdı, yaralanmış yalın ayaqlarından qan axırdı. Senatorun arvadı ilə qulluqçu Dina xala ora-bura vur-nuxur, zavallı qadını ayıltmağa çalışırdılar. Kaco isə dizinin üstə aldığı oğlan uşağının donmuş balaca ayaqlarını ovuşdururdu.

— Mətbəxə girəndə dedi ki, burada qızınmaq olarmı? Elə istəyirdim soruşam ki, kimdirlər, haradan gəlirlər, qadın bayıldı.

Elə bu anda Eliza özünə gəlib çıçırdı:

- Harri! Hanı o? Tuttular onu?
- Qorxma, heç kim sənə toxunmayacaq, — xanım qətiyyətlə dedi. — Burada təhlükə yoxdur.
- Allah sizdən razı olsun! — deyib qadın hönkür-höñ-kür ağladı.

Onlar qadını birtəhər ovundurub ocağın yanında yer saldılar, Eliza Harrini qucaqlayıb dərin yuxuya getdi. Oyanandan sonra başına gələnləri danışdı. Missis Berd isə söz verdi ki, ona kömək eləyəcək.

- Qonaq otağına qayıdan sonra mister Berd dedi:
- Qulaq as, əzizim, o, bu gecə buradan getməlidir. Səbah səhər qui alverçisi bizdə peyda olacaq. Özün fikirləş, onları burada tapsalar, mən nə günə qalaram?
 - Hara gedəcək zavallı qadın?
 - Mən bilirəm hara. Onları özüm aparacağam.

Missis Berd öz paltarlarından Eliza üçün bir-iki dəst ayırdı, Harrini də unutmadı. İsti geyim-kecimdən, azu-qədən bir bağlama düzəltdi, Eliza ilə oğlunu ərinə qoşub yola saldı.

Yol heç də rahat deyildi. Fayton palçığa bata-bata gəlib böyük bir fermanın qarşısında dayandı.

Ferma vaxtilə Kentukki ştatında yaşamış Con adlı keçmiş quldarın idi. Təbiət ondan səxavətini əsirgəməmişdi, ona boy-buxun, pəhləvan gücü, bir də geniş ürək vermişdi. Con Kentukkidən Ohayo ştatına köcmüş, böyük bir torpaq sahəsi almışdı. Sonra da qullarına azadlıq verərək həmin yerdə məskunlaşdırılmışdı. Özü isə çayın yuxarılarında yerləşən bu xəlvət fermaya sığınmışdı.

Con Elizaya canla-başla sığınacaq verdi:

— Hünərləri var burası soxulsunlar! Onların dərsini necə lazımdır verərəm!

Senator Eliza ilə Harrini etibarlı əllərə tapsırandan sonra geri qayıtdı.

Mal yola salındı

Tom dayı komasında oturmuşdu. Xloya xala da yanındaydı. İkişi də susurdu. O, bütün varlığı ilə ailəsinə bağlı adam idи. Durub uşaqların çarpayışına yaxınlaşdı:

— Son dəfə, — deyə piçildədi.

Xloya xala hönkürdü.

Tom dayı sakit-sakit dilləndi:

- Allaha sükür ki, təkcə məni satıblar, usaqlara, sənə dəymeyiblər. Burada heç kəs səni incitmır. Eybi yox, mən bütün əzabları tək cəkərəm. Allah da mənə səbir verər.

Bu vaxt missis Şelbi daxmaya girdi. Onu görəndə Xloya qasqabağını tökdü. Xanım bunu görmədi. Onun rəngi qəcmışdı.

- Tom, - o dilləndi, - mən gəldim ki... - birdən dili dolaşdı, yaylığını üzünə tutub ağlamağa başladı.

- Xanım, Allah xatirinə! Nə olub axı?! - Xloya xala da özünü saxlaya bilməyib ağladı.

- Dostum, inan, əlimə imkan düşən kimi səni geri alacağam.

Bu zaman qapı taybatay açıldı, mister Heyli içəri girdi. Malikanədəki bütün zəncilər Tomu yola salmağa yığışmışdılar.

- Otur! - Heyli qasqabaqla ona baxan yiğnağın arasından keçib çıxıraq arabaya işaret etdi.

Tom arabaya oturdu. Heyli onun ayaqlarına ağır qandal keçirdi.

- Bu, tamamilə lazımsızdır, - missis Şelbi eyvandan qışqırkı.

- Bilmək olmaz, xanım, mən artıq beş yüz dollar ziyan düşmüsəm. Daha keçəl suya getməz.

Tom ətrafına baxındı:

- Heyif, mister Corcua görüşə bilmədim.

Corc da, mister Şelbi də evdə yox idilər. Sahibkar özünü günahkar bildiyindən evdə qalmaq istəməmişdi.

Heyli yolda dəmirçinin yanına döndü ki, yeni qandal düzəltdirsin. Birdən at kişnədi. Tom özünə gəlməmiş Corc arabaya atılıb ona sarıldı. Ağlaya-aglaya dedi:

- Bu, əclaflıqdır, alçaqlıqdır. Mən böyük olsaydım, səni satmağa cəsarət eləməzdilər.

- Mister Corc! Elə bildim görüşməmiş ayrılacaqıq, - Tom həyəcanla dedi.

Corc onun ayağindakı qandalları görəndə:

- Mən bu alçağın dərsini indi verərəm, - dedi.

- Lazım deyil, Corc. O daha da qəzəblənə bilər, - Tom onu fikrindən daşındırdı.

- Yaxşı, sən deyən olsun. Amma yadında saxla ki, səni axtarıb tapıb geri qaytaracağam.

O, dəmirçixanadan çıxan Heyliyə yaxınlaşdı:

- Heç utanmırıınız, adamları heyvan kimi zəncirləyib satırsınız?! Heç vicdanınız ağrımı?

- Siz alanda yaxşıdır, mən alanda pis? - Heyli cavab verdi. - Satan olmasa, olan da olmaz.

- Mən böyüyəndə zənciləri nə alacağam, nə də satacağam. Sağlıqla qal, Tom dayı. Ruhdan düşmə, dözümlü ol!

Corc atını çapıb uzaqlaşdı. Heyli onun dalınca baxa-baxa qandalları arabaya tulladı.

- İndi də gəl şərtləşək, Tom. Yaxşı olsan, mən də sənə qarşı yaxşı olacağam.

Onlar yola düzəldilər.

Köləde azad fikrlər baş qaldırır

Sayyali Kentukki statının N. polisçiyindəki mehman xanaya yekənində işə qaralırdı. O, olağan ullaş yox yekənlərin yaxınlığından gələndi. Bir neçə adam xobanın etrafında dayanmış qəlinirdi. Mister Vilson, yanlı soyyyahı divarı yanına yığılan adamlara bəzərənək soruşturdu:

Orada nə baş verir?

Zənel axtarırlar.

O, divara vurulan elanı oxudu:

Aşağıda inzə qoyan sahibkarın Core adlı gənc müləqətib. Boyu altı fut, dərlisi ağ, saçları sabalidi, qırımdır. Səvəndlə və zəkalıdır. Sağ əli «H» hərfi ilə damgalanmışdır. Dərlisindən, ya ölüslindən xəbər gətirən kəsə dörd yüz dollar mülkəfat təyin olunur.

Mehmanxananın qarşısında fayton dayanan klimi söz söhbəti son qoyuldu. Az keçmiş içəri klə nəfər — gözəl geyimli centlmenlə zənci faytonçu girdi. Ağın nökrinə təpsirdi ki, əsyaları yerləşdirilsin. Sonra elana göz gəzdərib:

— Cim, — deyə soyuqqanlılıqla dilləndi, — Bernandakı o qoçağı tanıyırsan? Elə bil onun əlamətləridir.

— Hə, amma onun əli damğalı deyildi, — nökrər cavab verdi.

Cənab ona dikkətlə baxan mister Vilsona yaxınlaşdı:

— Səhv ələmlərəmə, mister Vilson? — Əlini fabrik sahibinə uzatdı. — Deyəsan, məni xatırlayırsınız. Oklendli Batter; Şelbi dairəsi.

— Bəli, bəli... bəs necə... — Mister Vilsonun dillə topud caldı.

Biz zaman bir zənci fikrini qızılı canabda dedik, olağan zəndir.

Mister Vilson, əzində bir iş barəsində danışmaq istədi. Münkünsü, mənəni olağınna qalxarıq.

Onlar təddikdə qələndə mister qapını bağlayıb onu qarşılarında dayanırdı.

Core! — Mister Vilson həysindən qırırdı.

Bəli, mənəni. Yoxsa məskələnməsəm, ələm! Elanda axtarılan adama heç oxşamırıram.

Core! — Son təhlükəli oyuna girmişəm. Sahibindən qəcməqələ qanunları pozmuşəm.

Mister Vilson xeyirxah olsa da, həddən artıq ehtiyatlı adam idi.

Core sahibindən niyə qəcdığını yerli-yataqlı danışdı. Dedi ki, arvadının da qəcdığını qulağı çalıb. İndi onu da tapıb Kanadaya gedəcək.

Mister Vilson Core'un gətirdiyi dəlillərin qabağında deməyə söz tapmadı. Core alovlu-alovlu danışındı:

— Tutalım, hindular sizi əsir götürüb məcbur eləyirlər ki, arvadınızdan, uşağınızdan həmişəlik ayrı qalasınız. Bu taleyə boyun əyəsiniz. Boyun əyərsinizmi? Vətən, qanun deyirsiniz. O qanunlar bizim razılığımız, iştirakımız olmadan verilib. Bu qanunlar bizim haqqımızı əlimizdən almışdan savayı bir işə yaramır. Axi başqalarından nəyim əşkikdir? Gözüm baxa-baxa anam, altı bacımı bir-bir hərraca qoyub satdilar. Mən onda lap balacaydım. Anam yalvardı ki, heç olmasa məni ondan ayırmasınlar. Amma sahibkar məni zorla onun əlindən aldı. Anam necə cığırıb ağlayırdısa, səsi indi də qulaqlarimdadır. Mister

Vilson, siz mənə xeyirxahlıq göstərdiniz, oxumaq, yazmaq öyrətdiniz. Sizə çox borcluyam, həyatım boyu min-nətdar olacağam sizə. Amma azadlığım uğrunda son damla qanımacan döyüşəcəyəm.

Corc qızgınlıqla danışır, danışdıqca gözlərindən yaş gəlirdi. Birdən mister Vilson ona sarı yeridi, Corcun gözünü sılıb dedi:

– Lənətə gəlsin onların hamısı! Onları həmişə əclaf saymışam. İşində ol, Corc. Ancaq sənə bunu da deyirəm, dostum, ehtiyatı əldən vermə!

Mister Vilson Corcu birtəhər razı saldı ki, ondan bir az pul götürsün.

– Götür, götür, lazımin olar. Belədə səni tanımadalar. Bəs nökərin haradan rast düşüb?

– İnanılmış adamdır. Bir il qabaq Kanadaya qaçıb. Orada eşidib ki, sahibkar onun qisasını qoca anasından alıb, qarını şallaqla döyüb. İndi Cim qayıdib ki, anasını da aparsın. Hələlik qarını qaçırmak üçün fürsət güdür.

– Allah özü sənə kömək olacaq, Corc. İnan mənə, hər şey yaxşıqliqla qurtaracaq.

– Sizin öyüdlərinizi heç vaxt unutmaram, mister Vilson.

Corcun gözlənilməz gəlişi

Köhnə dostumuz Eliza mətbəxdə oturub tikiş tikirdi. Bənizi solmuş, özü də arıqlamışdı. Tez-tez gözlərini qaldırib mətbəxdə o yan-bu yana qacan oğluna baxırdı. Eliza

ilə yanaşı əyləşmiş qadın da dizinin üstündəki boşqaba qurumuş meyvə yiğirdi. Onun adı Rahil Hellidey idi. O, əlini işdən ayırmadan dedi:

– Demək, Eliza, sən Kanadaya getmək fikrindən daşınmamışan.

– Xeyr. Daha burada ləngiyə bilmərəm.

– Ora getdin, bəs nəylə dolanacaqsan?

– Mən hər cür isə raziyam. Bir iş tapılar.

– Sən burada istədiyin qədər qala bilərsən.

– Minnətdaram sizə. Ancaq ... – Eliza gözləriylə Harrini göstərdi. – Gecələr yata bilmirəm. Bir dəqiqə rahatlığım yoxdur.

– Yaziq balam, – Rahil göz yaşını udub dilləndi. – Sən nahaq yerə narahat olursan, bizim qəsəbədə hələ heç kəsi tutmayıblar, səni də tutmazlar.

Bir azdan Rahilin əri Simeon da onlara qoşuldu. O, Elizadan soruşdu:

– Sənin soyadın Harris olmalıdır, səhv eləmirəm ki?

Eliza haradasa onun axtarıldığı barədə elan vurulduğunu güman eləyib qorxa-qorxa cavab verdi:

– Bəli.

– Arvad, bəri dur! – Simeon Rahili çölə çağırıldı.

– Nə olub, ay kişi?

– Onun əri burada qəsəbədədir. Bu gecə bizim evimizə gələcək, – Simeon dedi.

– Sən nə danışırsan? – Rahilin sevincdən üz-gözü işiqlandı.

– Düz sözümdür. Dostlara özünü Corc Harris kimi tənqidib. Bu xəbəri Elizaya indi deyək, ya sonraya qalsın?

– İndi, elə indicə deyək! – Rahil sevincək Elizanın yanına qayıdır onu kiçik yataq otağına çağırıldı. Elizanın rəngi qaçıdı, o tez Harriyə baxdı.

– Yox, yox, şad xəbərdirl! – Rahil onu qucaqladı. – Tezliklə ərin burada olacaq. Bu gecə onu bizə gətirəcəklər.

– Bu gün... bu gün... – nə dediyini bilməyən Elizanın beyni dumanlandı. O, huşunu itirib özündən getdi.

Eliza ayılanda Corcu yanında gördü. O, arvadının yanında oturub hönkür-hönkür ağlayırdı.

Yevangelina

Bir neçə gündən sonra mister Heyli yolüstü əldə edildiyi qazancı Ohayo çayı ilə üzən gəmiliə yükləmişdi. Göyərtədə qəsəng geyimli cənablar, xanımlar gəzləşirdilər. Heyllin qullarından başqa həminin üzündə sevinc vardi.

– Ana, xəbərlənz var, biziñ paroxoddə qul alverdi. geddir, zənci aparır, – aşağıdan gələn oğlan qışqirdi.

– Bədbəxtlər! – Anası təəssüfla dedi.

– Biziñ ölkə təctin nə qədər eyhəcər təməşə! O bin xanım dilləndi.

– Mən Cənuba getmişdim. Orada zəncillər çox yox! yaşayırlar. Azadlıqda çatın ki, onlar özlərinə belə sorul yaradı biliardıllar, - başqa bir ledi söhbətə qarışdı.

– Təsəvvür elayin ki, xanım, sizin usaqlarınıizi allıtzıbdı! alıb qul təki satırlar...

– Biziñ hislərləmizlə zənci hislərlə nəcə müqayisə etmək olar axı, - həmin qadın donquydəndi.

– Görünür, siz onları tanımırsınız, xanım. Mən onların arasında böyümüşəm. Zəncilərin elə dərin duyuları var ki!

Bundan sonra söhbət qızışdı, göyərtədəki xanımlar, cənablar arasında qul alverinin Allaha xoş gedib-getməməsi barədə uzun-uzadı mübahisə yarandı.

Cavan bir ruhani isə mister Heyliyə nəzər salıb:

– Qardaş, siz hansı ürəklə məşğul olursunuz bu peşə ilə? – dedi. – Necə cürət eləyirsiniz? Bir bu bədbəxtlərin halına baxın. Yaddan çıxarmayın mənim sözlərimi: bu günə görə Allah sizi cəzasız buraxmayacaq!

Heyli fikirli-fikirli ondan uzaqlaşib öz-özünə mızıldandı: «**Dalbadal iki dəstədən yaxşı qazanc götürə bilsəm, alver işini atacağam. Peşəmiz günü-gündən təhlükəli olur.**»

Tom dayı isə vaxtını gəmidə, pambıq tayalarının yanında keçirirdi. Uzun yolda o, bir qızla dostlaşmışdı. Qızçıqızın adı Yevangelina idi. Beş yaşı olardı. Atası da, yaxın qohumu olan bir qadın da elə hey onun dalınca qacirdısa da, qız dincilik bilmirdi. Ciəminin elə yerlərinə gedib çıxırkı kıl. Tom dayını da pambıq tayalarının yanında tapmışdı. Bu vaxt Tom qillas qayirdoklarından xirdəcə sobətlər yonur, qoz qabıqlarını insan üzlinə oxsadırdı. Yevangelina onun işinə maraqla baxır, Tom dayı isə düzəltdiklərini qızçıqaza verirdi. İlk günlər Yevangelina hədyyələri utana-utana alırdı, sonradan onlar dostlaşdırılar.

– Sənlin adın nadır!

– Yevangelina Sen-Kler, – qız cavab verdi. – Aincən atam da, basqaları da məni Yeva çağırır. Bəs sənlin adın nadır?

- Tom. Uşaqlar mənə Tom dayı deyir.
- Mən də Tom dayı deyərəm. Bəs sən hara gedirsən?
- Heç bilmirəm. Məni satacaqlar. Kimə qismət olacağımı bir Allah bilir.
- Mənim atam ala bilər səni. Əgər səni alsa, günün xoş keçəcək, - Yeva həvəslə dilləndi. - Elə bu gün mən bunu ondan xahiş eləyərəm.

- Minnətdaram sizə, mənim balaca ledim, - Tom dedi. Gəmi yanacaq doldurmaq üçün bir körpüdə dayananda Yeva atasının səsini eşidib ona səri qaçıdı. Qız atası ilə yanası sürəhiyə söykənib gəminin körpündən aralanmasına baxırdı. Təkər iki-üç dövrə vurdu. Yeva güclü təkandan özünü saxlaya bilməyib suya düşdü. Atası qızın ardınca özünü atmaq istəyəndə onu saxladılar. Yevanın xilaskarı artıq suda idi.

Suyun sappiltisini eşidəndə Tom aşağı göyartəda dayanmışdı. Qızın su altına getdiyini görüb düşünmədən özünü caya atdı. O, Yevanı darta-darta gəmiyə səri üzdü. Bir neçə saniyədən sonra Yeva atasının qolları üstündə idi. Onu özüne gətirmək üçün qadınlar əldən-ayaqdan gedirdilər...

Ertəsi gün Yevanın atası ilə Heyli danışqlar aparırdılar. Qul alvercisi Toma min üç yüz dollar qiymət qoymuşdu.

- Görürsünüz, bu balaca xanım da cox istəyir ki, siz onu alasınız. Tom bu pula dəyer. O, ağıllıdır, mömindrər.
- Bax elə burası pisdir. Ağilli zəncidən pis na ola bilər ki? - Mister mavi gözlərini istehza ilə qiyaraq dilləndi. - Belə ağıllılar sahibini qoyub qaçmaqdan, at oğurlamaqdan başqa nə bilirlər?

- Ağası onun üçün yaxşı rəy verib. Tom üzüyoladır, ağasının bütün mülküni o idarə eləyib, əlindən hər şey gəlir. - Heyli kisasından mister Şelbinin imzaladığı rəyi çıxardı.

Bu əsnada Yeva atasının qulağına piçildədi:



- Ata, al onu. Axi sən pulun çoxdur, biliram.
- Axi sən bu zəncini neyləyəcəksən, gülüm?
- Mən istayıram ki, o, yaxşı yaşasın.
- Sözüm yox, çox tutarlı daliildir!

Yevanın atası Heylinin istədiyi pulu verib Tomun yanına gəldi.

- Ha, gör yeni ağan xoşuna gəlirmi?

Tom başını qaldırdı. Onun gözləri doldu, həyacanla:

- Allah sizdən hamisə razi olsun, ağa! - dedi.
- Adın Tomdur, eləmi? Faytoncu işləyə bilərsən?
- Əlbətta. Manım günüm atların yanında keçib.
- Bizdə sən üçün yaxşı olacaq, əmin ol, - Yeva ona söz verdi. - Atam hamını lağla qoyur, amma xeyirxah adamdır.
- Bu cür təqdimata görə atan sənə minnətdardır, - deyib güllə-güllə onlardan aralındı.

Yeni sahibin evində

Oqüsten Sen-Kler varlı bir plantasiyaçının oğlu idi. Atası ilə əmisi Kanadadan köcüb gəlmışdılər. Atası Lüzianada böyük plantasiya almış, əmisi isə Vermontda fermə sahibi olmuşdu.

Oqüsten gənc ikən bir qızı sevmiş, lakin onların evlənməsinə həmin qızın qəyyumu mane olmuşdu. Belə olduqda, Oqüsten varlı ailədən yarışıqlı bir qızla evləndi. Amma onun ürayı həmişəlik ilk sevdiyi qızı məxsus oldu. Həyat yoldaşı Mari isə zahirən gözəl olmasına bax-

mayaraq, heç bir müsbət xüsusiyyətə malik deyildi və Oqüsteni anlamağa, onu xoşbəxt etməyə heç cəhd də göstərmirdi. Varlı ailədə böyükəş ərköyüñ Mari hamının onun nazi ilə oynamasını tələb edirdi. Buna görə də qızını dünyaya gətirdikdən sonra Oqüstenin ona bütün varlığı ilə bağlandığını görən Mari ərini körpə usağı qışqanırdı.

Oqüsten isə qızını çox sevirdi. Yeva doğulanda anası xəstəlik tapmış, günlərlə basağrısından əziyyət çəkirdi. Oqüsten qızının ana qayğısından məhrum olmasından çox narahat idi. Evi də qulluqçular idarə eləyirdi. Axırda qərara gəldi ki, Vermonta gedib əmisi qızı miss Ofeliyanı yanına gətirsin.

Miss Ofeliya qırx bes yaşılarında bir xanım idi, özü də əra getməmişdi. Ağilli idi, səliqə-sahmanı çox sevirdi. Tənbəl adamlara gözünün düşməni kimi baxırdı. Əmisi oğlunu da usaqlıqdan o böyütmüşdü. Ona görə də Oqüsten deyəndə ki, ev də, Yeva da yiyəsiz qalıb, miss Ofeliya buna dözmədi, əmisi oğlunun onlarla yaşamaq təklifini qəbul elədi. Gəmi ilə səyahət etmələrinin də əsas səbəbi elə miss Ofeliyanı öz evlərinə gətirmək idi.

Səyahətçilər evə çatdılar. Mister Sen-Kler onu qarsılayan qara qulluqcu ilə salamlıdı:

- Xos gördük, Adolf, - o, mulata əl uzatdı. - Sən yüksəkleri evə daşı, mən gedim camaatla görüşüm.

Bu vaxt Yeva onların yanından quş təki pərvazlanıb otağa yürüdü.

Xəstəhal qadın taxtin üstündə dirsəkləndi.

- Ana! - Yeva sevinclə anasını qucaqladı.
- Yavas, mənim balam, yoxsa yena başımın ağrısı tutacaq, - Mari qızını öpdü.

Yevanın arxasında otağa girən atası Marini öpüb onu əmisi qızı ilə tanış elədi. Qulluqçular isə qapının ağızına yiğmişdilər. Yeva özünü hamidan irəlidə dayanan dayanın qucağına atdı.

Daya onu özündən aralamadı, əksinə, bərk-bərk qucaqlayıb öpdü. Yeva o biri zəncilərlə də görüşüb hamını bir-bir öpdü.

Miss Ofeliya təaccübə Yevaya baxdı:

- Canubda usaqlann belə qaribə isləri də varmış.
- Miya belə təaccübəlanırsınız? - Oqüsten sorusdu.
- Humanist, ədalətli münasibəti basa düşürəm, amma öpüşənmək
- Özü də zəncilərlə, eləmi? - Sen-Kler onun fikrini gizyda tutdu. - Siz bunu bacarmazsınız, deyilmə!
- Əlibatla, yox!

Oqüsten onun sözərinə gülüb eyvana çıxdı. Gördü ki, Adolf kornetli^{*} Tomu sözür. Tom isə bu baxışların altında sıxlıq, ayagının birini qoyub, birini götürürdü. Sen-Kler korneti müslətin alındıdan ələraq sart şəkildə dedi:

- Klüçük! Təza yoldası da belə qarşılıyalar? Bu nadir! Bu, manınnı jiletim deyil!

- Aja, bu ki saraba bulasıb. Sizin kimi centləməna belə kiri jilet geymək yaramaz, - Adolf ədabaz-ədabaz allarını atılı saçlarınnı çəkdi.

* Kornet - tutacağı olan qutlama eynisi

- Belə de! - Sen-Kler səsini ucaldı. - Yaxşı, mən Tomu xanıma göstərim. Gəl dalimca, Tom.

Oqüsten içəri girib Tomu otağa səslədi:

- Budur, Mari. Axır ki, sənin yeni faytonçu sifarişini yerinə yetirdim.

- Yəqin içki düşkündür, - Meri Tomu başdan-ayağa süzərək dedi.

- Xeyr, onu mənə sakit, dilinə içki dəyməyən zənci kimi tanıdıblar.

- Təki elə olsun!

- Dolf! - Sen-Kler qışqırıldı. - Tomu aşağı apar. Deiklərimi də unutma!

Adolf asta addımlarla eyvan boyu getdi, Tom da onun arxasında düşdü.

Yeni sahibənin əqidəsi

- Mari, əmim qızı təcrübəlidir, bundan sonra siz evin ağır qayğılarından azad eləyəcək. Açılarınıza ona verə bilərsiniz.

Bu sözəri Sen-Kler arvadına miss Ofeliya gələndən bir neçə gün sonra dedi.

Mari açarıları əmiqiziya uzadıb heysiz-heysiz dedi:

- Buyurun. Əmiqizi özü də görəcək ki, biz öz evimizdə kəniz kırı bir seyik. Qulları boş-boşuna saxlayıñq. Canımız onlardan qurtarsayıdı, yaxşı olardı.

- Bəsdir, Mari, - Sen-Kler dedi. - Götürək elə dayəni. Siza neçə can yandırır!

— Eladır, dayə o birilərindən yaxsıdır. Amma o da egoistin biridir, yalnız ərinin, usaqlarını fikirləsir. Bilə-bilə ki, gecələr mənə qulluq lazımdır, yuxulayır.

— Siz basqasını çağırın, axı dayə də dincalmalıdır.
— Eh, siz bu zənciləri tanımırınız. Onlar harada oldu, necə gəldi, yata bilirlər. Mən ağndan zülm çəkirəm, dələndə atam onu mənə cehiz verdi, ərini də üstündə verə bilməzdilər! Əri dəmircidir, atamın işinə çox yarayır. Dayəni yenidən ərə vermək istədim, ancaq o razılaşmadı.

— Baş niyə usaqlarını da buraya gətirməyib? — Miss Ofeliya sorusdu.

— Mən onları burada saxlaya bilərəm?! Elə kırlı, natəmiz usaqlardır ki! Həm də onun vaxtını çox alırlar. Di gal, dayə indiyəcən bununla barışmir. Məni heç fikirləşmir. Onların hamisi belə egoistdir.

— Kaderli faktdır, — Sen-Kler soyuq-soyuq dilləndi. Miss Ofeliya onun qızardığını və əsəbiləşdiyini bürüza verməmək üçün dodağını dislədiyini gördü.

— Amma Sen-Kler istəyir ki, nöklərlər də ağalara tay olsunlar, — Mari nöqtəni qoydu.

Ortaya əsəbi bir sükut çökdü. Handan-hana Sen-Kler ayağa durub getməli olduğunu söylədi.

Mari üzünü miss Ofeliyaya tutdu:

— Belə, artıq mənim azarım tutanda siz İslərin öhdəsindən gələ bilərsiniz. Hə... bir də bu Yevaya göz qoymaq lazımdır. O, bir damcı da mənə oxşamayıb.

Miss Ofeliya ürəyində dedi: «Allaha şükür!» Amma içindəkini üzə vurmadi.

— Yeva həmişa nökər yiğnağına dartinir. Zənci usaqları ilə oynamadan pis şey yoxdur. Amma Yeva özünü onların tayı kimi aparır! Onu bu işdən çəkindirdə bilmirəm. Qulluqcularla gərək sərt davranışsan. Mən usaqlıqdan bilirdim onlarla necə rəftar olunmalıdır. Yeva isə zəncilərin hamisini qudurdu.

— Zənci də adamdır, — miss Ofeliya sərt-sərt dilləndi.

— Əlbəttə! Amma nökərlərə aludə olmaq nəyə gərək? Guya, bunlar tropik güldür, qiymətli çini qabdır, ya nədir!

— Mari bunu deyib yumşaq balışların üstünə yayxandı.

— Məgər Allah bütün insanları bərabər yaratmayıb? — Miss Ofeliya dedi.

— Bu nə danışqdır! Gülməlidir belə sözləri eşitmək! Zəncilər ən aşağı irqdəndirlər. Sen-Kler mənim beynimə yeritməyə çalışır ki, biz ayrı yaşamalı olsaydıq, sən necə dərd çəkərdinsə, dayə üçün də ərindən ayrılməq elə ağır dərddir. Burada hansı müqayisədən söhbət gedə bilər? Dayənin dərin yaşantısı ola bilməz. Zəncidir axı!

Miss Ofeliya artıq bir söz İslədəcəyindən qorxub susdu...

Qısa müddətdə Tomun işi yoluna düşmüdü. Yeva atasını razi salmışdı ki, təzə faytonçunu onun ixtiyarına versin. Qızı gəzintiyə aparmaq lazım gələndə Tomun başqa İsləri buraxıb Yeva ilə getməyə icazəsi vardi. Onun geyimlə də pis deyildi. Tövlədə isə, demək olar, heç bir iş görmürdü; kicik mehtər onun nəzarəti altında bütün İslərin öhdəsindən gəldi. Faytonçunun at iyi verməsinə dözə bilməyəcəyi - xanım əvvəlcədən demişdi.

Azadlıq necə qorunur

Axşama yaxın Simeon Hellideyin evində yır-yığış başlandı. Eliza çamadanını hazırlayırdı. Corc ona baxıb dedi:

– Ailə iyiyəsi olmaq necə böyük xoşbəxtlikdir! Mən indi özümü hamidan varlı, hamidan güclü bilirəm. Hərçənd nə varım var, nə pulum, əllərimdən başqa da heç nəyə gümanım gəlmir.

Qonşu otaqdan səs gəldi. Eliza ilə Corc çölə çıxdılar. Simeonun yanında bir nəfər dayanmışdı.

– Dostumuz Fletçer bizə xəbər gətirib.

– Ötən gecə ucqardakı mehmanxanada idim, – Fletçer sözə başladı. – Orada bir necə adam gördüm. Danışqlarından belə başa düşdüm ki, hamımızı tutmağa hazırlaşırlar. Gedəcəyimiz yolu da yaxşı bilirlər. Bizə yolda basqın eləyəcəklər. İndi biz neyləyək?

Onu dinləyənlər donub qalmışdır. Qaçmağa hazırlaşanlar tez bir plan çizdi. Qərara gəldilər ki, yola çıxməq üçün havanın qaralmasını gözləsinlər. Maykl adlı bir nəfər onların arxasında gələcək, təhlükə hiss eləsa, atını çapacaqdı; onun atına çatan at tapılmazdı. Fletçer dedi:

– Narahat olma, dost, birinci dəfə deyil. Çoxlarını bu yolla aparmışam.

O gedəndən sonra Corc arvadına dedi:

– Eliza, dostları, evi, torpağı, pulu olanlar bizim kimi güclü sevə bilməzlər. Axı bizim ayrı heç nəyimiz yoxdur. Məni anam sevirdi, bacım sevirdi. Emilinin o səhərki sözləri heç yadimdən çıxmaz. Həmin səhər qul alverçisi onu aparmalı idi. Mənə yaxınlaşıb dedi: «Yazıq Corc, sonuncu



dostun da çıxbı gedir. Sənин axırın neçə olacaq? • O vaxt dan ürəyim daslaşdı. Sənə rast gələndən sonra ayn adam oldum. Səni son nəfəsimdək qoruyacağam!

Eliza hönkürdü:

— İlahi, yazığın gəlsin bizi! Qoy biz bu ölkədən çıxbı gedək, ayn heç nə istəmirik.

Şam yeməyindən sonra onlar yola düzəldilər. Bir neçə saatdan sonra arxadan at tappılıtı esidildi.

Maykl idi. Demək, adam ovçuları yaxınlaşdırıldı. Fletçer qısqırdı ki, tezliklə yaxınlıqdakı qayalığa özərini yetirməsələr, məhv olacaqlar. Hamiliqla faytondan tökü-lüsüb qayalığa sarı qaçdırılar. Maykl isə kömək gətirmək üçün atını çapıb getdi.

Qayalığa adlamaq üçün yargandan tullanmaq lazımlıydı. Yargandan o yana isə dar bir çığır gedirdi. Qaç-qınlar maneələri elə sürətlə ötüb keçdilər ki, basqa vaxt heç bunu bacarmazdılardı.

Adam ovçulan özərini yetirəndə qaçqınlar artıq qaya-lının arxasına keçmişdilər. Tom Lokker qısqırdı:

— Birinci mən dırmasacağam. Zəncilərdən heç vaxt qorxmamışam. Kim mənimlə gedir?

Bir dəqiqədən sonra Tom qayaya yaxınlaşdı. Corc atəs açdı. Lokker kollara, ağaclarla dəyə-dayə yargana yuvarlandı. Təqibcilərin arasına çaxnaşma düşdü, onlar bağıra-bağıra geriyə qaçdırılar. Bir neçə dəqiqə keçəndən sonra Maykl göründü. O, kömək gətirmişdi. Qaçaqlar qayadan enib faytona mindilər.

Təxminən bir saat sonra qaçaqlar səliqəli bir komaya

çıtdılar. Onları orada bol sahər yeməyi, yumşaq yorğan-dösek gözləyirdi.

Miss Ofeliyanın müşahidələri

Sen-Kler qənaatçıl adam deyildi. Elə Adolf da ağası kimi bədxarc idi. Bunların fonunda Tom dayının işglüzarlığı, qənaətcilliyi tezliklə diqqəti çekdi. Sen-Kler ev təsərrüfatını ona tapsırdı.

Bir axşam zənci usaqlardan biri qısqırdı:

— Bir baxın, Pryu gəlir!

Qasqabağı yer süpürən, anqliqdan sümüyü çıxmış Pryu basındakı səbəti yera qoydu. Səbətdə qurudulmuş cörək, bir də isti bulka var idi. Pryu donquldandı:

— Uff, bircə Allah canımı alsayıd...

— Niya elə deyirsən? — Miss Ofeliya sorusunu.

— Yetər əziyyət cəkdiyim!

— Səni icməyə kim məcbur edir ki? — deyə qulluqcu qadın üzünü miss Ofeliyaya tutdu. — Bu axı içəndir. Ağanın pullarını uğurlayıb içkiyə verir.

— İcmisəm, içəcəm də. İcəndə dərdimi unuduram, yoxsa döza bilmərəm. Of, bircə ölsəydim...

Miss Ofeliya ondan bulka aldı. Pryu ağır-agır ayağa qalxdı, səbəti götürüb qapıdan çıxdı. Onun sözərini esitmış Tom da qarının ardınca çıxdı.

— Ver, mən aparım səbəti, — Tom mərhəmətlə ona yaxınlaşıb dedi.

— Lazım deyil, özüm öz yükümü cəkərəm.

– Sən xəstəsan, yoxsa bir dərdin var?
– Xəstə-zad deyiləm, – qarı hirsətə dedi.
– İçkini atsaydın... Sən əslən hardansan?
– Kentukkidən. Bir sahibkann qapısında olurdum. Zəlim uşaqlarımı bir-bir satdı, axırda da məni.
– Niye axı içirsən?

– Dərddən. Bir uşağım da burada oldu. Fikirləsirdim, heç olmasa, o qalar mənə. Elə dinməz uşaq idil! Xanımın da ürəyinə yatmışdı. Sonra xanım xəstələndi, mən də gecə-gündüz ona qulluq edəsi oldum. Xəstəliyi mənə da keçdi, südüm kəsildi. Di gəl, xanım süd almağa icazə vermedi. Uşaq arıqlayıb bir dəri-bir sümük qaldı. Körpəyə də süddən başqa nə verəsan? Axırda uşağım tələf oldu. O vaxtdan balamın çığrtısı qulağımdan getmir. Hec olmasa, içəndə o çığrtını eşitmirəm.

Onların danışdığını görən Yeva qoca Pryu çıxıb getdi. Tomun yanına gəldi. Atla gəzmək istədiyini dedi. Tomun qəmli olduğunu görüb Pryunun nə dediyini soruşdu. Tom ona zavallı qadının kədərli əhvalatını danışdı. Yeva məsələnin nə yerdə olduğunu bildikdən sonra gözlərində kədər göründü, əllərini sinəsinə qoyub köks ötürdü.

Əvvəlki fəslin davamı

Bir necə gündən sonra qurudulmuş cörək satmağa
basqa qadın gəldi.
– Bəs Pryu hanı? – Qulluqcu sorusdu.

– Pryu bir də gəlməyəcək.
– Ölüb?
– Bilmirik. Bir gün keflənməsidi deyə onu zirzəmiyə saldılar. Deyirlər orada özlər, canına da milçəklər daraşib. Birdən qulluqcu qadın Yevanı yanlarında gördü. Qızın üzündə qan qalmamışdı.

– Aman Allah, – qulluqcu əl-ayağa düsdü, – Yevanın hali pisdir!

– Mənə hec nə olmaz, Dina, – qız dilləndi. – Sənin mənə yox, Pryuya yazığın gəlsin.

Qadın ah çəkdi:

– Pryu bədbəxt idi, ona görə içirdi.

Yeva mətbəxdən çıxdı. Xəbəri esidən miss Ofeliya əmisi oğlundan xahis etdi ki, bir tədbir görsün.

– Əmriqizi, mənim əlimdən hec nə gəlməz. Daşa dönmüş adamlarla neyləyəsan? Ən pisi də odur ki, onlar öz cinayətlərinə görə kiməsə cavab verməyə borclu deyillər. Zənci sahibkarın mülkiyyətidir. Ağa öz malını öz əliyə məhv eləyirsə, ona hec nə deyə bilməzsən. Axı mən nə carə qılım? Bədbəxt qulların hamisini ala bilmərəm ki!

– Oqüsten, siz kələliyə haqq qazandırırsınız! – Miss Ofeliya hirsəndi.

– Mən? Qətiyyən.

– Bəs onda necə...

– Necə bu işə bulaşmışam? – Sen-Kler onun sözünü kəsdi. – Bu qullar əvvəl atamın idi. Rəhmətlik ölanda vər-dövlətini qardaşımıla mənə vəsiyyət elədi. Əvvəlcə plan-tasiyaya ikilikdə sahiblik elədik. Sonra başa düşdüm ki, orada mənlik bir iş yoxdur. Heç tanımadığın yeddi yüz

qılıq yedirtilmiş, onları heyvan kimi İslatmalısan. Qardaşım Alfred da məslahat gördü ki, vərəsa payımı pula cənib dada-baba mülküne köçüm. Man da onu məslahatına əməl etdərim. Gəldim buraya. Kölələrin cənubluğuzarının görüb onları azad etmək istəyi bas qaldırımışdır. Azıma man xayalparəst adamam. Həqiqət duluslindükələrimin hec birini eda bilmədim.

Oğlostenlə miss Ofeliya bu cür səhbat etdikləri və Tom öz otağında oturub allasına məktub yazmağı çalışırdı.

— Tom dayı, san neca da gülməli, ayrı-üyrlü harflə yazırsan! — onun yanında olan Yeva dedi.

— Qərimə, usaqlara bir xabar göndərmək istayıram.

— Sənə kömək elayim? Man kecan il yazmağı öyrənilmişəm. Azıma harfləri azacıq unutmuşam.

Yeva ona kömək elənməyə çalışırdı. Demək olar ki, eyni bilik-bacarıqla məktub yazmağa başladılar.

— Xanım söz verib ki, pulları olan kimi manı geri alacaq. — Tom dedi. — Man buna inanıram. Mister Corc öz istayırdı dəlimcə gəlsin. Girov kimi da bunu verib.

Bunu deyib Tom qoynundan qiymətli mirası — dollar çıxardı. Corc vidasarak onu Torna gizləcə vermişdi

— Dərialtı, galacak. Man buna çox şadam, — Yeva dedi.

— Tom, san buradasan! — Sen-Kler otağı girdi. — Nə iş görtürsünüz?

— Tom məktub yazır, man da ona kömək elayiram.

Yeva cavab verdi. — Yaxşı olunur, eləmi!

— Sizi mayus eləmək istənməzdəm. — Sen-Kler məktub göz gəzdirə gazdira dedi. — Lakin sənə özüm kömək

elasam, daha yaxşı olar. Mən gəzintidən qayıdan dan sonra birlikdə yazarıq.

— Bu məktub çox vacibdir, ata, — Yeva piçildədi. — Tomun keçmiş sahibəsi söz verib ki, onu almaq üçün pul göndəracək.

Sen-Kler fikirləşdi ki, yəqin bu da hec vaxt yerinə yetməyəcək vədlərdən biridir. Ancaq qızına bu haqda hec nə demədi.

Tomun adından məktub elə həmin gecə yazıldı və poçta çatdırıldı.

Topsi

Bir sahər Sen-Kler əmisi qızını həyata çağırırdı.

— Nə olub? — deyə miss Ofeliya aşağı endi.

— Mahz sizin üçün almışam bunu, — Sen-Klerin yanında səkkiz-doqquz yaşlarında balaca zənci qız vardi. Əyndlə kirli, cinc-sökük döndən başqa hec nə yox idi.

— Oğlosten, mən bunu neyləyirəm?

— Tərbiya verin ona. Zənciləri tərbiyalandırmak barədə çox danışırsınız. Man da sənə belə bir hədiyyə eləmək istədim. Topsi, bu sənənin yeni xanımındır. Onun hər sözləne qulaq as.

— Baş üsta, ağal — Topsinin gözləri bic-bic parıldadı.

— Əmisi, — Sen-Kler miss Ofeliyanı qırqaq cəkib piçildədi, — esidin, görün məsəla nə yerdədir. Bu qız iki ayən yanında yasayırdı. Onlar bir asxananın sahibidirlər. Man hər gün oradan kecəndə esidirdim ki, aclaflar qızı

heyvan kimi budayırlar. Bu vay-sivəni eşitmək məni cana
yığdı. Qızçıqaz məzəlidir, fərasətlidir. Məncə, ona zəhmət
sərf eləməyə dəyər.

Miss Ofeliya qızı mətbəxə çımdırmaya apardı. Onu
çımdırmak hec də ürəyinçə deyildi, amma qızçıqazın
kürəyindəki qamçı izlərini görəndə miss Ofeliyanın ürəyi
ağrıdı.

Topsiyə qəşəng paltar geyindirdilər. Saçını kəsib
gödəldilər. Miss Ofeliya ona tərbiyə verməyə haradan
başlayacağını götür-qoy elədi.

- Hə, indi de görün neçə yaşın var?
- Bilmirəm, - Topsi dişlərini parıldatdı.
- Anan kimdir?
- Mənim anam olmayıb.
- Necə yəni olmayıb? Bəs sən harada doğulmusan?
- Mən hec yerdə doğulmamışam. Anam da olmayıb,
atam da. Heç kəsim olmayıb. Mən qul tacirinin yanında
böyüümüşəm. Sonra da məni satıblar.

Qızçıqaz, görünür, səmimi idi. Amma mətbəx əqli
Topsini elə ilk gündən qəbul eləmədi. Miss Ofeliya onu
öz otağına aparıb yatağı açıb-yığmağı öyrətməyə başladı.
Arxası Topsiyə olduğundan miss Ofeliya qızın nə iş tut-
duğunu görmürdü: Topsi bu vaxt kamodları qurdalayırdı.
O, xanımın yaylığını və bir cüt əlcəyini tezə çırışdırın
gizlətdi.

- Hə, indi elədiklərimi təkrarla görüm.
- Topsi çarpayını yiğanda yaylıq qolundan düşdü.
- Bu nədir, yaramaz? Yaylığımı oğurlamışan?
- Topsi hec pərt olmadı da.

- Bu ki sizin yaylığınızdır, miss Feli. O necə gəlib pal-
tarının qoluna girib?

- Topsi! Burax yalan danışmağı! Sən oğurlamışan
onu, yaramaz qız!

- Mən bilmirəm. Bəlkə unudub çarpayının üstündə
qoymusunuz? O da mələfədən sürüşüb donumun qoluna
girib... - Topsi ağlamağa başladı.

Onun bu qırmızı yalanı miss Ofeliyanı o qədər hirslən-
dirdi ki, qızı tutub bərk-bərk silkələdi. Bu vaxt paltarın o
biri qolundan əlcəklər düşdü.

- Aha! - Miss Ofeliya qışqırıldı. - İndi görün bunu ne-
cə danacaqsan!

Topsi əlcəyi oğurladığını boynuna aldı. Amma yaylığı
oğurladığını üstünə götürmədi ki, götürmədi.

- Qulaq as, bala, əgər təqsirini təmiz ürəklə boynuna
alsan, səni döymərəm.

Topsi oğurluğu boynuna aldı. Miss Ofeliya onun ürək-
dən pesman olduğunu inandı.

Bu vaxt Yeva içəri girdi. Əhvalatı biləndə Topsiyə dedi:
- Zavallı qız! Oğurlamaq nəyə lazımlı? İndi sənin hər
seyin olacaq. Mən özümüküləri sənə bağıslayaram.

Topsi ömründə ilk dəfə belə mehriban sözlər eşidirdi.
Bu mehribanlıq onun ürəyini yerindən oynatdı. Gözündə
yaş parladı, amma elə o dəqiqə də üzü döndü. Axı o,
sözlə alısmamışdı. Həm də belə sözlərə inanmırıdı.

Günlər kecirdi. Topsi yazıb-oxumağı sürətlə öyrənir,
amma tikis tikməyə hec əli yatmadı. Əvvəl onu sayma-
yanlar sonradan onunla hesablaşmağa məcbur oldular.

Topsiyə ilisənlərin axırı yaxşı olmurdı: birinin ağ pâha təsadüfən cırklənirdi, o birinin ayağı qaynar su ilə da vədrəyə ilisirdi, bir başqasının sırgaları yoxa çıxırı. Aza da hamı Topsidən əl çekdi.

Topsi sözə baxmayıb nadinclik eləyəndə miss Ofeliyanı döyürdü. O hesab eləyirdi ki, usaqları arabir döymədə lazımdır.

Beləcə, Topsinin tərbiyəsi iki iləcən çekdi. Öz nadincliyi ilə miss Ofeliyanı özündən çıxartsa da, bütün qullucların narazılığına səbəb olsa da, əslində o, cox səxavatlı bir qız idi. Sen-Kler ona pul verəndə findiq alıb malikaradəki zənci usaqlara paylayırdı. Nadinclik isə ondan özünümüdafıə vasitəsiydi.

Kentukkida

Oxucu bizimlə birgə Tom dayının Kentukkidakı daxmasına nəzər salmağa, yəqin ki, etiraz eləməz.

Bir yay günü missis Şelbi geniş qonaq otağında arıyalı birlikdə oturarkən aqlındakıları götür-qoy edib mister Şelbiylə danışmaq üçün münasib an gözləyirdi. Mister Şelbinin siqar çəkə-çəkə fikrə getdiyini görüb, nəhayət dilləndi:

- Xəbərin varmı, Xloya Tomdan məktub alıb?
- Belə del! Deməli, orada özünə dost-asna tapıb. Gündüzərəni necədir?
- Belə görünür ki, yaxşı evə düşüb.
- Mən buna cox şadam, – mister Şelbi dedi. – Tom

oradakılara elə qaynayıb-qarişacaq ki, bura qayıtməq istəməyəcək.

– Əksinə, narahatdır. Soruşur onu nə vaxt alacaqlar?

– Bax bunu söyləməyə çətinlik çəkirəm. Bir dəfə borca düşmək bəs elər.

– Dostum, mənə elə gəlir, işimizi yoluna qoymaq vaxtidir. Gəl bütün atlarmızı, fermalardan da birini sataq. Nə borcumuz var ödəyək, qurtarsın.

– Boşla bu mənasız söhbəti, Emili. Borcları ödəmək sənə asan gəlməsin.

Bu vaxt Xloya xala qapıda göründü:

– Zəhmət olmasa, xanım... – dedi.

– Nə isteyirsən, Xloya? – Xanım kreslədan durdu.

– Quşlara baxmaq istəmirsinizmi, xanım? – Bu bəhanə ilə Xloya xala Missis Şelbiyə sözünü demək üçün çağırıldı.

Missis Şelbi eyvana çıxdı. Xloya xala dalğın-dalğın ona baxdı:

– Allah eşqinə, xanım! Niyə siz pul tapmaq üstündə bas sindirirsınız? Pul ovcunuzun içindədir, – Xloya xala gülümsədi.

Missis Şelbi təəccübə ona baxdı.

– Xanım, başqa ağalar öz zəncilərini qazanc dalinca göndərirlər. Bizim Sem deyir ki, bir nəfər... nədir onu adı... banditerdir, nədir, ona yaxşı piroq bişirən lazımdır.

– Konditer, Xloya.

– Bu söz yadımda qalmır.

– Niyə konditerdən söz açdın ki?

– Fikirləşirəm ki, mən orada işləyə bilərəm. Həftədə

- dönd dollar verir. Sallı da mani burada avaz etmeye başladı.
- Bəs usaqlar?
 - Oğlanlılar artıq böyüyüblər, qız da Sallı saxlayır.
 - Axa dediyin yer uzaqdır!
 - Olsun. Belkə elə Tom da o taraflardədir...
 - Yaxşı, man seni buraxaram. Qazancın da qoyma məktub yazmaq lazımdır:
 - Biedən məktub alanda yaman sevinəcək.

"Ot quruyur, güllər solub-saralır..."

Bələcə günü-güne calaya-calaya iki il də galib kəş Tomun günü yaxsı keçəsə da, evi, ailəsi üçün qarışsındı. Amma Allahdan ümidiyi üzmürdü. Yazdığı məktubu mister Corcdan cavab almışdı. Tomla Yevanın dostluğu əsərindən-güne möhkəmənləndirdi.

İsti yay günlərində Sen-Klerin evi bütünlükən sartren gölünün sahilindəki malikanəyə köcmüşdü. Biraxşam Tomla Yeva gölün qıraqında oturmuşdular. Birdən Yeva dedi:

- Bilirsənmi, Tom dayı, mən tezliklə ora gedəcəyim.
- Hara?

O, yerindən qalxıb əliylə gəyü göstərdi.

Tomun ürəyi sıxlıdı. Yadına düşdü ki, son yənnədə Yeva əvvəlki kimi qacıb-oynamır; əllərinin sümükü çox, bənizi solub, nəfəsinə da qırıq-qırıq alır. Yənə

düşdü ki, miss Ofeliya tez-tez şikayatları: heç bir darman Yevanın öskürayına körmək eləmər.

Miss Ofeliya hayatı boyu cox xəstəyə qulluq eləmişdi, ömrən kəsan xəstəliyin ilk alarmatlarını təriyə bildirdi. Yevanın quru öskürayından, xəsta qızartısından da heç sezib şübhələrini amisi oğluna demək istəmişdi. Amma Sen-Kler hər dəfə onun sözünü ağızında qoymusdu:

- Ağzınızı xeyirliyə açın, əmiqizi. Yeva sadəcə soyuqlayıb. Böyükür deyə zaifləyir.

Sen-Kler belə deyirdi, amma o da görürdü ki, Yeva gündən-güna zaifləyir.

Yeva isə çalışırdı hamiya xeyirxahlıq eləsin. Bir gün anası ona briliyantla dolu qutu göstərdi:

- Bax Yeva, sən böyükündə buradakı briliyantları sənə veracayam.

Yeva qutunu açdı. Oradan bir üzük götürüb maraqla baxdı.

- Ana, bu briliyantlar bahaldır?
- Əlbətta. Atam onu mənə Fransadan gətirib.
- Kas bunlar mənim olaydı. Ürəyim istəyən hər seyi eləya biləydim.
- Sən onları neyləyardin?
- Satıb zənciləri oxudardım. Azad statlarda malikanə alıb zənciləri ora köçürərdim.
- Yox, asıl! Bu lap zəncilər üçün asıl pansion olardı ki! Bosla, Yeva, sən hələ usaqsan.

Yeva sakitcə otaqdan çıxdı. O gündən oxumaq istəyən dayasına savad öyrətməyə başladı.

Enrik

Günlərin birində Sen-Klerin evinə qardaş Enrik qardaşı oğlu Enrik qonaq gəldi. On iki yaşlı Enrik əmisi qızını birləşdən dəfə idilər görürdü. Görən kimi də Yevanın yuxa qəlbinə, məsumluğuna heyran oldu.

Yevanın ağ rəngli bir ponisi vardı. Gəldiklərinin sabahını, on üç yaşlı mulat oğlan isə Enrik üçün alınmış qara qırımcı çəkdi:

- Bu nədir, Dodo?! Atı təmizləməmisən?
- Təmizləmişəm, ağa, - Dodo itaətlə cavab verdi.
- Hələ danışırsan dal! - Enrik onu yera yixib var güclü ilə kötəkləməyə başladı.
- Ağa, - Tom dilləndi, - Dodo atı təmizləmişdi, amma tövlədən çıxaranda at ağındı.
- Kəs səsini, səndən soruşan yoxdur, - deyib Enrik pilləkəndə görünən Yevanın yanına qəcdi. - Bağıشا, əmiqizi, bu kütbaşın ucbatından gözləməli oldun.
- Sən niyə Dodonun xətrinə dəydin? Bu, çox pisdir... qəddarlıqdır! - Yeva dedi.
- Qəddarlıqdır? - Oğlan təəccübəndi.
- Əgər belə eləsən, səninlə dost olmayacağam.
- Əmiqizi, sən Dodonu tanımirsan! Başqa cür davranış mömkün deyil onunla. Yalançıdır.
- Axi Tom dayı hər şeyi dedi. O isə heç vaxt yalan da nişmir.

- Yeva, Dodo ya görə niyə belə narahatsan? Səni qışqanmağa başlayıram artıq!

- Onun heç bir təqsiri yoxdur, amma sən onu döydün.

- Yaxşı, bir də sənin yanında döymərəm onu. Belə vəd Yevanı razı salmasa da, qız susdu.

Bir azdan Dodo atları gətirdi.

- Sən mənim atımı tut, mən də Yevanın ponisini tutaram, - Enrik nəvazışla danışmağa çalışdı.

Dodo atın yanında dayandı. Gözlərindən görünürdü ki, ağlayıb.

Yeva atın belində yerini rahatladi. Üyüeni əlinə alıb Dodo ya sarı ayıldı:

- Sağ ol, Dodo, sən yaxşı oğlansan.

Mulat təəccübə Yevaya baxdı. Yanaqları qızardı, gözleri doldu.

- Dodo, - ağası hökmət dilləndi, - al, bu da sənə konfet pulu.

Enrik pulu oğlanın üstünə atıb Yevanın dalınca çapdı. Dodo əzaqlaşan atlıların ardınca uzun-uzadı baxdı. Onlardan biri ona pul, o biri isə bundan qat-qat qiymətli bir sey - isti, mehriban bir söz bağışlamışdı.

Yevanın vəsiyyəti

Axır günlər Yeva özünü çox pis hiss eləməyə başladı. Əmisi oğlu ilə çıxdığı gəzintilər onu bir az da haldan salmış, qız sürətlə zəifləməyə başlamışdı. Demək olar ki,

otağından çıxmırıldı. Sen-Kler dəhsətli xəbər esidə, yindən qorxub indiyəcən həkim çağırılmamışdı. Axtarcağırmaga məcbur oldu.

Mari isə qızının xəstəliyinə inanmırıldı. Əmin idi ki, onu əzabları heç nə ilə müqayisəyə gəlməz; ona görə də evi kimsə xəstəlikdən şikayətlənəndə əsəbiləşirdi. Miss Ofeliya bir neçə dəfə onunla danışmağa, Yevanın vəziyyətinə getdikcə daha da ağırlaşdığını ona başa salmağa çalışıvurur, Yevanın xəstə ola biləcəyini ağlına belə gətirmirdi. Amma həkim Yevanın xəstə olduğunu təsdiqləyəndən sonra Mari də işin nə yerdə olduğunu anladı. Silsilə yətlənirdi ki, alnına bədbəxt ana olmaq yazılıb. Gecə dayəni yanından buraxmir, gündüzlər isə sultaqlıq eləyi göz yaşı tökürdü. Elə bil bədbəxtliyindən güc alırdı.

İki həftə də ötüb keçdi. Yevanın səhhəti yaxşılaşmışdır. Amma bu, aldadıcı bir sakitlik idi. O, yenə oynayır, deyə gülürdü. Bu dövrün uzun çəkməyəcəyini bir həkim bildi, bir də miss Ofeliya. Bir ürək də vardı ki, özünə aldatmaq istəmirdi; o da Yevanın ürəyi idi. O istayırdı: zəncilər üçün nəsə eləsin.

Bir dəfə Sen-Kler Yevanı yanına çağırıldı. Qızının qədəmadan alışib-yanan gözlərini görəndə ürəyi parçalanmış Oqüsten Yevanı çox sevir və balasını itirməkdən yanaşı qorxurdu. Qızını sinəsinə basıb:

— Yeva, yaxşısanmı? — soruşdu. — Yaxşısan, eləmi?

— Ata, — Yeva gözlənilməz bir qətiyyətlə dilləndi: — Səninlə çoxdan danışmaq istəyirdim. Nə qədər ki hər xarablaşmayıb, gəl elə indi səhbət eləyək.

Sen-Kler tir-tir əsib onu qucağına aldı. Qız başını atasının köksünə söykədi:

— Bunu niyə ürəyimdə gizli saxlamalıyam, ata? Mən tezliklə sizi tərk eləyəcəyəm... Bir daha qayıtmayacağam, — Yeva hicqırıb ağladı.

— Yeva, əzizim, bəsdir görüm. Sən ruhdan düşmüsən. Bax gör sənə nə almışam! — deyə Sen-Kler qızı üçün aldığı kiçik heykəli ona uzatdı.

— Yox, ata, — Yeva dedi, — özünü aldatma. Mənim halim yaxşılaşmayıb. Məni kədərləndirən yalnız odur ki, səni və dostlarımı qoyub getməli olacağam. Mən çox istəyirəm buradan gedim, çox!

— Mənim balam, bu kədər haradandır səndə? Axi sənin xoşbəxt olmanın üçün hər sey eləmişəm.

— Düzdür, ata, ancaq mən necə kədərlənməyim? Gör yan-yörəmizdə nə qədər qəm-qüssə var. Mən bizim kölələrin dərdini çəkirəm. Bircə onları azad eləmək mümkün olsaydı...

— Qızım, məgər onlar bizdə pis yaşayırlar?

— Bəs sənin başına bir iş gəlsə, onların hali necə olacaq? Sənin kimilər azdır. Alfred əmimin, anamın xasiyyəti tamam ayrıdır. Hələ qoca Pryunun başına müsibət gətirən ağası...

— Yeva, gərək imkan verməyəydim ki, bu cür səhbətlər sənin yanında danışılsın. Sənin qəlbin çox həssasdır.

— Ata, məgər bütün qulları azadlığa buraxmaq olmaz?

— Çətin sual verirsən. Mən də istəyərəm bir nəfər qul qalmasın. Ancaq bunu necə eləyim, bilmirəm.

– Sən başqalarını da inandırı bilərsən, ata. Yaxşı danışmağı bacarırsan. Mən öləndən sonra bunu elə!

– Ölmək nədir, Yeva? Bu dünyada mənim gözümün ağı da, qarası da bircə sənsən, – Oqüstenin ürəyi sizildidi.

– Zavallı Pryunun da bircə balası vardı. Onun ağrısəsini eşidirdi, amma əlindən heç nə gəlmirdi. Tom öz doğmaları üçün darixir. Dayə də balalarından ötrü ağlayır. Kömək elə onlara!

– Di yaxşı, əzizim. Mən sənin istəklərinə əməl eləyərəm.

– Bir də söz ver ki, Tomu azadlığa buraxacaqsan.

– Yaxşı, qızım, söz verirəm.

Sen-Kler qızını qucağına alıb yataq otağına apardı. Yeva yuxuya gedənəcən yanından tərpənmədi.

Dərs

Bazar günü idi. Oqüstenlə Mari qonaq otağında idilər. Oqüsten siqar cekir, Mari isə həmişəki kimi öz səhhətindən şikayətlənirdi. Bir azdan Yeva da qonaq otağına gəlib atasının dizləri üstündə oturdu. Birdən miss Ofeliyanın otağından hay-küy qalxdı.

– Topsi yenə nə isə bir oyun çıxarıb, – Sen-Kler dedi. O, sözünü qurtarmamış miss Ofeliya Topsini dardarta eyvana gətirdi.

– Bura gəl! Mən indi hər seyi ağana danışaram.

– Hə, nə olub?

– Mən bu qızdan imtina eləyirəm! Daha dözümüm qalmayıb. İpək yaylığımdan kuklasına paltar biçib. Belə də biabırçılıq olar?!

– Mən sizə deyirdim, əmiqizi, yaxşılıqla zəncilərin öhdəsindən gələ bilməzsən, – taxta yayxanmış Mari dil-



ləndi. – Halim olsaydı, mən bu qızı elə kötəkləyərdim ki qiyamətəcən ağrısı canından çıxmazdı.

Miss Ofeliya səliqə-sahman sevən idi deyə, Topsi hərslənmişdi. Amma Marinin sözləri ona xoş gəlmədi.

– Yox, yox, mən bunu eləyə bilmərəm. Oqüsten, nə bir yol göstər. Topsini döyürləm, olmur, öyüd verirəm, yenə olmur.

– Sən özünü niyə belə pis aparırsan? – Sen-Kler Top- sinin hiyləgər sıfətinə baxanda özünü gülməkdən güclə saxladı.

– Yəqin ona görə ki, mən yaramaz qızam, – Topsi bicbic ağasına baxdı.

– O sənə nə qədər yaxşılıq eləyib, amma sən bunun qədrini bilmirsən.

– Aman Allah! Mən düzələn deyiləm. Keçmiş sahibəm məni miss Felidən də bərk döyürdü. Saçımdan tutub sürüyür, başımı qapıya çırkırdı. Saçımı tək-tək yolsanız da, xeyri yoxdur. Bir sözlə: zənciyəm ki, zənci.

Bu səhnəni kənardan izləyən Yeva Topsini çağırıldı. Qızlar qonşu otağa keçdilər. Sen-Kler dedi:

– Gedim görüüm yenə Yevanın aqlına nə gəlib.

O yaxınlaşış otağın pəncərəsindən yavaşca baxdı. Sonra miss Ofeliyanı çağırıldı.

Qızlar yerdə oturmuşdular. Yeva həyəcanla gözünü zənci balasına dikmişdi:

– Topsi, sən niyə belə pis qızsan? Doğrudanmı, heç kəsi sevmirsən?

– Axı mən bilmirəm sevmək nə olan seydir. Nabat, cürbəcür şirniyyatı sevmək desəniz, yenə də hə, bunu anlamaq olar, – Topsi cavab verdi.

– Ah, Topsi, bircə yola gəlsəydin, bir az çalışsaydın...

– Niyə çalışım ki? Onsuz da mən zənciyəm.

– Dərinin qara olmasının eybi yoxdur, Topsi. Əgər miss Felinin sözündən çıxmasaydın, o səni sevərdi.

– Boş şeydir, onun məni görməyə gözü yoxdur. Ondan ötrü bir qurbağa da məndən artıqdır. Zənciləri heç kim sevmir, – Topsi dilləndi.

– Topsi, zavallı, mən səni sevirəm, – Yeva əlini onun ciyninə qoydu. – Mən səni sevirəm. Çünkü sən kimsəsizsan; ata-anan yox, dostun yox. Topsi, ömrümə az qalıb. Heç olmasa, mənim xətrimə yaxşı qız ol.

– Mən yaxşı qız olacağam, söz verirəm sizə...

Sen-Kler pəncərədən çəkildi.

– Zəncilərə münasibətimi heç cür dəyişə bilmirəm, – miss Ofeliya dedi. – Düzü, mən bu qızdan iyrənirdim. Amma bilməzdim ki, o bunu hiss eləyər.

– Uşaqları aldatmaq olmaz. Bir uşağa nifrət elədinsə, onun sevgisini heç nə ilə qazana bilməzsən.

Ölüm

Axır vaxtlar Yeva ləp əldən düşmüşdü. Bütün günü otağında halsiz uzanıb qalırdı.

Bir dəfə gündüz çağı anasının qəzəbli səsini eşitdi:

– Sən gulləri qırırsan, yaramaz?

Yevanın qulağına şappılıt səsi gəldi.

– Mən miss Yeva üçün dərirəm, – Topsinin səsi eşildi.

– Yalan deyirsən! Çox lazımdır ona sənin güllərin, zənci törəməsi! İtil cəhənnəmə!

Yeva divandan sıçradı:

– Ana, qovma onu! Ver gülləri mənə. Necə də gözəl! Gül secməkdə sənə tay tapılmaz, Topsi. Bundan sonra mənə hər gün cıçək gətir.

Mari qızının hərəkətinə təəccüblənsə də, Yeva onu emin etdi ki, Topsi artıq düzəlir və onunla yaxşı rəftar etmək lazımdır. O, anası ilə söhbət edərkən birdən dedi:

– İstəyirəm saçlarımı kəsdirim. Hələ gücüm varken tellərimi dostlarımı paylamaq istəyirəm ki, məndən yadigar saxlaşınlar.

Mari qızının xahişini yerə salmayıb miss Ofeliyanı çağırıdı. O, içəri girəndə Yeva dedi:

– Bibican, saçlarımı kəsin, mənə yaman istidir. Tellərimi də evdəki adamlara bağışlayacağam.

Bu dəm otağa girən atası Yevanın saçını kəsdirmək istədiyiini anlayıb buna etiraz etdi. Ancaq Yeva atasını razı sala bildi.

Saçını kəsdirəndən sonra isə dedi:
– İndi bütün nökərləri çağırın. Mən onlara bəzi şeylə deyəcəyəm.

Miss Ofeliya nökərləri Yevanın otağına yiğdi. Yeva yastığa dirsəklənib dedi:

– Əziz dostlarım, hamınızı çox sevirəm. Kiçicik hədiyyəni qəbul eləyin. Qoy bu, məni hər zaman sizin yadınızda salsın. İndi sizə bir səngə saç bağışlayacağam.

Zəncilər hönkürə-hönkürə Yevanın hədiyyəsini götürdürlər. Hamı otaqdan çıxandan sonra Topsi yumruğu ilə gözünü silə-silə dedi:

– Miss Yeva, bəs mənə heç nə verməyəcəksiniz?

– Al götür, Topsi. Ona baxanda yadına sal ki, mən səni çox sevirdim.

Topsi qiymətli hədiyyəni qoynunda gizlədib otaqdan çıxdı. Sen-Kler əlləriylə üzünü örtüb kresləda oturmuşdu.

– Ata, – Yeva onun ciyinə toxundu.

– Bəs mənə bir şey bağışlamırsan? – Sen-Kler yazıq-yazıq dedi.

– Onların hamısı səninkidir. Bibim də nə qədər istəyir götürsün.

... Yeva çox tez sözüb getdi. Artıq heç kimin şübhəsi qalmamışdı ki, o sağalmaycaq. Miss Ofeliya Yevanın qulluğunda dururdu. Tom dayı da tez-tez onun yanına gəlir, hava xoş olanda qızı qucağına alıb bağda gəzdirirdi. Xəstəlik Yevaya əziyyət verməsə də, o get-gedə zəiflədiyini hiss edir, amma atasına heç nə demir, bircə Tom dayı ilə dərdləşirdi. Tom dayı gecələr də eyvanda yatırıldı. Bunu biləndə miss Ofeliya ona irad tutdu. Tom dayı dedi:

– Miss Feli, gərək bu günlərdə sayiq olaq.

– Nədir ki, Yeva xəstəliyindən şikayətlənib?

– Yox, amma dedi ki, daha vaxtı çatıb.

Həmin gün Yeva əvvəlkindən də sən idi. Sen-Kler əmisi qızına:

– Bəlkə də, qızımızı xilas eləyə bildik, – deyib arxayıncə öz otağına getdi.

Gecə oyaq qalan miss Ofeliya Yevanın üzündə ölüməlaməti sezdi. Tez eyvana çıxb Tomu həkim dalınca gündərdi. Sonra da Oqüstenin otağına gedib onu çağırıdı.

Sen-Kler yerindən sıçrayıb bir göz qırpmında Yevanın yanına yüyürdü. Bir azdan Tom həkimlə içəri girdi. Həkim Yevanın üzünə baxıb piçilti ilə soruşdu:

– Nə vaxt başlayıb?

– Gecə yarısına yaxın, – miss Ofeliya dedi.

Həkimin gəlisiñə Mari də oyandı. Xəbəri eşidən daya bütün nökərləri ayıltdı.

– O, doğrudanmı oyanmayacaq? – Sen-Kler handan-hana dilləndi. – Yeva, ömrüm-günüm!

İri gözlər açıldı.

– Ata, əzizim, – Yeva güclə səsləndi. Zorla qaldırdığı qolunu atasının boynuna doladı.

Bir necə an da keçəndən sonra Yevanın ürəyi dayandı.

Vida

Yevanın otağındakı heykəllərin, şəkillərin üzərinə ağ mələfə çəkilmiş, çarpayısı ağ örtüyə bürünmüsdü.

Qulluqcu qadınlar otağı Yevanın sevdiyi çiçəklərlə bəzəmisdilər. Sen-Kler fikirli-fikirli yataq otağının qapısı ağ esidildi: Birdən xidmətçinin qəzəbli piçiltisi

– İtil burdan! Burada sənlik bir iş yoxdur!

– Burax məni! Mən gül gətirmişəm, – deyib Topsi öncəgəm. Burax!

– Radd ol!

– Burax onu, – Sen-Kler dilləndi.

Qulluqcu qadın geri çekildi. Topsi çarpayıya yaxınlaşüb gülü mərhumun ayaq ucuna qoydu və hönkürüb döşəməyə sərildi. Miss Ofeliya səsə gəlib qızı qaldırmaq istədi, amma faydası olmadı.

– Miss Yeval! Miss Yeva! Mən də ölmək istəyirəm, mən də ölmək istəyirəm...

Bu şiddətli hönkürtüdən Sen-Klerin gözü yaşıla doldu, Yevanın ölümündən sonra o, ilk dəfə idi ki, ağlayırdı.

– Mən bir də onu görməyəcəyəm! O, məni sevirdi. Özü demişdi. Aman Allah! Mənim axırım nə olacaq? Daha heç kimim qalmadı!

– Bunu doğru deyirsən, – Sen-Kler dilləndi. – Əmiqizi, sakitləşdirin qızçıqazı.

Miss Ofeliya ağlaya-ağlaya Topsini yerdən qaldırıb otağına apardı:

– Topsi, zavallı, mən də sevəcəyəm səni. Çalışacağam ki, yaxşı qız olasan.

Miss Ofeliyanın səsi sözlərindən təsirlili idi. Yanağından axan göz yaşları bu təsiri bira-bes qat artırırdı. O gündən Topsi bütün qəlbini ilə miss Ofeliyaya bağlandı.

Yevanın otağında ehtiyatlı addım səsləri, piçiltilər esidilməyə başladı. Nökərlər Yeva ilə bir-bir vidalasdılar. Sonra tabut gətirdilər. Yevanı bağda, Tomla tez-tez oturduğu taxta skamyanın yanında basdırıldılar.

Sonra hamı evə qayıtdı. Mari hönkür-hönkür ağlayırdı.

– Oğüstenin gözündən bir damcı yas gəlmədi, – Mari hiddətini gizlətmirdi. – Belə dasürəkli olmaq ağlarışığın deyil. Heç olmasa mənim dərdimə sərik olaydı!

Amma insanlar daha çox gözlə gördüklerine inanıb al danırlar. Nökərlərə elə gəlirdi ki, Mari qızının ölümüne hamidan çox yanır. Tom isə Sen-Klerin daha çox dərd çəkdiyini bilirdi. O, demək olar, Yevanın otağından çıx mirdi. Qupquru gözlərinin donuq baxışları sonsuz ağın dan xəbər verirdi.

Dəfndən bir neçə gün sonra onlar şəhərə qayıtdılar. Qüssədən özüne gəlməyən Oqüsten qərara aldı ki, səraiti dəyişsin. Şəhərdə fikrini dağlıtsın deyə, evdə oturmurdur. Ona rast gələnlər yas içində olduğunu şlyapasındaki sarğıdan anlayırdılar. Sen-Kler deyir-gülür, qəzet oxuyur, işgüclə məşgul olurdu. Amma kimin aqlına gəldi ki, bu qayğısızlıq bir maskadır, bu maskanın altında isə kim-səsiz, yalqız bir ürək gizlənib!

Aynılığın sonu

Həftə həftə dəlinca ötüb keçirdi. Əvvəllər Sen-Klerin bütün qayğıları qızına bağlı idi. Yevanın yoxluğu Sen-Klerin al-qolunu isdən-gücdən soyutmuşdu.

Amma qullarına qarsı daha diqqətli olmuşdu. Yeni Orleana çatan kimi Tomu azad eləmək üçün işə başlamışdı. Bircə bəzi rəsmi işlər qalmışdı. Eyni zamanda da özü Toma çox bağlanmışdı, onu gözündən aralı buraxmirdi.

Bir gün o, Toma dedi:
- Ha, Tom, cəmədanını hazırla, Kentukkiyə qayıtmə-
ğına az qalıb.
Tomun sevincdən gözü doldu:

- Çox şükür!

- Ha, deməli, bir ay da kecir, biz səndən ayrılıraq.

Qızının ölümündən sonra öz dərdini tək çəkməyi bacarmayan Mari nökərlərinin gününü qara eləmişdi. Öz övladlarından uzaq düşən dayə isə Yevaya ürəkdən bağlandığı üçün qızın ölümündən sonra özünə gələ bilmir, gecə-gündüz ağlayır və xanımını özündən narazı salırdu.

Yevanın ölümü miss Ofeliyanı da dəyişmişdi: o, daha mehriban olmuşdu. Artıq Topsiyə qarşı daha diqqətli idi. Topsi də dəyişmişdi: birdən-birə dönüb mələk olmayışdısa da, üzü yaxşılığa doğru gedirdi.

Bir gün miss Ofeliya Sen-Klerə dedi:

- Oqüsten, artıq Topsiyə böyük ümid bəsləyirəm. Amma bir şey var... o kimindir - sizin, yoxsa mənim?

- Mən ki onu sizə bağışlamışam.

- Elədir. Ancaq bu, hec yerdə qeyd olunmayıb. Mən istəyirəm o, qanunla mənim olsun, aparıb azad statların birində onu sərbəst buraxa bilim. Mənə bağışlama kəğızı verin, ya da nəsə qanuni bir sənəd.

- Yaxşı, - deyib Sen-Kler qəzet oxumaga başladı.

- Yox, elə indi edin, - miss Ofeliya takidə dedi.

- Birdən-birə nə qacaqacdır?

- İstəyirəm bu iş mütləq görülüb qurtarsın. Siz öla bilərsiniz, var-yoxdan cıxa bilərsiniz. Onda Topsini harcaca qoyub satacaqlar.

- Bir sözlə, çox tədbirlisiniz.

Sen-Kler bağışlanma kəğızını hazırlayıb miss Ofeliyaya verdi.

- Baş sahild?

– Şahid də qoy Mari olsun, – Sen-Kler arvadını çağır.
di. – Mari, əmiqizi səndən avtoqraf almaq istəyir,
Mari kağızı oxudu və imzalamamışdan qabaq dedi;
– Əgər əmiqizi bu qızı belə vurulubsa, mən etiraz
eləmirəm.

Sen-Kler qəzeti götürüb qonaq otağına keçdi. Mari ilə
bir yerdə qalmağı xoşlamayan miss Ofeliya da onun ar-
xasınca getdi.

– Oqüsten, işdir, ölüm-itim olsa, öz işləriniz barədə bir
tadbır görmüsünüz mü?

– Xeyr.

– Onda sizin qullara mərhəmətli olmağınız onlara
baha başa gələ bilər.

Sen-Kler də bu barədə fikirləşirdi, lakin indi saymaz-
yana dedi:

– Hə, vəsiyyətnamə tərtib eləmək lazımdır.
– Haçan?

– Vaxt eləyib bu günlərdə məşğul olaram.
– Bəs birdən tez ölsəniz?..

O, qəzeti bir tərəfə qoyub narazılıqla dedi:

– Nə olub belə, əmiqizi? Yoxsa siz məndə nəsə bir
xəstəlik əlaməti görürsünüz?
– Ölüm cox vaxt bizi qəfildən haqlayır, – miss Ofeliya
dedi.

Sen-Kler qəzeti döşənməyə atıb eyvana çıxdı. Bir az
sonra onu caya çağırılar. Çay süfrəsi arxasında da Sen-

Kler dalğın idi. Mari öz taxtına uzanıb yuxuya getmişdi.
– Mənim körpə balam! Sən məni düz vola sıxardın.

Əlində nəsə toxuyan miss Ofeliya soruşdu:

– Siz nə eləmək istəyirsiniz?

– Bədbəxt, köməksiz adamlar qarşısında borcumdan
çıxməq istəyirəm. Hər şeydən əvvəl öz nökarlarımızdan
başlayacağam. Sonra da kim bilir... Bəlkə də bütün
Amerikanı bu biabırçılıqdan qurtardım...

Sen-Kler otaqda gəzisə-gəzisə:

– Gedim bir az şəhəri dolanım, – dedi, – görüm nə
var, nə yox.

Sakit, aylı bir axşam idi. Tom eyvanda oturmuşdu.
Günləri barmaqla sayırdı, eva qayıdır ailəsinə qovuşacağı
günü gözləyirdi. Oturduğu yerdə Tomu mürgü apardı.
Birdən addım səsləri, qapının bərkdən döyülməsi onu
oyatdı. Xərəkdə kimisə gətirmişdilər. Xərəyin üstü adyal-
la örtülmüşdü. Tom özünə gələndə dəhşətlə cığırı.

Nə baş vermişdi axı? Sen-Kler axşam qəzetinə baxmaq
üçün qəhvəxanaya giribmiş. Orada oturduğu vaxt iki sər-
xoş qalmaqla salıb. Sen-Kler dalaşanlardan birinin əlin-
dən bıçağı almaq istəyəndə onu böyründən ölümçül
yaralayıblar.

Evə qopan vay-sivən, Marinin cığıruları içinde
soyuqqanlılıq göstərənlər təkçə miss Ofeliya ilə Tom dayı
idi.

Bir azdan həkim gəldi. Sen-Kler çoxlu qan itirdiyindən
huşu özündə deyildi. Həkim yaralını nəzərdən kecir-
di, dikdən sonra onun üzünün ifadasından hamı anladı ki,
Ümid yoxdur.

Sen-Kler gözlərini açdı. Son gücünü toplayıb yanında
oturmuş Tomun alına toxundu:

– Yaziq dostum... Mən ölürem... Dua elə...
Bu sözlərlə də Oqüsten Sen-Kler dünyadan kösdü.

Kimsəsizlər

Başına gələn müsibətlər Marini bir az da qəddarlaşdırılmışdı. Qulluqçular da artıq anlayırdılar ki, onları bu qadının zülmündən heç kim qurtarmayacaq. İndiyə kimi Yeva, Sen-Kler onların arxasında dururdu. Artıq nə o var idi, nə də o biri...

Dəfndən iki həftəyə yaxın bir vaxt keçirdi. Bir dəfə miss Ofeliya öz otağında oturanda qulluqcu qız Roza qapını döyüb içəri girdi. Ağlamaqdan gözləri qızarmışdı.

– Miss Feli, – qız həyəcanla xanımın qarşısında diz cökdü, – missis Marinin yanına gedin. Yalvarıram sizə! O məni döydürməyə göndərir. Budur, baxın! – O, iki qatlanmış kağızı miss Ofeliyaya uzatdı.

Marinin ince xətti ilə yazılmış kağız qulları kötüklə cəzalandırın idarəyə ünvanlanmışdı. Yazırkı ki, bu kağızı gətirən adama on beş sallaq zərbəsi vurulsun.

– Nə etmişən axı? – Miss Ofeliya sorusdu.

– Ah, miss Feli, mənim bir pis xasiyyətim var. Missis Marinin paltannı geyinib özümə baxırdım. O da məni vurdu. Fikirləsmədən cavab qaytardım. Onda xanım dedi ki, daha mənim lovğalığımı dözə bilmir. Sonra da bu kağızı yazdı. Məni öldürsəydi, bundan min qat yaxşı idi. Miss Feli, özünüz fikirləsin, məni kisi xeylagı döyəcək.

Miss Ofeliya Rozaya necə kömək edəcəyini düşündü.

– Burada qal, gedim Mari ilə danışım, – dedi.
Amma o, Marini yola gətirə bilmədi.

– Mən belə özbaşinalığa yol vermərəm, – Mari açıqla dilləndi. – Bu qız öz hərəkətlərinin bəhrəsini dadmasa, agli başına gəlməyəcək. Qoy rüsvay olsun!

– Siz bu qəddarlığınıza görə Allah qarşısında cavab verəcəksiniz! – Miss Ofeliya həyəcanla dedi.

– Qəddarlıq? Mən əmr etmişəm ki, ona cəmi on beş zərbə vurulsun. Özü də yüngülçə. Bundan sonra kim özbaşinalıq eləsə, göndərəcəyəm ora!

Miss Ofeliya dodaqlarını sıxıb otaqdan çıxdı. Bir az keçmiş Rozanı sallaqxanaya aparmaq üçün nökər gəldi. Yaziq qızın yalvarişları və göz yaşlarına baxmayaraq, onu zorla tutub apardılar.

Bir-iki gündən sonra nökərlər arasında söz-söhbət yayıldı ki, xanım onları satacaq. Bunu eşidən Tom miss Ofeliyanın yanına getdi:

– Mister Sen-Kler məni azadlığa buraxacağına söz vermişdi, – Tom dedi. – Deyirdi ki, bütün kağızlar hazırdır. Siz bunu xanımın yadına salsaydınız, bəlkə də mərhumun istəyini yerinə yetirərdi.

Miss Ofeliya yaxşı-yaxşı düşünüb bu nəticəyə gəldi ki, ötən gün Rozanın məsələsi ilə bağlı bir az sərt danışış; ona görə də bu dəfə yumşaq danışsa yaxşıdır. O, Marinin yanına gələndə xanım özünə paltar tikdirmək üçün parça seçirdi.

– Əynim-başım tamam çilpaqdır. Bu paltar məsələsini gərək tez yoluna qoyam. Gələn həftə buradan gedirəm,

– Mari dedi.

– Gedirsiniz?

– Hə, Sen-Klerin qardaşı yazır ki, avadanlığı da, qulları
da hərraca qoyub sataq. Evi isə vəkilin himayəsinə verək,

– Elə mən də sizinlə bu haqda danışmaq istəyirdim, –
miss Ofeliya dedi. – Oqüsten Tomu azadlığa buraxa-
cağına söz vermişdi. Bəzi işləri artıq görmüşdü də. Ümid-
varam ki, siz onun başladığı işi sona çatdıracaqsınız.

– Heç ağliniza da gətirməyin! – Mari onun sözünü
kəsdi. – Tom qulların içində ən qiymətlisidir. Mən belə
israfçılığa razı ola bilmərəm. Bir də, azadlıqda o
neyləyəcək ki?

– Tomun arzusu azad adam olmaqdır, üstəlik, ağası
da bunu ona vəd vermişdi.

– Əlbəttə! – Mari çıçırdı. – Onların hamisinin arzusu-
dur bu! Mənsə zəncilərin azad olunmasının əleyhinəyəm.
Başlarının üstündə ağa olanda adam balası kimi
yasayırlar. Açıb buraxsan, gedib içkiyə qurşanacaqlar.

– Tom ki işgüzər, sözəbaxan, mömin adamdır.
– Əzizim, nağıl danışmayın! Zənciləri yaxşı tanıyıram.

– Əriniz Yevaya söz vermişdi ki, Tomu azad edəcək.
Mari bunu esidən kimi hay-həşir qopardı:

– Hamı mənə düşmən kəsilib! Gözümün ağı-qarası
birçə qızım vardi, öldü. Məni başa düşməyən ərim vardi,
o da öldü. Bu itkilər mənə necə ağır dərd olub! Bir yan-
Miss Ofeliya söhbəti davam etdirməyin mənasız oldu-

ğunu başa düşdü. Onun Toma birçə köməyi dəydi:
Tomun başına gələn müsibətləri yazıb məktubu missis

Şelbiyə göndərdi. Miss Ofeliya Topsini də götürüb
tezliklə evinə qayıtdı.

Az sonra Sen-Klerin qullarını qul alverçisinin ixtiyarına
verdilər.

Kölə barakı

Tom da, yoldaşları kimi, özü ilə pal-paltar yiğilmiş
kiçik çanta götürmüdü. Onları qul barakına yiğmişdilar.
Canlı mal tacirləri adətən dəridən-qabıqdan çıxırlar ki,
kölələr şən görünsünlər.

Bədbəxt Tomun şənlənəsi hali yox idi. O, bir qıraqda
oturmuşdu.

Qul yiylərə zəncilərlə kobud davranırdılar. Budur, dö-
şəməyə uzanmış on yaşlı qızçıqazın anasını dünən satıb-
lar; o da ağlamaqdan yorulandan sonra yuxuya gedib.
Əldən düşmüş qarı isə bir kənarda oturub; sabah onu də-
yər-dəyməzinə satacaqlar. Bu iki qadın isə ana-baladır:
biri Susanna, biri Emmi. Qız anasına təsəlli verir:

– Bəlkə də, bizi bir yerdə satdırılar, ana.

– Ah, Emmi, səni itirməkdən elə qorxuram! Heç nəyə
İNAMIM qalmayıb...

Budur, səhər açılır. Bir azdan hərrac baslanacaq.

Birjanın dairəvi zalında saysız-hesabsız adamlar
gəzisməkdəydi. Qullar adamsız meydançanın yanına

toplüşib satışın başlanmasılığını gözləyirdilər. Sen-Klerin nökərləri, Susanna ilə Emmi də onların arasında idi.

Tom ağalara kədərlə baxırdı. Fikirləşirdi ki, görəsan, bu adamlardan hansı onun ağası olacaq? Onun gözünün öündən cürbəcür adamlar keçirdi. Amma onların arasında alicənablılıqda Sen-Klerə oxşayani yox idi.



Hərrac bazarının açılmasına az qalmış enlikürək, alçaqboy bir adam dirsəkləri ilə yol aça-aça qulları gözdən keçirməyə başladı. Bu adamı görən kimi Tom ona qarsı nifrat hiss elədi. Adam Toma çatanda:

- Haradansan? - sorusdu.
- Kentukkidən, ağa, - Tom dörd yanına baxıb yazıq-yazıq döyükdü.

- Nə işə baxırdın?
- Ağalığın təsərrüfatını idarə eləyirdim.

- Sən bir yalana bax! - deyə yad adam aralandı.

Sonra o, Susanna ilə Emmini gözdən keçirdi.

Bir azdan alver başlandı.

Tom meydançaya qalxıb ürkək baxışlarla ətrafa baxındı. Əvvəlcə hər yandan qışqırıqlar gəlirdi, sonra birdən lövhəyə çırپılan çəkicin səsi eşidildi. Tom başa düşdü ki, artıq satılıb!

Onu itələyib meydançadan saldılar. Tom başına gələn dərk eləmirdi. Alver isə yeni-yeni qızışındı. Çəkicin səsi bir də gəldi: Susanna satıldı!

Susanna onu alan ağaya ilan dili çıxartdı:

- Yalvarıram, qızımı da alın...

Emmi də əllərini anasını alan adama sarı uzadıb yavardı ki, onu da alsın.

- Mən sənin qızınızı həvəslə alardım. Amma qorxuram pulum çatmaya, - deyən cənab aukciona bir də qoşuldu. Lakin qiymətlər o qədər qalxdı ki, cənab Emmini ala bilmədi. O, bayaqkı alçaqboy kişiyyə qismət oldu. Bu ağanın adı mister Leqri idi. Onun Red-Riverdə pambıq plantasiyası vardı. Tom da onun qismətinə düşdü.

Köləliyin ən dəhsətli cəhətlərindən biri də odur ki, varlı evdə, xeyirxah ağa yanında yaşamış zənci bir də görür.

Tomu alan sahibkar ondan başqa da bir neçə zənci aldı. Onları dörd yerə ayırib iki-iiki buxovlayandan sonra gəmiyə mindirdi.

Gəmi körpüdən ayrılan kimi Leqri zəncilərini yoluxmağa gəldi. Hərraca aparılanda Tom ən yaxşı paltarlarını geyinmişdi. Leqri onun yanında dayanıb əmr elədi:

— Qalx!

Tom ayağa durdu.

— Qalstuku çıxart!

Tomun əlləri qandallı idi. Leqri özü qalstuku onun boynundan dartıb çıxartdı. Sonra onun sandıqçasından köhnə şalvar, is gödəkçəsini təpib Tomun əllərini açdı. Göyərtəyə yüklənmiş yesikləri göstərib:

— Get, orada paltarını dəyis, — dedi.

Tom bu əmri də yerinə yetirdi. Leqri ona sarı bir cüt köhnə ayaqqabı tulladı:

— Ayağındakını çıxart, bunu gey.

Tom tabe oldu. Leqri Tomun bütün əşyalarını götürüb onlardan bəzilərini, o cümlədən Yevadan yadigar qalanları suya tulladı. Paltarları isə tezliklə matroslara satıldı.

Leqri yumruğunu zəncilərin başı üzərində yellədi:
— Bunu görürsünüz? Bilirsiniz niyə möhkəmdir? Çünkü bu yumruqla mən zənciləri döyürməm. Döydüyüümü bir zərbə ilə o dünyalıq eləyirəm. Sırğa eləyin, asın qulağı-

nızdan: mənim bir sözümü iki eləmək olmaz. Mənimlə ancaq bu cür yola getmək mümkündür. Sizin nazınızla oynamaq fikrim yoxdur. Birdəfəlik yadınızda qalsın! Qadınlar özlərini saxlaya bilməyib ah çəkdilər. Saymon Leqri isə viski içməyə getdi.

— Mən öz qullarına, bax, bu cür təlim verməyə başlayıram, — Saymon onu dinləyən centlmenə söylədi. — Onların gözünün odunu bəri başdan almaq lazımdır.

— Doğrudanmı? — Centlmen ona elə maraqla baxdı ki, sanki indiyəcən rast gəlmədiyi vəhşi heyvan görürdü.

— Hə, hə! Mən əlini ağdan-qaraya vurmayan nərmənazik plantasiyaçılardan deyiləm. Onlar zəncilərin nazi ilə oynayırlar. Bir baxın yumruqlarına — daşdır, daş. Bunu zəncilərin üstündə sınamışam. Utanmayın, yoxlayın.

Həmsöhbəti əlini Leqrinin yumruğuna toxundurdu:

— Hə, doğrudan da. Sizin ürəyiniz də belə möhkəmdir?

— Əlbəttə, möhkəmdir! — Saymon qəhqəhə çəkdi. — Onu yumsaltmaq çətin məsələdir. Mənə heç nə ilə təsir eləmək olmaz — nə göz yaşı ilə, nə yalvarişa.

— Kölələriniz də lap say-seçmədir.

— Hə, şikayətim yoxdur. Götürək elə Tomun özünü — ucaboyu deyirəm. Ona bir balaca çox xərcim çıxdı. Ancaq eyb eləməz, onu ya faytonçu, ya da nəzarətçi qoymağam. Əvvəl-əvvəl onun ağlını başına yiğmaq lazımdır. Gərək keçmiş ağalarının yanındakı ərköyünlüyünü unutsun. O mulat qadında isə aldatdilar məni. Görünür, xəstədir. Amma bir-iki il yaşasa, bəsdir, xərcini çıxarár. Bu zənciləri qorumağa dəyərmi? Birini yaxşıca işlət, öldür, yenisini al. Bu, daha ucuz başa gəlir, — Saymon sözünə ara verib bir qurtum viski içdi.

– Bəs orta hesabla nə qədər tab gətirə bilirlər? – Centlmen soruşdu.

– Necə deyim sizə... hər sey sağlamlıqdan asılıdır. Ləp möhkəmləri altı-yeddi il davam gətirir. Zəiflər də olsa-ol dim. Xəstələnəndə müalicə elətdirir, yaxşı geyindirir, yorğan da verirdim. Amma faydası olmurdu. Nə qədər sağlam olsun, ya xəstə, fərq etməz, işləməlidir. Ölər, aq risini alaram. Ən ucuz başa gələni bu üsuldur.

Onun həmsöhbəti üzünü döndərib onların danışığını eşidən başqa bir kisinin yanında oturdu:

– Nə əclaf məxluqdur! – Centlmen dedi.

Gəmi bir səhərciyin yanında lövbər salıb dayandı. Leqri öz zənciləri ilə burada gəmidən düşdü.

Ürəksixan mənzərələr

Yorulub əldən düşmüş Tomla yoldaşları arabanın dalına düşüb kələ-kötür yolla gedirdilər.

Saymon Leqri arabanın ön hissəsində özünə yer eləmişdi. Bir-birinə zəncirlənmiş qadınları da geridəki yükün üstünə çıxartmışdı.

Yolun sonu görünmür, bataqlıqlarsa bitib-tükənmirdi. Yan-yörədə bir insan övladı gözə dəymirdi. Yolcuların ayaqları altında tez-tez qırılan zəhərli ilanlar onları qorxudur, vahiməli səssizlik isə həm dəhsətə gətirir, həm də güssələndirirdi. Qullar hamısı kədərliydi. Saymonun isə

kefi göylə gedirdi. Hərdənbir cibindən viski şüsəsi çıxarır, qurtum-qurtum içdikcə nəşələnirdi.

Birdən qullara qışqırıldı:

– Bir mahnı oxuyun görək! Hə, nə oldu?!
Zəncilər dinməzcə bir-birlərinə baxdılar. Saymon qırmancını şappıldatdı. O, bir ağız da bağırından sonra zəncilərdən biri oxumağa başladı. O biri zəncilər də onuna səs-səsə verdilər. Saymon Emmiyə sarı dönüb əlini onun ciyinə qoydu:

– Hə, gözəlim, az qalib, çatırıq evə.

Əlini Emminin qulağında gəzdirib:

– Sən heç sırga gəzdirməmisən? – soruşdu.

– Xeyr, ağa, – Emmelina titrəyə-titrəyə, səsini qısa-qısa dilləndi.

– Hələ qoy evə çataq... Özünü yaxşı aparsan, sənə elə sırgalar bağışlayacağam ki! Qorxma, səni işlətməyəcəyəm, sən mənim evimdə xanım kimi yaşayacaqsan.

Onlar evə yaxınlaşıldılar.

Bura nə vaxtsa gözəl zövqlü, varlı-hallı bir centlmenin mülkü olmuşdu. Yiyəsinin ölümündən sonra onun borçlarını ödəmək üçün dəyər-dəyməzinə satılmışdı. Yəni Saymona bu mülk çox ucuz başa gəlmüşdi. Onunsa fikrizkri o idi ki, bu mülkdən daha çox pul çıxarsın. İllər keçdikcə malikanə baxımsız vəziyyətə düşmüştü.

Həyət başdan-başa taxta qırıqları, saman çöpləri, quruyub çatlamış çəlləklər, yesiklərlə doluydu. Dörd yirtici köpək təkər səsinə çıxıb gələnlərə cumdu. Nökərlər özlərini vaxtında yetirməsəydi, yeni qulların işi müşkül olacaqdı.

- Buradan qacmağı ağliniza gətirsiniz, görün sizi nə
gözlayır! - Leqri itləri tumarlaya-tumarlaya dedi. - Onla
ra qacan zənciləri tutmağı öyrətmisəm. Hec göz acmaga
macal tapmayacaqsınız, didib-parcalayacaqlar. Unutma-
yın!.. Ha, Sembo, - o, cindirindən cin ürkən nökərə üzü-
nü tutdu. - buralarda işlər necədir?

- Əladan da əladır, ağa.

- **Kvimbol** - Leqri üstü-başı tökülən, özünü göza sox-
mağa çalışan zəncini səslədi. - Sənə tapsırılan işlərin ha-
misəni yerinə yetirmişən?

- Mən olam, isim yarımcıq qala?!

Bu iki zənci plantasiyanın yüksək vəzifəli işçiləri id. Zalimliqda itlərdən geri qalmazdılardı. Leqri qulların aras-
na nifaq sala-sala onlara hökmranlıq eləyirdi. Sembo da
Kvimbol da bir-birinə sonsuz nifrat bəsləyirdilər. O hə-
zəncilərin isə onlann hər ikisindən zəhləsi gedirdi.

Leqri danışğından bu iki zənci ilə dostluq eləyirdi. O
yenice gətirdiyi kölə qadınlardan birinin zəncirini açı-
onu Semboya san itəldi:

- Bu gözəli sənə gətirmişəm. Mən verdiyim sözü undur
muram.

- Siz nə danışırsınız, ağa! - Lüsi adlı qadın dedi -
Mənim Yeni Orleanda ərim var!

- Gör bir sən Allah, nə böyük is olub! Mən sənə başqa
ar verirəm. Artıq-əskik cərənləməl! İtil burdan! - Leq-
qısqırdı.

O, Emmelinanı da götürüb evə yönəldi. Sembo isə
zənciləri qəsəbəyə sən qovaladı.

Sahibkarın evindən xeyli aralıdakı komaları görəndi

Tomun ürəyi sıxıldı; yəqin bu komalardan birində
yasayacaqdı. Eybi yox, qoy döşəməsi torpaq olsun, təki
orada salıqə-sahman yarada bilsin.

Sembo yeni nökarları ağızınacan dolu olan komalara
hərtəhər yerləsdirdi. Qullar burada ağır vəziyyətdə
yasayırlar, Leqri isə onların səraitini yaxşılaşdırmaqdandan ötrü
hec nə eləmirdi.

Kassi

Tom tezliklə başa düsdü ki, Leqri kimi sahibkarın
allının altında yaşamaq nə deməkdir, adamı burada nələr
gözlaya bilər. Amma fikirləsdi ki, işinə namusla, vicdanla
yanaslığı onu Leqrinin təqibindən, zülmündən qoruyar.

Leqri təzə köləsini qiymətləndirə də, ürəyində ona kin
bəsləyirdi. Anlayırdı ki, Tom onun köməksiz, kimsəz
qullarla rəftarını bəyənmir. Bu da onun hec xosuna gal-
mirdi. Tom öz yoldaslarına mehribanlıq göstərirdi, bura-
dakı qullarsa belə xos raftara alısmamışdılardı. Bu
münasibəti gördükça Leqrini od götürürdü.

Bir dəfə səhər-səhər tarlaya çıxanda Tom qəsəbədə
tanımıdlığı bir qadın gördü. Ucəboy, qamati düz qadının
incə alları vardi. Salıqəli və təzə geyimi ilə digər kölələr-
dən seçildi. Görkəminə baxanda ona otuz bes-qırx yas
vermek olardı.

Onun kimliyi haqqında Tom hec nə bilmirdi. O biri kö-
lələr isə onu tanıydırlar. Birisi xəbis bir sevinclə:

- Axır ki, buna da bir qayda-qanun qoyuldu, - dedi.

Bir başkası:

- Birçə onun döytildiyilinə şorsayıdik. Nə
deyib atmaca atdı.

Qadınsa elə bil bu sözləri esitmədi. Nə
görürdü. Tarlada bacarıqla İsləvirildi.



Tom arada fırsat tapıb Lüsini yanladı. Yazıq tamam
şədən düşməsdə, ayaq üsta güclə dururdu. Tom öz sa-
pındaklı pambığını ovuclayıb onun sabatına basdı.

- Neylayırsınız? Lazım deyil! - Lüsi özünü itirdi. -
Buna görə sizlə incidərlər.

Bu yerda elə bil Sembo göydən düşdü. Lüsi ona ar-
vadılıq etməyə razılıq verməmişdi deyə, qadına qarşı
adəvət saxlayırdı. Lüsini is başında yaxalayan Sembo ağır
ayağı ilə onu möhkəm vurdu. Tomun isə üzüna sallaq
cakdı.

Tom dinməzca isinə davam elədi. Lusi isə ölü kimi
yera sarıldı. Tom qadına kömək eləmək istəyanda Sem-
bo onu itəldi

- Mənim öz dərmanım var

O, cibindən bir iynə çıxarıb Lüsinin cilpaq dabanına
batırdı. Qadın qısqırdı, özündə güc tapıb avaja qalxdı.
Sembo gedəndən sonra Tom yiğdiyi pambığının hərmişini
Lüsinin sabatına boşaldı.

- Lazım deyil! Lazım deyil! Həla Allah bilsən bəsi-
nə nə oyun qətirəcəklər

- Na eləyirlər, eləsinlər, - deyib Tom če vermə qavıtdı

Onların söhbətinin esidən təmimədiyi qadın Tomu sa-
xınlaşdırıb yiğdiyi pambığını onun sabatına boşaldıb dedi.

- San bu yerlərin qayda qanunuundan xəbərsizsan
Birçə ay burada yaşayandan sonra bəşqalarına kömək
əlli uzatmaq vədinsə da düşməyəcək. Öz canının həyata
qalacıqsan

Sembo onun hərəkatlarını tarlanın iş hissindən gö-
məsdi. 12.00'dan qadının üstüne sıçıdı.

- Bu nə deməkdir?

Qadının gözlərində ildinm çaxdı:

- Hünərin var toxun mənə, əclaf! Bircə kəlmə sözümüz bəsdir, səni itlərə dir-dir yedirərlər. Buna hökmüm catır halə!

- Sən axı niyə tarlaya çıxmışan, missis Kassi? - Sembo qorxdu. - Bir də ki, mən nə pis iş gördüm?

- Onda elə get, hec kölgən də qalmasın buralarda! - Qadın ona tapındı.

Axşam ağır isdən yorulan kölələr bir-bir anbara girir və sabətlərini qorxa-qorxa tərəziyə qoyurdular. Leqri kimin nə qədər pambıq yiğdiğini qeyd edirdi. Pambıq sabətləri tərazidə cəkiləndən sonra Leqri Tomu yanına çağırırdı və dedi:

- Səni təsərrüfatın nəzarətçisi qoyuram. Apar o qadını kötəklə.

- Yox, ağa, mən bunu bacarmaram.

- Neca? - Leqri qışqırıb şallağı Tomun üz-gözüne endirdi. - Bir, iki, üç... Yenə imtina eləyirsən?

- İmtina eləyirəm, ağa, - deyib Tom üzünü qanını sildi. - Mən gecə-gündüz işləməyə hazırlam. Ancaq öz vicdanımı qarsı getməram.

Tomun cavabı quşları həyəcanlandırdı. Hamısı eyni anda eh cəkdi. Leqri əvvəl casib qaldı, sonra tez özünü elə aldı.

- Bir bu heyvana bax! Deməll, ağanın əmrinin yerinə yetirməyə sənin vicdanın yol vermir? Mister Tom ağaşa haqq-ədalət dərsi keçir? Demək, bu əcinnəni sallaq ləmaga sənin vicdanın yol vermir?

- O, tamam naxosdur, zəifdir, ağa. Bu qədər də qədərlik olarmı? Mən hec vədə bu işə razılaşmaram. Ağa, agar məni öldürmək istəyirsənə, öldür. Ancaq mən ona al qaldıra bilmərəm.

Tom sakin, amma qətiyyətlə danışındı. Leqri hirsindən cosdu:

- Ay səni, riyakar mömin! Kim sənə görə min iki yüz dollar pul verib? Mən! Sən indi bütün varlığınla mənimsən! - deyib var gücü ilə Toma bir təpik vurdu. - Ey, Sembo, Kvimbo! Aparın bu köpəyin dərsini verin. Elə aizişdirin ki, bir ay özünə gələ bilməsin!..

Kvarteron qadının tarixçəsi

Gecədən xeyli keçmiş Tom pambıq təmizlənən emalxanadakı balaca anbarda ağrıdan inildəyirdi. Susuzluq onun əzablarını bir az da artırırdı.

Birdən anbarda ayaq səsi eşidildi. Tom güclə dedi:

- Allah xatirinə... su!
Gələn Kassi idi. O, cırağı yerə qoyub özü ilə gətirdiyi bardaqlan dolcaya su tökdü, Tomun basını azacıq qaldırdı. Tom suyu acgözlükla basına cəkdi.

- Ic, ic. Biliram sənə nə lazımdır, birinci dəfə deyil bura gəldiyim, - Kassi qüssə ilə dedi.
Sonra Tomun yaralarına dərman sürdü. Onun ağrıları bir az yüngülləşdi.

- Sən iblisin cəngindəsan, - Kassi, nəhayət, danışmağa basladı. - O səndən güclüdür. Boyun əyməlisən. Başqa yolun yoxdur.

- Met voor. - Tom doch.

- Men bəs dər burada yoxsayram. Ona nüvəmə
Bədən-həndək yoxdur. Bu pərvənəya da təs kimi gəz
dan-köñüldən uzaq yerdədir. Yaxınlaşdırda bir egedənli də
yoxdur ki, bu münəbbəcəndən nətəv tutsun.

- Min nes-nemet kündə Böyük Uşam. On dörd yaşım
əldəndə etəm diidi. Bəncu var İmti. Qızılən sıyahaya əldəndə
məni de oca sədətlər; anam qui kıl. Atəm mənə azadlıq,
təqim vəzifəye hazırlasardı, vəxti çatmadı. Bir gün vəzifə
bi cəvən eglənlər gəldi. Oğlan dedi ki, mənİ cəvər-
sədət; min dənə, sevirməs mənİ lüklərin dəllər soyib ala-
mən. Min de anu sevdim.

Bundan birkaç bu kıl kıl. Henri manşın qənunu arıza
etmək üçün kabın kaçıraq, o manşı azadlıq keğizi versən.
Anma Henri inandırıcı kıl, bu, mülkmükün olan iş deyil ki
usagınız verdi. Oğlumun adını etəcanın sarafına Henri
qoymuşduq. Körpə Elisi isə manşı oxşayındı. Nəcə xəstəlik
gündər yassayırdı! Bərdən hər şey dayıldır. Arının aması
oğu Bəttir bilsə galid. Onu görən kimli anladım kıl, bu
adəm bilmə evriliyi doğadıcaq.

Henri evimizi degidiceg.
Henri canunia tez-tez harase gedirdi. Oyrandim ki, bu
qumar oynayalar. Henri qumara eis baglanti ki, bu ledan
al cekte bilmadi. Sonra da Bettler onu bir qazinda lene
ebledi. Bettler Henriyi benden cixardici ki, meni da, usaqlan
da ona sekib barcdan canuni quturam. Henri bizi sekidi.
Sonra o actice galib dedi ki, biz artiq ona məməsənq
Boymuna da aldi ki, illi gündən meni gəzəti tutubmus.
Henriyi da qumara qazdan dedəndəm ki, artıq barce

Batler manı hedefledi ki, ona taşım olmasam, olsa da satıcaq. Uşaqlanının xəstirinə ona boyun aşasına. Anma oğlum Henri dikkəs, dəlikənə kdi. Batler ona qızılı yola getmər, onun kicik günahından bəla etmədi. Çələbdəm o, uşaqlan az gərsəlin. Ancaq bunun nüvəyi olmadı. Batler uşaqlan satdı. Qazabdan ağlım çədi. Birçə o yadımdadır ki, stolun üzündəki ovçu həngəs götürüb Batlerin üstüne atıldı. Aylanda özümü irəməqə gördüm. Mana bir zənci qədən qulluq etəyirdi. Səmə dənəsədər ki, Batler manı satmayı taparıb. Özü de qədən qulluq.

Sağlarından sonra mani müstakilere göstermeye başladı. Ancaq qasqabaklı olduğuma göre hec kim mani alısq etsemirdi. Bir gün Stuart soyadlı bir centilmen mani almaya geldi. Görünür, na cakdityrni duymusdu. bundan sonra biza ter-terz galmaya basladı. Axırda man ona hec seyt danadım. Stuart mani aldı. Üstatlik. usaq-hanım da qayıtaracagına söz verdi. O, Henrinin İsladiyi mehmanxanaşa getdi. amma orada dedikler ki, Henrinin Mîveri çayından hansesa plantesiyoçı alıb apardı. Qızım yaxı bir qədenin yanında idi. Stuart onu alısq üçün onu pul verdi de. razılaşmadılar. Böller mana maklub yoxdu ki, qızımı bir da hec vaxt görə bilmayacayam.

Sekertin yanında yaxşı yeseyirdim. Bir ildən sonra oğlumuz düməyə gəldi. Körpəm məndən ötrü nə qədər azı olsa da, qəti qərər gəldim: onun yaşamığına dayanıx! Göz yaxşı təkəndə iki haftalık cəgaya tiryak verdim. O, abdi yuxuya getdi. Hec olmasa, bələmən birini azədən etoruya bildim!

Sonra Stewart vəba xəstəliyindən öldü. Məsələ yoxdur, bədənlər. Axırdı Saymon Leqrinini alırıq düşdürü, Kassi susdu. Sonra su bardagını Tomun yarısından yub sıxdı.

Tilsim

Legri tər-töküntüllü qonaq otağında oturub, özürsüz dərinləndirildi:

- Lanata galəsin Sembo! Işin qızgın cəgində qulların üstüne saldırdı. Indi Tom həftələrlə nüvəyə bilməyəcək.

- Cənab hələnidədir! - Kassinin səsi gəldi.
- Ha, seytan, qayıtmışan?
- Qayıtmışam, o, soyluq-soyluq cavab verdi.

- Həc vaxt! Məni necə demisəm, elə də olacaq. Ya, onu bəsma yığ, ya da itil qəzəbəya, hamı illə birləşdi, yəni
(hənəfəli daxrnada qalmaq) onun ceynagında yəni
məqden mən dəfə yaxşıdır! - Kassi bagirdı.

- Mənim ceynagımdan qurtula bilməssən, - Legri
onun əlindən tutdu.

- Özünlü gizlə, Saymon! - Kassi avvalca bagirdı, son
ra onun qulagini pislədi. - Axi, on məndən qorxursan
Mənim işimdə seytan gizlənlə!

- Başdır! Sən, doğrudan, seytanla albirsən, Legri
qısqırıb onu əlindən araladı - Qulaq as, Kassi. Cıl
avvalki kimli dost olaq

- Dost! - Kassi hırsından ayrı bir söz tapmadı.
Legri Kassidən açıq-əşkar cəkinirdi. Son vaxtlar qadın
tez-tez özündən çıxır, dəliyə dönürdü. Legri də mövhüm
məscidi, datisov adamlardan qorxurdu. Emmelinanı eva
götüründən sonra Kassi qızın müdafiəsinə qalxıb Leqrinin
üstüne düşdü. Saymon onu çöl işlərinə göndərməkla
cazalandırmaq istədi. Kassi də basını dik tutub dedi ki,
heç nadən qorxmur...

Toma vəhşicəsinə divan tutulması isə Kassini cin atına
mindirmişdi. Eva də ona görə qayıtmışdı ki, Leqrinin dər
sini versin.

Bu vaxt Sembo içəri girib ağaya bir döyüncə uzatdı.

- Bu nadir belə! - Legri sorusdu.

- Tilsim.

- Nə tilsimdir elə?

- Zəncilər onu cədugardan alırlar. Ağrını azaldır. Ca
dunu özü ilə gəzdirdən kötük-filan əsar eləmnir. Tomunu
ipa keçirib boyunundan asmışdı.

Bütün zalırm, allahsız adamlar kimi, Legri də cəduya
inanırdı. O, döyüncəni qorxa-qorxa əcəndə oradan
gümüş dollar, bir cəngə də uzun qızılı saç çıxdı. Saç elə
bil dili adarninki idi, Leqrinin əlini yandırdı. O bagırıb saç
buxarıya tolazladı:

- Lanata galəsan! Yandır bunu! Bir də mənə belə sey
götürmə, - deyib gümüş dolları də bayırda tolazladı.

Bunların bası qarışında Kassi otaqdan çıxb Toma bas
çakmaya getdi. Bu barədə biz artıq danışmışıq.

Bas! Legriya nə oldu? Qızılı saç görəndə niya onu as
maca tutdu! Garak onun kecmisini yada salaq. Saymon

de ana novazisi görmüdü. anası yegane oğlunu sevə böyütmüdü. Amma Leqri böyüyüb zələm olmuş ikiyə qurşanmış, qadər atasının yolu ilə getmişdi. Leqri danca çıxandan sonra evə birçə dəfa bəs çəkmədi. On da da anası eyaqlarına düşüb yelvarmışdı ki, bu yoldan çəkincən. Leqri isə anasını tapılıkla itəkəyib öz gəmisinə qayıtmışdı.

Aradan xeyli kecəndən sonra bir gün eys-israt məclisində ona bir maktub vermişdilər. Maktubun içində ciyan üzün səc Leqrinin barmaqına dolanmışdı. Maktubda yazılmışdı ki, anası ölüb, öləndə oğlunu bağışlayıb.

Leqri maktubu da, səci da yandırmışdı. Amma onlardan can qurtarmaq avazına əzilən cəhənnəm tonqalı qalmışdı. O vaxtdan bəri bu hadisəni yaddasından silənək üçün nə qədar icki məclisiyi qurdı, eys-isratə qurşandısa da, faydəsi olmadı. Gecənin sassızlığında bərdən secləndən anasının barmaqlarını hiss eləyib yuxudan ayırdı, dəli kimi cöllərə düşüb ulamaq istayırdı...

- Lanata gəlmis zənci! - Leqri donquydəndi. - Görəsan, haradən etti bunu? Eynan hamanki saçdır... Of, elə bəlli ki hər şey unudulub. Üzəyim partlaysı!

Leqri Emmelinə çağırmaq üçün dəhlizə çıxdı. Qaranlıq dəhlizin o beşinci mərtəbəyə qəzən pillaclar görüldürdü. Hər dər zir-ziblə örtülü pilləkənin beşinci etə bil kuraş məhnə oxuyurdur. Leqri pilləkəne yaxın gedib dinsədi. Bərdən gözlərə əg küləgə göründü. Yerində donub qıldı yoxsa anasının xəyalı id!

- İndi manən aydın oldu. - deyərək qonaq otagini qa-

ya - Bu zəncini rahat buraxmaq lazımdır. Burada nəsa
və dələ var. Yoxsa niya mani tər bəssin?
Leqri beşindəki qara dumani dağıtmak üçün Sembo
tozluñbonu çağırıdı.

Kəməl Tomun yanından qayıdanda vahsi bağırular evi
bəsər götürmüdü. O, qonaq otagini boylananda
gələrət qazabdan alısb-yandı. Leqri ilə iki ələtisi o qədər
əzəs idilər ki, əllərinə katilləri alıb otaq boyu qacır və
məhəm oxuyurdular. Kassi öz-özüna piciildədi:

- Dogrudanmı, dünyani belə bir əclafdan qurtarmaq
gəlinəndər?

Sonra dal qapıdan evə girdi, pilləkənləri qalxub Emmeline
inanın qapısını döydü.

Emmelina və Kassi

Kassi otağa girəndə Emmelinən qorxudan kuncə
qalmış gördü. Qız diksindi, amma galanın Kassi
oldugunu anlayanda ona san yuyürdü:

- Kassi, na yaxşı gəldin. Aman Allah, bər bəsəndən
əsəmdən nalar bas verir orada!

- Manmı bilmirəm?! - Kassi soyuq cavab verdi. - Bir
rinci dəfa deyil ki!

- Gəlsənə qacaq! Fərqi yoxdur onsu da. Leqri
bəyən bataqlığa qacaq.

- Buradan ancaq bir yera yol var qəbəzə!
- San hec qacmaq istəməsan!
- Qacmaq istəyəntərən qəbatını görməsəm!

- Mən raziyam lap bataqlıqda gəzim, ağac gəmirim. İlənlərlə yaşamaq bu adamın yanında qalmaqdan xoşdur! – Emmelina həyəcanla dedi.

- Çoxları elə fikirləşirdi. Ancaq bataqlıqda çox qala bilməyəcəksən, itləri izinə salib tutacaqlar. Sonra da... – Tutanda adama neyləyirlər ki? – Qız maraqla onun üzünə baxdı.

- Onu hec bilməsən yaxşıdır. Bu əclaf pesəsinə Vest-Hinddə, dəniz quḍurlarının arasında yiylanıb. Mən burada nələr gördüyüümü danışsam, yuxun qaçar. Heç kim bunları sənə söyləməyə cəsarət eləməz.

- Axı nayı?

- Mən də deməyəcəyəm. Bunu yada salmaq belə dəhətdir.

- Aman Allah, bəs biz neyləyək? – Emmelina ağappaq ağardı.

- Bir çərəsi var: içmək! Əvvəl-əvvəl alısmاق çatin olur. İndi isə sərabsız dura bilmirəm.

- Anam qoymurdum məni, hec vaxt icmə deyirdi. – Emmelina fikrə daldı.

- Anası qoymurdum! – Kassi acı-acı dilləndi. – Bizi abbı satırlar. Biz öz canımızın yiyesi deyilik. Mənim də qızım vardi axı. İndi kim onun üstündə ağılıq eləyir. Allah bùr. Onun balalarını da bu tale gözləyir. Bunun sonu yoxdur.

- Hec doğulmasaydım, nə yaxşı olardı! – Emmelina dedi.

- Mən də belə deyirdim, neçə dəfə özümü öldürmek də istəmişəm. Amma bacarmamışam.

- Axı bu, günahdır. – Emmelina piçildədi.

- Bəs belə yasamaq günah deyil?

Emmi üzünü yana çevirib əlləri ilə gözlərini qapadı. Ləqri yuxuya getsə də, çox narahat yatmışdı. Yuxuda göründü ki, ağ kəfənə bürünən qadın soyuq əlini onun qarşısında gördü.

- Yaman narahat yatıram. – Saymon şikayatləndi.

- Hələ belə gecələrin çox olacaq.

- Niya?

- Sonra bilərsən niya. İndi mənim məsləhatimi dıntı:

Tomu rahat burax.

- Sən niya onun dərdinə qalırsan?

- Səbəbini hec özüm də bilmirəm. Amma o qədər pulsuz alıdığın bir işçini hec nəyin üstündə sil-küt etdirmişən. Nəcə dəfə sənin kölələrinə qulluq eləmişəm, pulsunu bilmədən qorumuşəm. Sənincün belə işçinin sıradan çıxmazı hec nədirsa, onda mənim dünəndən vecimə deyil.

Kassi onun zəif damarını bilirdi. Ləqri o biri plantasiyalarla mərc gəlmışdı ki, ən bol məhsul onda olacaq.

- Di yaxşı, qalsın onunku qiyamətə. Birçə məndən üzr istəsin.

- İstəməyəcək.

- Niya?

- Ona görə ki, düzgün hərəkat eləyib. Bunu da yaxşı bilir. Tom yavas-yavaş oləcək, amma peşman olduğunu boynuna almayaçaq.

- Baxarıq, haradadır o?
- Emlatxananın anbarında.

Leqri qarara aldı ki, Tomla təklikdə görüssün. Zənqı
ona tabe olmasa, ona divan tutmağı sonraya saxlasın.
Səhər açılanda Tom Leqrini başının üstündə gördü.



- Hə, hörmətli dost, işlər necədir? - Tomu ayağı ilə
vurdu. - Dərsini aldınmı? Daha günahkarlara moizə oxu-
mayacaqsan ki?

Tom susurdu.

- Dur ayağa, heyvan! - Leqri bağırıb onu təpiklədi.

Bərk döyülmüş Tom üçün ayağa durmaq cox çətin
idi, amma birtəhər qalxdı.

- Məlun! Sən hələ ayaq üstə dura da bilirsən? Deməli,
az döşəyiblər qabırğana! Haydi, diz çök, üzr istə.

Tom qııldanmadı.

- Diz çök, köpəyin biri köpək! - Leqri onu sallaqla vu-
rub bağırdı.

- Ağa, - Tom dilləndi, - mən peşman olmalı bir iş tut-
mamışam. Vicdanım necə buyurub, elə də eləmişəm.
Bundan sonra da belə olacaq, neyləyirsiz eləyin.

Leqri hırsından Toma bir zərbə vurub onu yıxı. Bu
vaxt çlyninə bir əl toxundu. Kassi fransızca dedi:

- Nə demişdim sənə? Toma dəymə. Qoy ona qulluq
eləyib ayağa qaldırıım ki, yenə işləyə bilsin.

Leqri bir az düşünüb Toma dedi:

- Yaxşı, indi sənə bas qoşmuram. Mənə işçi lazımdır.
Amma vaxtı gələndə səninlə haqq-hesabı cürlüdəcəyəm.

O dönüb anbardan çıxdı.

- Dayan bir, - Kassi dedi, - sənin də vaxtin çatar!..
Hə, necəsən, zavallı! Özünü gözlə, o, çox kinli adamdır.
İt kırı hər gün güdəcək səni, qanını damla-damla
icəcək. Tanıyıram mən onu!

Azaadıq

İndi kez galin Corcda Elizanın taleyinine qayyadaq.

Onlar Kanadaya qacmaq üzreydiller. Aşırına esitmas-
alar ki, minacakları garnını qui alyorduların adamları
göller. Ona görə de onlar garnıya eym-ayn getirmeyi ve
görünüklerini dayısdırmayı qarara aldılar.

Corc alyarını başına dayeq verib kılıç paltarı geymis
arvedine filkiři-filkiři baxırdı.

- Qaldı sonuncusu, - Eliza özündü glingüde sūza-sūza
gur seclenme chynine töküldi. - Onlara hayfilm galır, Corc
Corc qısqa kağılımında.

Eliza qıscını allına alıb seclenme kaemmeye basıldı.
Bitirandan sonra arına taraf çevrildi:

- Ha, necadi, bu cavan oglan xozuna galır?
- Gözallıyına hec na xatal gatra bilmaz, - Corc dedi

Bu zaman qapı açıldı, otage alyı bir qadın girdi. O, qu
paltarı geymis Harrınnın allıdan tutmuşdu.

- Bu ne qapeng qız club! - Eliza onu seva-seva göz
den kecirdi. Bz onu Harrıyel çağrangu. Mülnasıl addırsı

Uşaq anasını qariba geyimde görüb qesqabegim
salladı.

- Harrı anasını tanımındır? - Eliza alyarını ogluna
uzatdı.

Oglan missis Smit qızıdı. Missis Smit Kanadada
yassayrıdı. Buraya qisa müddetlik gelmişdi. İndi de geri
qayndı. O, qacaqlara kömek etmeye razıbg vermedi.

Corc oglunun harekatından kederlenen Elizaya dedi:

- Lazım deyil, Liza, onu özünde alısdırma. Aky billärse
ki, garnıda sənə yaxın galmalı deyil.

- Ha, dözdür. Amma o mandan üzüntü döndərir.
Həmə ana dözar buna? Di yaxşı!

- Belə, missis Smit, unutmasın, siz Harrınnın xalası
Bzılmı hımayamız altında yol gedirsiniz. - Corc
mənətik.

- Deyirler, garnı körpüslüne adamlar galib. Bütün
imptenlen xabardar elayıblar ki, arvad-usağı ka safla
əmən kılıni izləmək lazımdır. - missis Smit dedi.

- Nötar, agar beləsi gözümüza daysa, dərhəl xabar
vermir.

Qacaqlar faytona mərib, nəhayət, yola düşdülər. Bir
əden fayton körpüye yan aldı. İki cavan oglan taxta
körpü ka garnıya qabidi. Ondan biri Eliza idi, nazakatla
missis Smitin qoluna girmədi. Corc ləsə yükleri götür-
dü. O, arxada dayanmış iki kişinin səhbətini estidi.

- Man bütün şəhərləri gözən kecirdim. Zəmin du-
rusum ki, onlar bizim garnıda deyillər.

- Qadın, demək olar, ağlardan seçtilər. Kişi muladır.
Əlində darması var.

Corcun bittələri və pulun qalığını tutmuş ali azca titra-
di. Amma o, sakitça dönüb danışan adama soyuqqan-
laşla baxaraq göyartanın künclüne doğru gərdi. Eliza onu
erada göstəyirdi. Garnı sahildən uzaqlaşdırıqca Corc sına
dokusu nəfəs alırdı. Bir neçə gündən sonra onlar
Kanadadan bir saharcıya yan aldılar. Artıq özlərinizi azad
seya bittərlər.

Missis Smit onları zeytinxan bir adamın yanına apardı.
Hərbi adəm bu sahita panah gotırınları hımayəsinə gö-
türüb yaxşığındı onlardan əsirgəmirdi.

Leqri Tomun yaralarının sağalmasını gözləmədi, tezliklə ona işə çıxmağı əmr etdi. Ağır zəhmətlə, söyüstəhqirlə keçən dözülməz iş günləri başlandı.

Yığımın qızgın çağında Leqri qullarını bazar günü də istədirdi ki, mərci udsun. Qul ölsə, yenisini almaq olardı. Pambıq quldan qılıymatlı idi.

Tom işə miss Ofeliyanın onun keçmiş ağasına yazdığı məktubu tez-tez xatırlayır, Allaha yalvarıb imdad diləyirdi. Ancaq günlər ötüb keçir, onun dalinca hec kəs gəlmirdi. Kassi ilə də tək-tük rastlaşırırdı.

Axşamların birində Tom tonqal qırığında oturub ocaqda miskin qul yemi bisirirdi. Bu vaxt Leqri ona yaxınlaşdı:

— Sən axmaqsan! Mən sənə yaxsılıq eləmək istəyirdim. Sembodan, Kvimbodan da yaxşı yaşayacaqdın. İndi hər gün sallaqlanırsan, ancaq onda özün zəncilərin üstündə ağa olacaqdın. Ağlinı başına yiğ, qoca.

Tom dillənmədi.

— Axmaq deyilsən, nəsən? — deyib Leqri Tomun üzüne tüpürdü, sonra ona bir təpik illəsdirdib getdi.

O gedəndən sonra Tom ocağın qırığında xeyli oturub özü ilə çarpışdı. Elə orada da yuxuya getdi. Səhər açılanda ocaq sönmüşdə, onun paltarı da nəm çəkib islanmışdı. Amma Tomun qəlbə bir sevinclə, işıqla dolmuşdu. Qəti qərara gəlməsdi ki, bu dünyadan alını bıryolluq üzüb bütün ümidi lərini o dünyaya, Allaha bağlaşın.

Onda bas verən dəyişikliyi hamı sezdi.

— Bu nədir, Toma nə olub belə? — Leqri Sembodan sorudu. — Axır vaxtlar çox düşkünləşmişdi. İndi isə elə bilən gizlিচə dəyişiblər!

— Bilmirəm, ağa! Bəlkə qacmaq istəyir?

— Hünəri var cəsarət eləsin! — Saymon Leqri nifrətlə

~~şəmsədi~~.

— Maraqlıdır, görəsan, onda necə alınacaq?

— Sembo?

— Ha-ha-ha! — Sembo kışnədi. — Qoy o qacmağında ~~şəhər~~, biz də onun bataqlıqda ilisib qalmışına, itlərdən qorunmasına tamasa eləyərik.

— Sembo, gözdə-qulaqda ol. Çənəni bos qoyub əsnəma! Əgər Tom, doğrudan da, qacmağı fikirləşirsə, onun dərisini soymaq da azdır.

— Arxayı olun, ağa, bu is ona baha başa gələcək.

Tom işə yan-yörəsindəki adamlara ürəkdən acıyr, onların ağrısını hansısa yolla azaltmağa çalışırırdı. Düzdür, bundan ötrü onun imkanları az idi. Amma yənə də tarlaya gedib-qayıdanda yorulub əldən düşmüs adamlara kömək ali uzadırdı. İnsan cildindən çıxmış yüzq canlılar avval-avval onu anlaya bilmirdilər. Ancaq haftələr, aylar kecidikcə onların qəlbinin çoxdan susmuş telləri dila girdi. Tom başqasına kömək etməyə hər zaman hazır, özü isə bir sey ummayan adam idi. Getdikcə Tom onların üzərində qəribə bir hakimiyyət qazanırdı. Hətta yanındıvənə Kassi də onun yanında təsəlli tapırdı.

Bir gecə hamı yatanda Tom yüngül bir xışlıtiya oyanıb Kassinin üzünü gördü.

– Bura gəl, Tom dayı, – qadın əlini Tomun ciyninə qo-yub piçıldıdı. – Bura gəl, səninlə söhbətim var.

– Nə olub, missis Kassi? – Tom həyəcanla soruşdu.

– İstəyirsən azadlığa çıxasan?

– Vaxtım çatanda azad olacağam, missis Kassi, – Tom cavab verdi.

– Yox, elə bu gün, elə indicə! – Kassi özünü qısqırmaqdan güclə saxladı. – Gedək mənimlə!

Tom duruxub qalmışdı.

– Gedək! – Kassi gözlərini onun üzünə dikdi. – Gedək! O yatıb. Mən onun stəkanına yuxu dərman! tökmüşəm. Heyif az oldu, yoxsa səni köməyə çağırımadım. Di yaxşı gedək! Onun otağının qapısı açarlanmayıb. Mən orada balta gizlətmışəm. Özüm bitirərdim işini, qorxuram gúcum çatmaya.

– Yox, missis Kassi, yox! – Tom onu saxlayıb qətiyyətlə dedi.

– Bir fikirləş, gör nə qədər bədbəxt azadlığa çıxacaq!

– Xeyr! – Tom əvvəlkindən də qəti dedi. – Şər is heç vaxt xeyir gətirməz! Belə günaha batmaqdansa əlimi biləkdən kəsib ataram!

– Onda bu işi mən özüm görərəm! – Kassi dedi.

– Missis Kassi! – Tom qısqırıb onun qarşısında diz çökdü. – Yalvarıram, şeytanı qəlbinizə yaxın buraxmayın. Günaha batırmayıñ özünüzü! İlahi, düşmənlərimizi sevməyi öyrət bizə!

– Sevməkmi? – Kassi gözlərini bərəltdi. – Bu cür düşməni sevmək? Axi bu, insan təbiətinə ziddir!

– Elədir, missis Kassi! Ancaq Allah bizi özümüzə qalib gəlmək qabiliyyəti verib.

Tomun sözləri, göz yaşları qadının qəlbini yumşaltdı. Kassinin əzələləri boşaldı, heydən düşdü:

– Tom, dostum, daha mənim dua eləməyə halim qalmayıb. Balalarım satıldığı gündən şükranlığı unutmuşam. İndi bildiyim bir qarğısdır, bir də nifrət...

– Missis Kassi, mümkünsə, qaçın buradan. Emmini də götürüb qaçın.

– Sən də razısan bizimlə qaçmağa?

– Yox, daha istəmirəm. Mən bu bədbəxtlərlə qalıram. Öz işgəncəmi axıracan çəkəcəyəm. Ancaq sizin üçün burra fəlakətdir. Bacarırsınızsa, qaçıb canınızı qurtarın.

– Nə xilas eləyə bilər axı bizi qəbirdən başqa? – Kassi ümidişiz bir kədərlə dedi. O, indiyəcən bütün qaçış planlarını götür-qoy eləmişdi, ancaq yol tapa bilməmişdi.

– Bir sınavın bəxtinizi, xanım, mən sizə dua eləyəcəyəm, – Tom uzun sükutdan sonra dedi.

Birdən elə bil Kassinin beyni işıqlandı. Yanaqları ümid çırığı kimi alışib-yandı.

– Yaxşı, dostum, çalışaram, – dedi.

– Allah köməyiniz olsun!

Hiyləgar tədbir

Leqrinin evinin çardağı bütün köhnə evlərdəki kimi başdan-başa toz-torpaq, zir-zibil içindəydi. Plantasiyanın gözəl günlərində burada yaşıyan ailənin çox gözəl ava-

danlığı vardı. Onun bir hissəsini ev yiyələri özləri ilə aparmış, qalanını çardağa atmışdilar. Orada divar boyu qoyulmuş bir cüt iri yesik də vardi, nə vaxtsa evə gətirilmiş mebelin qutuları idi. Bura çoxdan ayaq dəymədiyindən hər yeri toz basmışdı. Hətta bir az vahiməli də görünürdü.

Neçə il əvvəl Leqri bir zənci qadını ora salmışdı. Çardaqlıda onun başına nə gəldiyini bilən yox idi. Lakin bir aydan sonra oradan qadının ölüsünü düşürdülər. O vaxtdan zəncilər arasında söz gəzirdi ki, çardaqlıdan qarğış, söyüş səsi, inilti eşidilir.

Kassinin ağılna gəlmisdi ki, Leqrinin mövhumatlılığınından istifadə eləyib özünü də, Emmini da qurtarsın.

Onun otağı çardağın altında yerləşirdi. Bir gün heç kimə heç nə demədən Kassi evin uzaq küncündəki otağa köcmək fikrinə düşdü. Leqri evə qayıdanda köçhaköçün qızığın çağrı idi.

– Ey, Kassi, bu nə mərəkədir başlamışan? – Saymon bağırdı.

– Otağımı dəyişmək istəyirəm.

– Niyə?

– Elə-bələ.

– Yalan deyirsən! De görüm yenə ağılna nə gəlib?

– Gecələri rahat yatmaq istəyirəm.

– Səni kim qoymur ki yatmağa?

– Hər gecə başımı yerə qoyan kimi çardaqlıda bir haykuy, vurnuxma başlayır ki! Kimsə döşəmədə dığırlanır, inildəyir. Səhərəcən belədir.

– Kim olar bu, sən bilən? Yoxsa adamdır? – Leqri saxta gülüşlə soruşdu.

– Olmaya bilirsən? – Kassi gözlərini Saymona dikdi.

Leqri söyüş söyüb qamçısını yellədi. Kassi zərbədən yayınıb otağına girdi.

Leqri coşdu, söydü, sonra kiriyib öz otağına keçdi. Kassi başa düşdü ki, oxu hədəfə dəyib. Bundan sonra işə girişdi. Çardağın divarlarında oyuqlar axtarış tapdı. Ora ağızı qırıq su şüşələri düzdü. Bir balaca külək əsən kimi onlardan bir inilti qopurdu ki!

Bu səslər zəncilərin də qulağına gedib çatırdı. Bir ara unudulmuş şayıə – çardaqlıda yurd salmış ruhlar haqqında əfsanə yenidən yada düşdü. Evdə hamı qorxu içindəydi.

Bir gün Leqri otağında oturub hesab dəftərini vərəqləyirdi. Çöldə tufan qopmuşdu, külək bombos evdə vahiməli səslər çıxarırdı. Leqri hırsı dəftəri örtüb Kassinin bayaqlıdan oxuduğu kitabı götürdü. Bu, ruhlar haqqında ucuz hekayələr toplusu idi.

Leqri söyüş söyüb kitabı döşəməyə tulladı.

– Sən axı ruhlara inanmırsan, Kassi.

– Sənə nə qalıb mən nəyə inanıram! – Kassi qasqa-bağını tökdü.

– Çardaqlıda nə ola bilər ki? Siçanlar qaçışır, bir də külək viyıldayır.

Kassi müəmmalı baxışlarını Saymona zillədi; bu baxışların Leqriyə pis təsir bağışladığını bilirdi.

– Demək, siçan istəsə, çardaqlıdan enib arxasına stul qoyulmuş bağlı qapını aça da bilər. Sonra da gizlicə yatağa yaxınlaşıb əliylə sənə toxunar.

– Nə boş-boş çərənləyirsən? Ola bilməz! Mən yoxlayaram bunu.

– Nə deyirəm, yoxla, – Kassi nifrətlə gülümsədi.
Leqri ayağını yerə döyüb söyüd.
– Söyüş söymə, – Kassi dedi. – Dur, bu nə səsdir belə?
– Küləkdir, – Leqri donquldandı.
– Bir bura gəl, Saymon, – Kassi onu pilləkənə sarı
dartdı. – Qalx yuxarı, aydınlaşdır.

– Getmirəm.
– Niyə? – Kassi üç-dörd pillə yuxarı qalxdı. – Bəs de-
yirsən qarabasma-zad yalandır? – O, bir az da yuxarı qal-
xıb güldü. – Gəl dalımcı!

Kassi qəhqəhə çəkib çardağın qapısını açdı. Şiddətlə
icəri dürtülən külək Leqrinin əlindəki şamı söndürdü. İn-
san səsinə oxşamayan fəryaddan onun qulaqları batdı.

Özünü itirən Saymon qonaq otağına sarı götürüldü.
Bir azdan Kassi də gəldi.

– İndi inandınmı? Mən bir də çardağın altındakı otaq-
da yatan deyiləm.

Kassi hələ səhər tezdən başa düşmüdü ki, külək qal-
xacaq. Ona görə də çardağın pəncərəsini açıq qoymuş-
du. Qapını açanda isə külək viyildayıb şamı söndürdü.
Leqriyə müəmmalı gələn hadisənin sırrı bunda idi.

Qadın gecələr çardağa azuqə, pal-paltar daşıyırıdı.
Qaçmaq üçün artıq hər şey hazır idi.

Kassi Leqrinin kefikök vaxtında ağasını dilə tutdu ki,
qonşu səhərə gedəndə onu da özü ilə aparsın. Qadının
güclü müşahidə qabiliyyəti, yaxşı yaddası vardi; səhərə
gedən yolun hər döngəsini yadında saxladı. Piyada
getmək üçün nə qədər vaxt lazım olduğunu təxminini
hesabladı. Artıq onlar qaçmağa hazır idilər.

Kassi ilə Emmelina hava qaralmamış yola çıxdılar.
Kassi qəsdən elə vaxt seçmişdi ki, onların qaçdığını gör-
sünərlər. Plan belə idi: onlar arxa qapıdan çıxırlar. Nökərlər
onların qaçdığını görüb dallarınca düşürlər. Qaçaqlar isə
dərəyə enib çay boyunca evin arxa artırmasına qayıdırılar.
Bu vaxt itlər qaçanların izini itirir. Onların axtarışına çı-
xanlar hər yanı ələk-vələk elədikləri bir vaxtda qadınlar
çardaqda gizlənirlər.

Leqri onların qaçmağından xəbər tutan kimi
nökərləri harayladı.

– Ağa, tuta bilməsək, gülə
atmaq olarmı? – Leqrinin
əlindən tüfəngi alan Sembo
soruşdu.

– Kassini vur, onun
yolu elə orayadır. Ancaq
cavanına dəymə. Di
fürsəti əldən verməyin!
Tutana bes dollar, qa-
lanların hərəsinə bir
stəkan şərab.

Nökərlər bağırışa-
bağırışa bataqlığa
sarı götürüldülər.
Evdə heç kim qal-
madı. Qaçaqlar
evə asanlıqla
girdilər. Kassi
qonaq otağına



keçib yazı masasının siyirməsini açarla açdı. Oradan bir qalaq pul çıxarıb saymağa başladı.

– Sən neyləyirsən? Lazım deyil! – Emmelina onu saxlamaq istədi.

– Niyə lazım deyil? Bataqlıqda acıdan ölmək yaxşıdır, yoxsa bu pullarla azad şatlara gedib çatmaq? – Kassi pulları götürüb dedi.

– Axı bu, oğurluqdur! – Emmelina köksünü ötürdü.

– Oğurluqdur? – Kassi nifrətlə güldü. – Emmi, buradakı hər dollar bizim kimi bədbəxt, ac-yalavac adamın haqqıdır. Di qalxdıq çardağı.

Çardaqdakı yeşiklərin içində yorğan-döşək vardı. Kassi şamla kitab da götürmüdü ki, çardaqdə darixməsindən.

Gecədən xeyli keçmiş həyatdə at finxirtisi esidildi.

– Qayıdıblar. Qorxma, Emmi. Bu deşikdən bax.

– Yavaş danış, eşidərlər, – Emmelina piçildədi.

– Eşidərlər, bir az da çox qorxarlar. Burada istədiyimiz qədər hay-küy sala bilərik.

Səslər get-gedə kəsildi. Axtarış sabaha saxlanmışdı.

Əzabkeş

Kassi ilə Emminin qacmağı qəddar Leqrini daha da quduzlaşdırıldı. O, hırsını köməksiz Tomun üstünə tökdü.

Leqrin qadınların qacdığını qəsəbəyə xəbər verəndə Tomun sevincdən gözləri parıldadı, əlləri əsdi. Onun sevinməsi Leqrinin gözündən yayınmadı. Onu da yadda saxladı ki, Tom təqibə qosulmadı.

Axtarış zamanı Tomu güclə bu işə qoşmağa vaxt yox idi. Köləsinin əqidədən dönməzliyini yada salan Leqrı ona divan tutmağı sonraya saxladı.

Bataqlıqda növbəti uğursuz axtarışdan qayıdan Leqrı evə çatan kimi qışqırdı:

– Ey, Kvimbo! Tomu bura gətir. Bu işlərin baiskarı odur, o qoca haramzada. Mən onun dərisini soyacağam. Axırına çıxmalyam bu işin!

Bir-birindən zəhləsi gedən Sembo ilə Kvimbonu yalnız bir şey birləşdirirdi: Toma dərin nifrət. Onlar bilirdilər ki, ağa Tomu baş nəzarətçi qoymaq istəyir. Odur ki, Kvimbo ağasının əmrini canla-başla yerinə yetirib Tomu gətirməyə qəcdi.

Tom nə üçün çağırıldığını dərhal anladı. O, qacış plannından xəbərdar idi, Kassi ilə Emminin gizləndiyi yeri dəbilirdi. Bununla yanaşı, Tom Leqrinin qəddarlığının sərhədsiz olduğunu anlayırdı. Lakin o, köməksiz qadınları satmaqdansa ölümə gedərdi.

Leqrı onun qabağına çıxdı:

– Məqsədinə çatdınız, əzizim? – Tomun boynundan yapışıp qəzəblə fışıldadı. – Məni o yerə gətirib çıxardın ki, səni öldürməyi qərara aldım.

– Nə olar, ağa, öldürün, – Tom itaətlə cavab verdi.

– Öldürəcəyəm. Boynuna almasan, öldürəcəyəm.

Haradadır onlar?

Tom dinmədi.

– Eşidirsən? – Leqrı qəzəbli şir kimi nərildəyib ayağını yerə döydü.

– Mənim sizə deməyə sözüm yoxdur, ağa, – Tom
asta-asta, qətiyyətlə dedi.

– Danış, elə bu dəqiqə danış! – Leqri bağırıb yumru-
ğunu onun sifətinə endirdi. – Sən onların yerini bilsən?

– Bilirəm, ağa, ancaq heç nə deyə bilmərəm. Öldürün
məni, mən hazırlam ölümə.

Leqri Tomun dirsəyindən yapışdı.

– Qulaq as, Tom, sən elə bilsən bu dəfə də cəzasız
qalacaqsan? Yox, səhv eləyirsən! Mən daha qəti qərara
gəlmışəm. Heç ziyana düşməyim də gözümdə deyil. Sən
həmişə mənə qarşı getmişən. Daha buna dözə bilmərəm!
İkisindən biri olacaq: ya mənə tabe olacaqsan, ya da səni
öldürəcəyəm. Nə ki qanın var, damla-damla canından
çıxaracağam, amma məqsədimə çatacağam, – deyib
öyünlərəcəyəm. Nə ki qanın var, damla-damla canından
çıxaracağam, amma məqsədimə çatacağam, – deyib

Leqri ağlını o qədər itirmişdi ki, Tomu bir an belə

dayanmadan zülmkarlıqla döyür və sallaqlayırdı.
– Deyəsən, heç nəfəs almır, ağa, – Tomun dözümlü-
lüyündən təsirlənən Sembo dedi.

– Vur, boynuna alanacan döy onu! – Leqri qışkırdı.
Tom gözlərini açıb pıçılı ilə:

– Bədbəxt, sən onsuz da mənə heç nə eləyə bilməz-
sən, – deyəndən sonra husunu itirdi.

– Hə, deyəsən, gəbərdi! – Leqri ona sarı əyildi. – Nə
olar, heç olmasa, indi biryolluq susar.

Ancaq Tom sağ idi. Onun mərdliyi hətta Sembo ilə
Kvimbönon da daşlaşmış ürəklərini mütəəssir edə bil-
mişdi. Leqri gedən kimi onlar yaralı əzabkeşi həyata qay-
tarmaq üçün əllərindən gələni etdilər.

– Bu nə iş idi biz tutduq? Böyük günaha batdıq! –
Sembo dedi. – Bunun cavabını kim verəcək o dünyada?
Qoy ağa özü cavab versin, bizlik deyil.

Onlar Tomun yaralarını yuyub onu pambıq palazın üs-
tünə uzatdılar. Biri evə qaçıb yalvar-yaxarla Leqridən
konyak aldı. Guya zəhmətlərinin mükafatı idi. Konyakı
zorla Tomun boğazına tökdülər.

Gənc sahibkar

İki gün sonra Leqrinin evinə doğru uzanan yolda bir
araba göründü. İçində cavan bir oğlan əyləşmişdi. O,
artırmayanın ağzında arabanı saxlayıb plantasiyanın sahibi-
ni görmək istədiyini bildirdi.

Gələn Corc Şelbi idi. Onun buraya necə gəlib çıxdığını
bilmək üçün bir az geri qayıtmalı olacaqıq.

Miss Ofeliyanın missis Şelbiyə yazdığı məktub tərs ki-
mi iki ay poçt idarəsində ilisib qalmış, məktub ünvana
çatanda isə Tom Red-River sahillərindəki bataqlıqlarda
itib-batmışdı.

Yazılanlar missis Şelbini həyəcanlandırdısa da, belə
vaxtda heç nə eləyə bilməzdı, o, bütün gününü qızdırma
içində yatan ərinin yanında keçirirdi. Onun yeganə da-
yağı oğlu idi. Corc böyüküb cüssəli bir cavan olmuşdu.
İndi malikanəni o idarə eləyirdi. Mister Şelbi vəfat etdik-
dən sonra Şelbilərin qayğısı başlarından aşındı. Yalnız
yarım il sonra Corc Cənuba yola düşdü ki, Tomu axtarıb
tapsın. Axtarış bir neçə ay çəkdi. Yeni Orleanda Corc

təsadüfən bir nəfərlə rastlaşıb ondan dəqiq məlumat alan kimi birbaşa Saymonun malikanəsinə üz tutdu ki, köhnə dostunu xilas eləsin.

Nökər onu Leqrinin otağına apardı. Saymon qonağı bacardığı qədər nəzakətlə qarşılıdı.

— Mənə məlumdur ki, — qonaq sözə başladı, — siz Yeni Orleanda Tom adlı bir zənci almışınız. O, bir vaxtlar mənim atama məxsus olub. İstərdim onu geri alım...

Leqri qaşqabağını sallayıb Corcun sözünü kəsdi:

— Hə, məndə belə bir zənci var. Boş yerə ona pul xərc-lədim. O, çox həyasız, həm də qiyamçıdır. Başqa zəncilərin qaçmağına şərait yaradıb. İki qadın yerli-dibli yoxa çıxıb. Hərəsinin də bir dünya qiyməti var. Boynuna alıb ki, onun işidir, di gəl harada gizləndiklərini demir. Şallaq da onun dilini açmadı. İndi də özünü elə göstərir ki, guya ölüür. Amma mən buna inanmırıam.

— Hardadır o? — Corc tələsik soruşdu. — Onu görmək istəyirəm!

Gəncin yanaqları qızarmışdı, gözləri alışib-yanındı. Amma özünü saxlayırdı.

— Tom anbardadır, — Corcun atını tutan zənci usağın pəncərə arxasından səsi gəldi.

Leqri oğlanın üstünə çəmkirdi. Corc heç nə deməyib otaqdan çıxdı.

Tom artıq ikinci gün idi ki, anbarda uzanmışdı. Çox vaxt huşsuz olur, ağrı bilmirdi. O dəhşətli gecənin işgəncələri onun hissiyyatını keyləşdirmişdi. Bədbəxt kölələr gecələr ona baş çəkirdilər. Çox istəyirdilər Toma kömək eləsinlər. Amma onların gücü nəyə çatardı? Uzaqbaşı bir dolça suya.

Kassi də Tomun onların güdəzinə getdiyindən xəbər tutmuşdu. Bir gecə təhlükəyə baxmayıb ona baş çəkmə-yə gəldi. Tom Cassi ilə vidalaşdı. Cassi onun yanından göz yaşları içində ayrıldı.

Corc anbara girəndə ağrıdan ürəyi sıxıldı.

— Ola bilməz... ola bilməz! — O, Tomun qarşısında diz çökdü. — Tom dayı, dostum!

Tanış səs can verənin qulağına yetişdi. O, başını yün-gülçə tərpədib gülümsündü.

— Tom dayı! Ayıl, heç olmasa, bir söz de! Gözlərini aç, mənə bir söz de! Mən Corcam!

— Mister Corc... — Tom gözlərini açıb astadan dedi, — Mister Corc!

Yavaş-yavaş huşu özünə gəldi:

— Yaradana şükür! Artıq mənə heç nə gərək deyil. Məni xatırlayırlar, unutmayıblar! Necə də yüngülləşdim... İndi rahat olə bilərəm...

— Ölməyəcəksən, Tom dayı, bunu ağlına da gətirmə. Səni alıb evə aparacağam! — Corc həyəcanla səsləndi.

— Gecdir, mister Corc, gecdir.

— Tom dayı, ölmə. Mən dözə bilmərəm buna. Sən nə qədər əzab çəkmisən! Gör səni harada tapdım! Zir-zibilli anbarda!

Tom onun əlinə toxundu:

— Bircə Xloya bilməsin bunu. Niyə dərd çəksin, yazışdır! Balalarım! Onlar yadımı düşəndə ürəyim tikə-tikə olur... Mənim salamımı yetirin ağaya da, xanıma da... hamiya... hamiya...



Bu anda Leqri anbarın qapısı ağızında göründü. Saxta laqeydliklə içəri boylandı, sonra da dönüb getdi.

– İblis! – Corc qışkırdı.

Ölüm ayağında olan Toma gənc sahibkarla görüşü elə bil təpər vermişdi. Amma bu, uzun çəkmədi. O dərtinib uzandı, iki dəfə sinə dolusu nəfəs aldı. Sonra isə do-daqlarına bir təbəssüm qondu. Yuxuya gedirmiş kimi gözlərini yumdu.

Gözünün qabağında Tomu aparan ölüm Corcu sarsılmışdı. O, Leqrinin yanına gedib özünü zorla saxlayaraq dedi:

– Siz ondan nə bacarıdırınızsa, hamısını aldınız. O artıq sizə lazım olmayacaq. Meyitə görə sizə nə qədər pul verməliyəm? Onu dəfn eləmək istəyirəm.

– Mən ölü alveri eləmirəm, – Leqri donquldandı. – Basdırırsınız basdırın, öz işinizdir.

– Uşaqlar, – Corc Toma baxan üç zənciyə üzünü tutdu, – kömək eləyin onu arabaya aparaq. Bir də bir bel tapıb verin.

Zəncilər dərhal köməyə gəldilər. Leqri Corca etiraz eləməyə özündə cəsarət tapmadı. Yalançı bir bigənəliklə fit çalmağa başladı.

Corc plasını arabaya sərib Tomu onun üstünə uzadı. Sonra Leqriyə sarı çevrildi:

– Mən hələ cinayətləriniz barədə sizə heç nə deməmişəm. İndi bunu müzakirə eləməyin yeri deyil. Amma ədalət məhkəməsi günahsız axıtdığınız qanlara görə sizi cəzasız buraxmayacaq. Bircə gedib yaxınlıqdakı şəhərə çatı... Hökumət orqanlarına hər şey məlum olacaq!

– Şahidləriniz var? İfadələrinizi kim təsdiqləyəcək?
Saymonun sözləri əbəs deyildi. Corc bunu dərhal anladı. İkişindən başqa plantasiyada ağıdərili yox idi. Zənci ifadəsi isə məhkəmələrdə keçmirdi.

– Zənci gəbərib. Guya böyük iş olub! – Leqri dedi.
Bu sözlər elə bil barıt anbarına düşən qığılçım oldu.

Corc irəli şığıybır zərbə ilə Saymonu yerə sərdi.
Kötəklənmə bəzi adamların xeyrinə olur. Belələri onların burnunu ovan adamlara hörmət eləməyə başlayırlar. Leqri də dinməzcə yerdən durub gödəkcəsinin tozunu silə-silə arabanın dalınca ehtiramla baxdı. Həc cinqirini da çıxarmadı.

Malikanənin sərhədini adlayan Corc üstündə iki-üç ağaç bitmiş qumlu təpəlik gördü. Qəbri orada qazmaq üçün göstəriş verdi.

– Plaşı özünüzləmi götürəcəksiniz, ağa? – Qəbir hazırlanda zəncilər soruştular.

– Xeyr, elə plaşa bükülü basdırın!
Meyiti məzara endirib üstünü torpaqladılar.

– İndi isə gedin, – Corc zəncilərə dedi.

Onlardan biri dilləndi:

– Ağa, bizi alsaydın...

– Bura çox dözülməzdir... Mərhəmət göstərin, bizi alın, ağa!

– Bacarmaram, bacarmaram! – Corc birtəhər dilləndi. – Bu, mümkün deyil...

Yazıqlar başlarını aşağı dikib peşman-peşman getdilər.

– Rəhmli Allah, – oğlan qəbrin qarşısında diz çökərək dedi, – səni şahid çəkirəm. And içirəm ki, bütün gücümüz

köləliyə qarşı mübarizə aparacağam! Bu ləkəni bu torpaqdan silmək üçün çarpışacağam!

Qəhrəmanı xəyal olan gerçək hadisə

Bu müddət ərzində Leqrinin malikanəsində bütün nöklər ruhlar haqqında əfsanəni xatırlayırdılar. Pıçhapiç gəzirdi ki, kimsə gecələr evi dolaşır. Hami danışındı ki, gecə ağ kəfənə bürünmüş ucaboy bir xəyal evdə peydə olur, qapıları açır, otaqları fırlanır, sonra da çardağın qaranlığında əriyir.

Bu söz-söhbəti Leqrinin də qulağı çalmışdı. Əvvəlkindən baxmış daha tez-tez içməyə başlamışdı.

Corc Tomu aparıb basdırından bir gün sonra Leqri şəhərə getdi. Bütün günü yeyib-içib geri qayıtdı. Yataq otağına keçib qapını bağladı. Yanına da iki tapança qoydu. Öz-özünə «Daha mənim üçün heç iblisin özü də qorxulu deyil» deyib yatağa uzandı.

Kefli olduğundan dərin yuxuya getdi. Amma yuxusuna nəsə bir ağ kölgə düşdü. Hə, bu ki Kassidir, əlində də bir kəfən tutub, Saymonun anasının kəfənini... Uzaqdan ağlaşma, qışqırıq səsi eşidilir. Leqri bilirdi ki, bu, yuxudur, ancaq gözlərini açanda dəhşətə gəldi: kiminsə içəri girdiyini hiss elədi. Bəli, qapı açıqdır! Bircə saniyə də keçdi, kiminsə əli lampanı söndürdü.

Leqri soyuq tər içində uzanıb qalmışdı. Birdən hər şey yoxa çıxdı. O, çarpayıdan sıçrayıb qapını özünə sarı dartdı. Qapının bağlı olduğunu görəndə huşunu itirib döşəməyə sərildi.

O gündən sonra Leqri ara vermədən içməyə başladı. Tezliklə qonşu plantasiyalara xəbər yayıldı ki, Saymon ölüm ayağındadır. Həqiqətən də beləydi: icki, sərxosluq onu qarabasma xəstəliyinə tutdurmuşdu, elə hey cırpinır, vurnuxur, bağırırdı. Leqriyə elə gəldi ki, kimsə yatağının başını kəsdirib ona: «Gedək, gedək» deyir.

Leqrinin otağında xəyal göründüyü gecənin səhəri eyvanın qapısı təsadüfən açıq qalmışdı. Bir neçə zənci plantasiyadan aralıda ağ geyimli iki qadının qəcdığını görmüşdü.

Emmi ilə Kassi ancaq səhərə yaxın səhərdən o qədər də uzaqda olmayan meşədə nəfəs dərə bildilər. Kassi başdan-ayağa qara geyinmişdi. Şlyapasının toru üzünü örtürdü. Şərtləşmişdilər ki, Kassi özünü kübar xanım. Emmi isə onun qulluqçusu kimi qələmə versin.

Səhər qıraqına çatanda onlar bahalı bir çamadan aldlar. Bir nəfər də yükdaşıyan tutub kiçik bir mehmanxanaya gəldilər. Orada gördükleri birinci adam Corc Şelbi oldu. O da həmin mehmanxanada qalır, gəmi gözləyirdi.

Kassi bu gənci çardaqdə görmüşdü. Tomun meyiti ni necə apardığını, Leqriyə necə dərs verdiyini də bilirdi. Xəyal kimi evdə dolaşanda zəncilərin söhbətindən Corcun kim olduğunu anlamışdı. İndi onlar bir gəmidə getməli idilər.

Kassinin duruşu, ədaləti, səxavətlə pul xərcləməsi ondan şübhəlməyə yer qoymurdu. Kassi bunu qabaqcada nəzərə alıb xərclik üçün çoxlu pul götürmüştü.

Qaş qaralanda çaydan fit səsi gəldi. Onlar paroxoda mindilər. Nə qədər ki gəmi Red-Riverlə üzürdü, Kassi

xəstələndiyini bəhanə eləyib göyərtədə görünmürdü. Qulluqçusu da xanımının yanından ayrılmırıldı. Missisipyə çatanda Corc öyrəndi ki, yolları xanımlarla bıdir. Qayğıkes bir centlmen kimi onlara bir yerdə getməyi təklif elədi.

Elə həmin gün üçü də paroxoddan düşüb, çay yuxarı üzən bir ayrı gəmiyə mindilər. Kassi artıq yol yoldaşlarına qaynayıb-qarışırı. O, Corca kimisə xatırladırdı. Amma kimi? Heç cür xatırlaya bilmirdi. Onun baxışlarını Kassi də tutmuşdu. Əvvəlcə cavandan şübhələnirdi, amma sonra ona etibar eləyib hər şeyi danışdı.

Mister Şelbi Leqridən qaçan hər kəsə yardım göstərməyə hazır idi. O, qadınlara söz verdi ki, əlindən gələn köməyi onlardan əsirgəməyəcək.

Onların qonşuluğundakı kayutu on iki yaşlı qızçıqazla səfərə çıxmış fransız madam de Tü tutmuşdu. O, Corcun Kentukkidən olduğunu biləndə oğlanla yaxından tanış oldu. Qadının söhbətindən aydın oldu ki, o, Kentukkini yaxşı tanır, hətta Şelbilərin qonşuluğunda yaşayıbmış.

Söhbətlərin birində madam de Tü Corcdan soruşdu:

– Qonşularınız arasında Harris soyadlı plantasiyaçı yoxdur?
– Var, ləp yaxınlıqda yaşayır.
– Gərək ki, onun çoxlu qulu var... – Madam de Tü marağını gizlətmək istədisə də, bacarmadı.
– Tamamilə doğrudur, – Corc təccübə cavab verdi.
– Bəlkə eşitmış olarsınız... onun bir köləsi vardı... mulat Corc. Tanımıldınız?

– Elbette, tanıydım! O, anamın qulluqçusu ile evlənmişdi. Ancaq sonra Kanadaya qaçıdı.

– Qaçıdı? – Madam de Tü tələsik sorusdu. Allaha şükür!

Corc çəşbaş qalsa da, bir söz demədi.

Birdən madam de Tü üzünü tutub ağlaya ağlaya:

– O mənim qardaşımdır, – dedi.

– Aman Allah! – Corc qışkırdı. – O deyirdi ki, Emili adında bir bacısını Cənuba satıblar.

– Hə, onda qardasım usaq idi. Ancaq mən yaxşı ol蒲
düşdüm. Ağam məni Vest-Hində aparıb orada mənə azadlıq verdi. Özü də mənimlə evləndi. Bu yaxınlarda dünyasını dayışib, dul qalmışam. Kentukkiyə gedirdim ki, qardasımı axtarıb tapırm. Tapandan sonra almaq istəyirdim onu. Dərinin görülm o neçə oğlan olub?

– Ağillidir, möhkəm xarakteri var. Hami ona hörmət eləyir. Mən onu yaxşı tanıyıram, cünki bizdən evlənilər.

Bəs arvadı necədir? – Madam de Tü həyəcanla sorusdu.

– Mə deya bilməm! Qadın deyildi, xəzlinə iddi. Atam onu Yeni Orleansdan alıb gətirdən qızı nəkkiz doqquz yəsi olardı. Həc, qiyomatını anara demənlərdi. Sonradan onun kağızlarını arasında gördük ki, çox pul verilibmiş. Yaşlı Elliza usaqlığında çox gözəl olub.

Corc hissə eləyirdi ki, Kəsə onların vöhbatlı gərginliklə dindirir. Qadın onun glyninə toxunub:

Bəs o qızın kimdən alındığını bilmənizdiz? – sonu çəndə rəngi qar kimi aşartmışdı.

– Səhv eləmirəmsə, sövdələşmə Simmons adlı birisi ilə aparılıb. Kağızda gördüyüümü deyirəm.

Kassi qışkırb özündən getdi. Ətrafdakılar onun səsinə yiğisdi. Qadını özüne gətirdilər. Bədbəxt Kassi üzünü divara çevirib ağladı. İnandı ki, taleyin ona yazığı gəlib. Arıq arxayın idi ki, qızını axtarıb tapa biləcək.

Bir neçə aydan sonra onlar görüşdülər... Amma gəlin tələsməyək.

Hekayəmiz sona yaxınlaşır

Corc cavan oğlana məxsus qızgınlıqla Kassinin başına gələnlərlə maraqlandı. O, Elizanın satılması barədə sənədləri qadına göndərdi. Faktlar Elizanın Kassinin qızı olduğunu təsdiqləyirdi. Birçə onun izinə düşmək qalırdı.

Madam de Tü ilə Kassini birləşdirən tale onları dostlaşdırıldı. Qadınlar Kanadaya yola düşüb gizli yoldaşlığı yanacaqlarda məlumat toplamağa başladılar; adətən qacaq qullar belə yerkəndə əzələlənə sığınacaq tapırdılar. Onlar Corcda Ellizi vəlində qonaq saxlamış kəsişlə də göründürlər. Onun məsləhəti ilə qadınlar Montreala öz tutular. Kegsə da onlara qosuldu.

Bizim qacاقçılar artıq bəs ilidən yuxarıydılar. Corc emalatxannda işləyir, qazancı illəslən gərtirdi. Bir qızları da olm知道自己, onun da adını Elliza qoymusdular. Yarasıqlı, ağlı Ellizi məktəbə geddi, yaxşı da oxuyurdu.

Axam iddi. Corc yəni manzının arxasında oturub oxuduğu klibədən nə ləsə kəctirirdi. Elliza ləsə yemək hazırlı-

layırdı. Balaca qızçıqaz atasının qucağına dırmasıb onu kitabdən ayırdı. Corc ayağa durub stola yaxın gəldi, dərs hazırlayan Harriyə baxdı:

– Hə, dostum, nə oldu, həll elədin məsələni?

– Həll elədim. Özüm elədim! – Harrinin səsində bir təntənə vardi.

– Afərin, oğlum! – Corc dedi. – Yalnız özünə arxayın ol, oxu! Belə xoşbəxtlik atana qismət olmayıb.

Elə bu vaxt qapı döyüldü. Corc keşişi görəndə sevindi. Eliza qadınları evə dəvət etdi.

Keşiş əvvəlcədən görüş üçün program hazırlayıb qadınları da öz planı üzrə davranışına razı salmışdı. Əvvəlcə hər şey plana uyğun gedirdi. Oturdular. Keşiş dəsmal çıxarıb burnunu sildi. Birdən madam de Tü bütün planları pozub Corcun boynuna atıldı:

– Corc, qardaşım, məni tanımadın? Sənin bacınam. Emiliyəm!

Kassi özünü saxlayırdı. Bəlkə də axıracan dözəcəkdi. Birdən balaca Eliza qacılıb onun qabağında durdu. Kassi elə bil öz Elizasını gördü; axı qızı onun yaddasında təxminən elə bu yaşıda qalmışdı. Qəfildən qışkırdı:

– Ömrüm-günüm! Sənin ananam mən!

Nə deyəsən! Belə hallarda əvvəlcədən hazırlanmış qaydalarla oturub-durmaq olmur!

Həm sevinc içində diz çöküb üzünü göyə tutmuşdu...

Bir-iki gün keçdi. Kassi tamam dəyişmişdi, o soyuq qadından əsər-əlamət qalmamışdı. Balaca Eliza ona doğma qızından da yaxın idi; Kassi onun timsalında elə bil uzun-uzun illər qabaq itirdiyi balasını tapmışdı.

Madam de Tü qardasına öz işlərindən danışdı. Dedi ki, əri öləndən sonra ona çoxlu var-dövlət qalıb. İndi istəyir varını qardaşı ilə bölsün.

– Sən bu pulları nəyə xərcləmək istərdin?

– Mənə imkan yarat, təhsil alım, Emili. Həmişə ən böyük arzum bu olub.

Qərara aldılar ki, ailəlikcə Fransaya köçsünlər. Em-melinanı da özləri ilə apardılar.

Yolda gözəl Emmi kapitan köməkçisinin ürəyini ovladı. Mənzil başına çatan kimi onların kəbini kəsildi.

Corc Fransa universitetlərinin birində dörd il oxuyub məqsədinə çatdı, savadlı, təhsilli bir adam oldu. Sonra isə öz ailəsi, bacısı ilə birgə Afrikaya köcdü.

Bizim miss Ofeliya ilə Topsidən də xəberimiz var. Miss Ofeliya Topsini özü ilə Vermonta apardı. Onun ailəsi dəcəl qızın xasiyyətini onların həyat tərzini pozan bir əngəl hesab edirdi, ona görə də Topsinin evdə qalmışından narazı idilər. Lakin miss Ofeliya heç nəyə məhəl qoymadan qərarının üstündə durdu və Topsinin qarşısında öz vəzifə borcunu yerinə yetirdi. Topsi onun tərbiyəsi ilə böyüyüb ailə üzvlərinin, hətta qonşuların da hörmətini, sevgisini qazandı. Topsi böyüdükdən sonra dini qəbul etdi və Afrikaya yollanaraq missioner* məntəqələrində isləməyə başladı.

Madam de Tü isə Kassinin oğlunun axtarılıb tapılması üçün əlindən gələni etdi. Bu cəsarətli gənci Şimalda

* Missioner - xristian olmayan əhalinin arasında xristianlığı yaymaq üçün kilsə tərəfindən göndərilən şəxs

tapdilar. O, oraya anasından da qabaq qaçmış, yaxşı insanların havadarlığı ilə təhsil də almışdı. Bir müddətdən sonra o da öz yaxınlarının yanına – Afrikaya köcdü.

Xilaskar

Corc Şelbi anasına yazmışdı ki, bir-iki günə evə çatacaq. Tomun ölüm xəbərini yazmağa əli gəlməmişdi. Hər dəfə bunu yazmaq istəyəndə qəhər onu boğmuşdu.

Həmin gün Şelbilərin evində şadyanalıq vardi: hamı gənc mister Corcun gəlisiğini gözləyirdi.

Missis Şelbi qonaq otağındakı buxarının yanında oturmuşdu. Xloya xala gözəl bir şam süfrəsi açmışdı, özü də bəzənib-düzənib təzə çit paltarını geyinmişdi. Qara çöhrəsi sevincdən gülürdü. Xanımla söhbətləşməyə bir bəhanə axtarırdı.

– İstəyirəm hər şey necə lazımdırsa, elə də olsun, – dedi.
– Onun yerini buxarıya sarı qoyuram. İsti sevəndir axı.

Birdən əlini saxladı:

– Bəs mister Corc məktub göndərməyib?
– Göndərib, Xloya. Cəmi-cümlətanı bir neçə söz. Yazdığını görə, Allah qoysa, bu axşama gələsidir.
– Bəs mənim qocam haqqında bir şey yazmayıb? – Xloya fincanların yerini dəyişə-dəyişə söz almaq istədi.
– Yox, Xloya, heç nə yazmayıb. Deyir gələndə hər seyi danışacaq.
– Mister Corc həmişə belədir. İstəyir hər şeyi özü danışın. Onun xasiyyətini yaxşı bilirəm.

Missis Şelbi gülümsədi:

– Oturub elə hey fikirləşirəm ki, qocam uşaqları tanımayacaq. Polli axı yekə qız olub. Qocama xoşadığı piroqdan bişirmişəm.

Missis Şelbi köksünü ötürdü. Narahat idи, ürəyinə dammışdı ki, nəsə olub. Yoxsa oğlu belə qısa məktub yazmadı.

– Missis Şelbi, mənim pullarımı hazırlamışınız? – Xloyanın birdən yadına düşdü.

– Hazırlamışam, hazırlamışam.

– Qoy Tomum baxıb görsün ki, nə qədər pul qazanmışam. Bilirsiniz qənnadı dükəninin yiyəsi mənə nə dedi? «Getmə, – dedi, – Xloya, qal». Mən də dedim ki, canbaşa qalaram, amma mənim qocam qayıdır gəlir. Xanıma da mənsiz çətindir. Allah haqqı, elə belə də dedim.

Şirniyyat sahibkarının yanında işə girəndə Xloya xalanın arzusu bu olmuşdu ki, qazancı yiğilsin. Fikirləşirdi ki, Tom qayıdanda yiğdiyi pulu ona göstərib fərəhlənəcək. Xanım da onun qazancını qəpiyinəcən yiğmişdi.

Uzaqdan təkər səsi eşidiləndə:
– Mister Corc! – deyib Xloya xala cəld pəncərəyə sarı qaqdı.

Missis Şelbi eyvana yüyürdü. Xloya xala qucaqlaşan ana-balənin yanında dayanıb həyəcanla qaranlığa boyanırdı.

– Mənim zavallı Xloyam! – Corc yanlıqlı-yanlıqlı dillənib qadının qabarlı əllərini ovcuna aldı. – Onu evə gətirmək üçün mən hər şeydən keçməyə hazır idim. Amma o aylı bizdən.

Missis Şelbi qışkırdı. Xloyanın cinqiri da çıxmadi.

Hər üçü qonaq otağına keçdi. Xloya xalanın öyündüyü pullar stolun üstündə idi.

— Götürün, xanım, — o, pulları dəstələyib xanımına uzatdı, — gözüm görməsin bunları!

Onun əlləri titrəyirdi:

— Ürəyimə dammışdı ki, belə də olacaq.

Satdilar onu...

Orada isə ölümü yetişdi...

Öldürdülər...

Xloya döndü. Başını dik tutub qapıya sarı yeridi. Missis Şelbi ona çatıb qoluna girdi, qadını kresloya oturdub özü də yanında əyləşəndən sonra:

— Mənim əzizim, — dedi.

Xloya xala başını onun ciyninə söykəyib acı-acı ağladı:

— Bağışlayın məni, xanım... Ürəyim parçalanıb tikətikə olur, bağışlayın...

Araya uzun sükut çökdü. Üçü də ağlayırdı. Nəhayət, Corc özünü toplayıb Tomun ölümünü təsirli tərzdə nağıl elədi. Onun son sözlərini olduğu kimi təkrarladı.

... Aradan bir aya yaxın vaxt ötmüşdü. Bir səhər Şelbilərin malikanəsində yaşayan bütün zənciləri aqalıq evinə çağırıldılar. Gənc sahibkarın onlara sözü var idi.


Mister Corcun əlində bir qalaq kağız vardı. Məlum oldu ki, bu kağızlar başqa şey yox, azadlıq kağızıdır. O, sevincdən ağlayan zəncilərin göz yaşları altında hər birinin kağızını özünə verib dedi:

— Mənim dostlarım, sizi buradan qovmuram. Bize əvvəlki kimi yenə işçilər lazımdır. Ancaq indi siz azad adam-

ıarsınız. Öz zəhmətinizə görə aylıq maaş alacaqsınız. Bunu danışıb razılaşacağımız. Əgər mən borca düşsəm, ya ölsəm — hər şey ola bilər — heç kəs sizin xətrinizə dəyməyəcək. Heç kim sizi satmayacaq. Mən sizə hüquqlarınızı anladacağam. Axi birdən-birə bunu anlamaq çətindir.

Sözümüzün sonunda bunu da deyim: bizim xeyirxah, mərhəmətli Tom dayını xatırlayırsınız mı? Elə isə eşidin, bilin! Mən onun qəbri üstündə and içmişəm: bundan sonra mənim bir nəfər də qulum olmayıacaq. And içmişəm ki, mənim günahım üzündən sizlərdən heç kəs ailəsindən ayrı düşməyəcək, Tom dayı kimi qəriblikdə olməyəcək.

Qoy Tom dayının koması hər dəfə sizin yadınıza onu da salsın ki, daha aranızda qul yoxdur. Öz azadlığınızın qədrini bilin! Sədaqətli, namuslu olmağa çalışın, bizim Tom dayı kimi!..



Harriyet Biçer-Stou

TOM DAYININ DAXMASI

Dünya ədəbiyyatından seçmələr

MƏKTƏBLİNİN
KİTABXANASI

Harriyet Biçer-Stou
(1811-1896)



Harriyet Biçer-Stou Konnektikut ştatında dinsunas ailəsində dünyaya gəlmışdır. Onu bütün dünyada məşhur edan "Tom dayının daxması" əsəri 1852-ci ildə yazılmışdır. Əser qul sahibləri və köləliyin tərəfdarları tərafından böyük nəzərliliklə qarşılanmışdır. Bunu görən müəllif "Açar" adlı məqalə yazaraq "Tom dayının daxması"nda yazdıqlarının real həyatdan götürüldüğünü sübut etmişdir.

"Tom dayının daxma"nın XIX əsrde Amerika Birleşmiş Ştatlarında geniş vüset almış köləliyə etiraz olaraq yazılmışdır. Əsərdə zənci kölə Tom dayının simasında XVI-XIX əsrlərdə Amerika ştatlarında əziyyət çəkən, ağır və dözlülməz zəhmətə qatlaşan, ağalar tərafından amansızcasına istismar olunan köləyi təsvir olunmuş və yazarının onlara olan humanist münasibəti sərgilənmişdir.



altun kitab

www.altunkitab.az

ISBN 978-9952-24-112-9



2.00 AZN

9 789952 241129